

1) Sual:Ambivelent şəxslər arası konflikt hansıdır?

- A) obyektin seçimi ilə bağlı olan konflikt
- B) məhkəmə ilə nəticələn münaqişə
- C) ədalətsiz münaqişə
- D) müştərək münaqişə
- E) maddi münaqişə

2) Sual:Münaqişələrin qarşılıqlı asanlaşdırılması prosesi necə adlanır?

- A) fasilitasiya
- B) sinxronizasiya
- C) appensepsiya
- D) mediosiya
- E) kommunikasiya

3) Sual:Hansı hallarda mediatora müraciət etmək lazımdır?

- A) əgər tərəflər bütün imkanlardan istifadə etməyiblərsə
- B) hadisələri fərqli yozularsa
- C) əgər bir tərəfə ciddi ziyan dəyibsə
- D) əgər hər iki tərəfə ziyan dəyibsə
- E) hər iki tərəf razıdırsa

4) Sual:Hansı hallarda yeni konflikt hali yüksəlmir?

- A) konfliktə geniş insan qrupu qoşulmadıqda
- B) yenilənmə prosesi sürətli olanda
- C) radikal dəyişiklik baş verəndə
- D) yenilik geniş miqyaslı olanda
- E) qruplar arasında məlumat artanda

5) Sual:Bir qrupun münaqişəli davranışları necə adlanır?

- A) kütlə effekti
- B) sosial yoluxma effekti
- C) sosial effekt
- D) anonim effekt
- E) təbii effekt

6) Sual:İnsanın müxtəlif növ münaqişələrdə özünü biruzə verən təbii təcavüzkarlığı haqqında fikir aiddir?

- A) sosial-darvinizm konsepsiyasına
- B) K.Marksın münaqişə haqqında nəzəriyyəsinə
- C) Georq Zimmelin münaqişə haqqında nəzəriyyəsinə
- D) Talkott Parsonsın sosial fəaliyyət nəzəriyyəsinə

E) Ralf Darendorfun cəmiyyətin münaqişəli modeli

7) Sual:Cəmiyyətin münaqişəsiz modeli aiddir.

- A) Talkott Parsonsun sosial fəaliyyət nəzəriyyəsinə
- B) K.Marksın münaqişə haqqında nəzəriyyəsinə
- C) Georq Zimmelin münaqişə haqqında nəzəriyyəsinə
- D) sosial-darvinizm konsepsiyasına
- E) Luis Kozerin pozitiv-funksional münaqişə konsepsiyasına

8) Sual:Qrupun psixologiyasının dinamik elementləri:

- A) qrupun tələbləri, maraqları, əhvalı və fikirləri
- B) qrupun psixi xüsusiyyəti, mentalitetin xüsusiyyətləri
- C) qrupun adət və ənənəsi
- D) milli maraq
- E) insan birlikləri

9) Sual:Münaqişəyə gətirib çıxaran söz, hərəkət (və ya hərəkətsizlik).

- A) konflitogen
- B) toqquşma
- C) münaqişəli vəziyyət
- D) eskalasiya
- E) stress

10) Sual:İstənilən birliklərin yaradıcı mahiyyəti və sərbəstlik imkanı, həmçinin ictimai problemlərə nəzarətə və rasional yiyələnməyə çağırış məhz münaqişədə yerləşir. fikri kimə məxsusdur?

- A) Ralf Darendorf
- B) Karl Marks
- C) Georq Zimmel
- D) Talkott Parsons
- E) Luis Kozer

11) Sual:Münaqişənin ümumiliyi və hərtərəfliyi haqqında və individ və qruplar arasında münaqişələr və yaşama uğrunda mübarizənin, ictimai inkişaf prosesini təmin edərək, cəmiyyətdə tarazlığa imkan yaratması haqqında tezis kimə məxsusdur.

- A) Gerbert Spenser
- B) Ralf Darendorf
- C) Talkott Parsons
- D) Karl Marks
- E) Luis Kozer

12) Sual:Münaqişə, hətta onda iştirak edən tərəflərdən birinin məhv olması ilə nail olunursa, özünəməxsus birliyə çatmaq üçün yoldur – fikrinin müəllifi:

- A) Georq Zimmel
- B) Karl Marks
- C) Ralf Darendorf
- D) Talkott Parsons

E) Luis Kozer

13) Sual: Ekstaza çatmış insanlar özlərinə zəncirlərlə fədakarcasına əzab verirlər, paltarlarını cirırlar, əldən düşənə qədər, bəzən ölənə qədər rəqs edirlər, dayanma gücləri yoxdur. bu dəstədir

- A) ekstatik
- B) okkazional
- C) ekspressiv
- D) konvensional
- E) ektremist

14) Sual: Qəfil baş verən küçə hadisəsinə görə yığışan insan toplusu (maymaqlar), hakim emosiya – maraq. bu ... dəstədir

- A) okkazional
- B) konvensional
- C) ekspressiv
- D) ekstatik
- E) beynəlminəl

15) Sual: Münaqişənin müsbət funksiyaslarını mütləqləşdirən nəzəriyyəçi.

- A) Luis Kozer
- B) Karl Marks
- C) Georq Zimmel
- D) Talkott Parsons
- E) Ralf Darendorf

16) Sual: Münaqişənin mənbəyini cəmiyyətin özünün yanlış quruluşunda (birinin əməyinin nəticəsini başqaları tərəfindən mənimsənilməsinə imkan yaradan quruluş) görən nəzəriyyə.

- A) Karl Marksın münaqişə haqqında nəzəriyyəsi
- B) Georq Zimmelin münaqişə haqqında nəzəriyyə
- C) Talkot Parsonsun sosial fəaliyyə nəzəriyyəsi
- D) sosial-darvinizm konsepsiyası
- E) Yunqun teoremi

17) Sual: Münaqişə:

- A) müəyyən əlaqə və qarşılıqlı əlaqədə olan iki və ya daha çox sosial subyektlərin (individ, qrup, iri cəmiyyətlər) bir birinə zidd yönəlmış istəklərinin, ehtiyaclarının, maraqlarının gərginləşmə mərhələsinə çatan açıq toqquşmasıdır
- B) müəyyən əlaqə və qarşılıqlı əlaqədə olan iki sosial subyektin bir birinə zidd yönəlmış istəklərinin, ehtiyaclarının, maraqlarının toqquşmadır.
- C) müəyyən əlaqə və qarşılıqlı əlaqədə olan iki sosial subyektin (individ, qrup, iri cəmiyyətlər) eyni məcraya yönəlmış istəklərinin, ehtiyaclarının, maraqlarının açıq toqquşmasıdır
- D) maraqların toqquşmasıdır
- E) sosial maraqdır

18) Sual: Hər bir sosial qrupun qarşısına çıxan digər sosial qrupu özünə tabe etmək cəhdidir, əsarət və ağalığa can atması əsas sosial qanundur. Bu fikirlərin müəllifi kimdir?

- A) Lyudviq Qumiloviç
- B) Ralf Darendorf
- C) Talkott Parsons
- D) Karl Marks
- E) Luis Kozer

19) Sual:Konfliktologiya:

- A) münaqişələrin yaranması və inkişafının qanuna uyğunluqları və mexanizmləri, həmçinin onları idarə etmənin prinsip və texnologiyaları haqqında məlumat sistemidir
- B) münaqişələri öyrənən və onların yoluna qoyulması və həll olunması üsullarını axtaran elmdir
- C) münaqişələr və onların həlli üsulları haqqında məlumat sistemidir
- D) münaqişələrin yaranması və nizama salınmasının mexanizmləri haqqında elmdir
- E) cəmiyyətdə mübahisələr haqqında elmdir

20) Sual:Konfliktologiya:

- A) münaqişələrin yaranması və inkişafının qanuna uyğunluqları və mexanizmləri, həmçinin onları idarə etmənin prinsip və texnologiyaları haqqında məlumat sistemidir
- B) münaqişələri öyrənən və onların yoluna qoyulması və həll olunması üsullarını axtaran elmdir
- C) münaqişələr və onların həlli üsulları haqqında məlumat sistemidir
- D) münaqişələrin yaranması və nizama salınmasının mexanizmləri haqqında elmdir
- E) cəmiyyətdə mübahisələr haqqında elmdir

21) Sual:İctimai münaqişə sosial sistemin mövcud olmasına hər hansı bir patologiya kiminəzərdən keçirilir – fikrinin müəllifi kimdir?

- A) Talkott Parsons
- B) Karl Marks
- C) Georq Zimmel
- D) Ralf Darendorf
- E) Luis Kozer

22) Sual:..... münaqişəsində kompromissə gəlmək mümkün deyil.

- A) dəyərlərin
- B) maraqların
- C) ehtiyatların
- D) norma və davranış qaydalarının
- E) individlərin

23) Sual:İctimai münaqişələrin mənbəyi ictimai həyatın formaları və cəmiyyəti təşkil edən individlər arasında ziddiyyətlərdir. bu fikrin müəllifi kimdir?

- A) Georq Zimmel
- B) Karl Marks
- C) Talkott Parsons
- D) Ralf Darendorf
- E) Luis Kozer

24) Sual:Kim ilk dəfə bildirdi ki, münaqişə hesab etdiyimiz kimi iki deyil, üç tərəfi cəlb edir?

- A) Georq Zimmel
- B) Karl Marks
- C) Talkot Parsons
- D) Ralf Darendorf
- E) Luis Kozer

25) Sual: İctimai münaqişə sosial sistemin mövcud olmasında hər hansı bir patologiya kiminəzərdən keçirilir – fikrinin müəllifi kimdir?

- A) Talkott Parsons
- B) Karl Marks
- C) Georq Zimmel
- D) Ralf Darendorf
- E) Luis Kozer

26) Sual: Kim razılaşma və nizama salma yolu ilə münaqişənin öhdəsindən gəlirsə, tarixin ritmini öz nəzarəti altına götürür. Bu imkanı əldən buraxan isə həmin ritmi özünə rəqib tutur.

- A) Ralf Darendorf
- B) Karl Marks
- C) Georq Zimmel
- D) Talkott Parsons
- E) Luis Kozer

27) Sual: Kim razılaşma və nizama salma yolu ilə münaqişənin öhdəsindən gəlirsə, tarixin ritmini öz nəzarəti altına götürür. Bu imkanı əldən buraxan isə həmin ritmi özünə rəqib tutur.

- A) Ralf Darendorf
- B) Karl Marks
- C) Georq Zimmel
- D) Talkott Parsons
- E) Luis Kozer

28) Sual: Status-kvoya, ictimai nizam-intizama, konsensusa, sosial integrasiya və birliyə, həmrəyliyə, ehtiyacların təmin edilməsinə və aktuallığa meyllilik hansı cərəyanə aiddir?

- A) T.Parsonsun sosial fəaliyyət nəzəriyyəsi
- B) K.Marksın münaqişə haqqında nəzəriyyəsi
- C) sosial-darvinizm konsepsiyası
- D) L.Kozerin pozitiv-funksional münaqişə konseosiyası
- E) R.Darendorfun cəmiyyətin münaqişə modeli

29) Sual: Kim ilk dəfə bildirdi ki, münaqişə hesab etdiyimiz kimi iki deyil, üç tərəfi cəlb edir?

- A) Georq Zimmel
- B) Karl Marks
- C) Talkot Parsons
- D) Ralf Darendorf
- E) Luis Kozer

30) Sual: İlk Beynəlxalq münaqişələrin həlli mərkəzi harada yaranıb

- A) Avstraliyada
- B) Rusiyada
- C) Amerikada
- D) Almaniyada
- E) İsraildə

31) Sual: Konfliktologen nədir?

- A) konflikt yarada biləcək söz və ya hərəkət
- B) təsir
- C) güzəşt
- D) təzyiq
- E) anlaşma

32) Sual: Ekstroversiya və introversiya fərziyəsi kimindir?

- A) K. Yung
- B) Z. Freyd
- C) A. Adler
- D) M. Veber
- E) F. Engils

33) Sual: Ekzistensial dixotomiya fərziyəsi kimindir?

- A) E. From
- B) K. Levin
- C) A. Aber
- D) M. Veber
- E) X. Cornelius

34) Sual: Motivasiya. Həvəsləndirici konflikt fərziyəsi kimə aiddir?

- A) K. Levin
- B) A. Ader
- C) Θ. From
- D) M. Veber
- E) K. Tomas

35) Sual: Status-kvoya, ictimai nizam-intizama, konsensusa, sosial integrasiya və birliyə, həmrəyliyə, ehtiyacların təmin edilməsinə və aktuallığa meyllilik hansı cərəyanə aiddir?

- A) T. Parsonsun sosial fəaliyyət nəzəriyyəsi
- B) sosial-darvinizm konsepsiyası
- C) L. Kozerin pozitiv-funksional münaqişə konseosiyası
- D) R. Darendorfun cəmiyyətin münaqişə modeli

36) Sual: Münaqişənin əsas funksiyalarından biri olan integrasiyanın müsbət xüsusiyyəti.

- A) şəxsiyyətlərarası və qruplar arası münasibətlərdə gərginliyin aradan qaldırılması, əməkdaşların fərdi və kollektiv maraqlarının uyğunlaşdırılması, formal və qeyri-formal qrupların yaradılması və

- birləşdirilməsi, ümumi maraqların dərinləşdirilməsi və stabillaşdırilməsi
B) yüksək dinamika və səfərbərliyə malik olan əməkdaşların qarşılıqlı əlaqəyə sövq edilməsi
C) həll edilməyən problemlərin üzə çıxarılması və xidmət fəaliyyətə təşviq edilməsi
D) əməyin mühafizəsi və şərtlərində qüsurların aşkar edilməsi
E) kollektivin ehtiyaclarının, maraqlarının və dəyələrinin həyata keçirilməsi

37) Sual:Hər bir sosial qrupun qarşısına çıxan digər sosial qrupu özünə tabe etmək cəhdidir, əsarət və ağalığa can atması əsas sosial qanundur. Bu fikirlərin müəllifi kimdir?

- A) Lyudviq Qumiloviç
B) Ralf Darendorf
C) Talcott Parsons
D) Karl Marks
E) Luis Kozer

38) Sual: Konfliktogen nədir:

- A) münaqişəyə səbəb ola biləcək sözlər, ifadələr, hərəkətlər (və ya hərəkətsizlik
B) münaqişənin təzahürüdür
C) şəxsiyyətin sosial statusuna əsaslanan münaqişənin səbəbi
D) münaqişənin həllindən sonra şəxsin vəziyyəti
E) münaqişədə şəxslərin davranış tərzi

39) Sual: Münaqişənin səbəbidir:

- A) münaqişəyə zəmin yaradan və qarşılıqlı sosial əlaqədə olan subyektlərin müəyyən şərtlərlə fəaliyyəti zamanı münaqişəni müəyyən edən hadisələr, faktlar, şərtlər
B) Qarşılıqlı sosial əlaqədə olan subyektlərin bir-birinə zidd əsasları
C) münaqişəni yaradan hadisələrin gedisi
D) Aralarında real qarşıdurmaya şərait yaradan qarşılıqlı sosial əlaqədə olan subyektlərin fəaliyyəti nəticəsində yığılan ziddiyyətlər
E) münaqişənin yaranma səbəbi

40) Sual:Münaqişə şəraiti:

- A) Qarşılıqlı sosial əlaqədə olan subyektlər arasında qarşıdurmaya zəmin yaradan ziddiyyətlər toplusudur
B) Qarşılıqlı sosial əlaqədə olan subyektlərin maraqlarının təsadüfən toqquşmasıdır
C) Qarşılıqlı sosial əlaqədə olan subyektlər arasında münasibətlərin aydınlaşdırılmasına yönəlmış qarşıdurma prosesidir
D) münaqişənin səbəbidir
E) münaqişənin inkişaf mərhələsidir

41) Sual:Aşağıdakı alımlardən hansı münaqişədə fərdin davranış strategiyasının ikiölçülü modelini işləyib hazırlamışdır?

- A) K.Tomas və R.Killmen
B) X.Kornelius, Ş.Feyr
C) D.Skott və Ç.Likson
D) M.Doyç və D.Skott
E) R.Fişer və U.Yuri

42) Sual:Münaqışdə şəxsin davranış modelinin əsas modelləri:

- A) konstruktiv, destruktiv, conformist
- B) konstruktiv, rasional, destruktiv
- C) kompromis, mübarizə, əməkdaşlıq
- D) rasional, irrasional, conformist
- E) mübarizə, güzəştə getmə, kompromis

43) Sual:Münaqışının həlli üçün şərtlər:

- A) münaqışının kifayət qədər yetişkinliyi, münaqışə subyektlərinin onun həllinə tələbatı, münaqışının həlli üçün lazımlı resurs və vasitələrin mövcudluğu
- B) münaqışının kifayət qədər yetişkinliyi, münaqışə tərəflərindən birinin yüksək nüfuza sahib olması
- C) münaqışının həlli üçün lazımlı resurs və vasitələrin mövcudluğu, münaqışə subyektlərinin onun həllinə tələbatı, kollektiv fəaliyyət forması
- D) münaqışə tərəflərindən birinin yüksək nüfuza sahib olması
- E) kollektiv fəaliyyət forması, qrupda liderlik

44) Sual:Münaqışdə rasional (səmərəli) davranış texnologiyası nədir:

- A) öz emosiyaları üzərində nəzarətə əsaslanan münaqışların qarşılıqlı konstruktiv təsirini təmin etməyə yönəlmüş psixoloji korreksiya üsulları toplusudur
- B) Rəqibə qarşı münaqış zamanı öz məqsədlərini reallaşdırmağa imkan verən vasitələr toplusu
- C) məharətlə istifadəsi digər şəxs də mövcud olan istəkləriylə üst-üstə düşməyən niyyətlərinin gizli şəkildə oyanmasına gətirib çıxaran psixoloji təsir növü
- D) Danışıqlar prosesində yüksək mənlik hissinin saxlanması
- E) Rəqibin emosional davranışlarına sakit reaksiya göstərilməsi

45) Sual:Ünsiyyətin kommunikativ aspekti partnyorların hansı məqsədlə ünsiyyətini əks etdirir?

- A) məlumat mübadiləsi
- B) mehriban qarşılıqlı münasibətlərin qurulması
- C) qarşılıqlı anlaşmaya nail olmaq
- D) əlaqə mövzusunu genişləndirmək
- E) ünsiyyət mövzusunu genişləndirmək

46) Sual:Davranış xarakteristikasına görə münaqışə fərdinin tipini müəyyən edin: diqqət mərkəzində olmaq istəyir, müxtəlif şəraitlərə yaxşı uyğunlaşır, fəaliyyətini planlaşdırır, çox diqqətlidir, müntəzəm işdən qaçırlar:

- A) göstərişli tip
- B) rigid tip
- C) idarə olunmaz tip
- D) yüksək dəqiqli tip
- E) münaqışəsiz tip

47) Sual:İkiölçülü modelə görə münaqışdə fərdin neçə davranış strategiyası var?

- A) 5
- B) 1
- C) 2

D) 3

E) 4

48) Sual: Konfliktologiya ədəbiyyatında danışıqlar prosesində davranış modelinin neçə modeli fərqləndirilir?

A) 4

B) 1

C) 2

D) 3

E) 5

49) Sual: Aşağıda göstərilən qəzəbdən xilas olma üsullarından hansı D.Skott tərəfindən işlənib hazırlanmışdır?

A) vizuallaşma, “yerə enmə”, proyektləşdirmə, auranın təmizlənməsi

B) vizuallaşma, sublimasiya, proyektləşdirmə, “yerə enmə

C) reqressiya, sublimasiya, vizuallaşma

D) vizuallaşma, təmkinlilik, sublimasiya, auranın təmizlənməsi

E) sublimasiya, rasionallaşma, reqressiya, vizuallaşma

50) Sual: Münaqışələrin idarə olunması nədir

A) Münaqışəyə daxil olan sosial sistemin tərəqqisi və ya dağıdılması məqsədilə onun dinamikasına məqsədyönlü, obyektiv qanunlarla şərtləndirilmiş təsir

B) münaqışənin dinamikasına məqsədyönlü şəkildə təsir etmək

C) Gərginliyi azaltmaq məqsədilə münaqışə tərəflərinə məqsədyönlü şəkildə təsir etmək

D) Gərginliyi azaltmaq məqsədilə münaqışə tərəflərinə münaqışə vəziyyətinin yaranması prosesinə məqsədyönlü, obyektiv qanunlarla şərtləndirilmiş şəkildə təsir

E) münaqışə tərəflərinin səbəblərinə məqsədyönlü təsir

51) Sual: əmr, təhdid, irad, tənqid, ittiham, istehza – konfliktogenlərin hansı növünə aiddir:

A) mənfi münasibət

B) təkəbbürlü münasibət

C) tərbiyəvi münasibət

D) etik qaydaların pozulması

E) qeyri – düzgün və səmimiyyətsiz

52) Sual: Münaqışələrin idarə olunmasının məzmununa aiddir:

A) proqnozlaşdırma, xəbərdarlıq (stimullaşdırma), tənzimləmə, həll etmə

B) proqnozlaşdırma, xəbərdarlıq (stimullaşdırma), həll etmə

C) proqnozlaşdırma, tənzimləmə, həll etmə

D) proqnozlaşdırma, analiz, xəbərdarlıq, həll etmə

E) münaqışə vəziyyətinin analizi, proqnozlaşdırma, xəbərdarlıq (stimullaşdırma), həll etmə

53) Sual: Danışıqlar prosesinin hansı strategiyasında əsas məqsəd – rəqibin məglubiyyyəti hesabına qələbədir?

A) “qələbə - məglubiyyyət”

B) “qələbə - qələbə”

- C) “məglubiyyət – məglubiyyət”
- D) “məglubiyyət – qələbə”
- E) qələbə - məglubiyyət” və “ məglubiyyət – qələbə”

54) Sual:Konfliktologiya elminin predmeti hansıdır:

- A) Münaqişə
- B) Siyasi sabitlik
- C) Etnosiyasi nəzəriyyə
- D) Darwinizm
- E) Rasizm

55) Sual:Aşağıdakılardan mrtodlardan biri- münaqişənin xarici psixoloji tədqiqatına aid deyil:

- A) Geopolitik
- B) Psixoanalitik
- C) Sositrop
- D) Ekoloji
- E) Sosimetrik

56) Sual:Bu şəxslərdən kimin münaqişənin sosioloji nəzəriyyəsinə aidiyyatı yoxdur:

- A) Herodot
- B) Herbert Spenser
- C) K.Marks
- D) M.Veber
- E) Ç.Darvin

57) Sual:Bu fikirlərdən biri Darwinə aiddir:

- A) Bioloji təkamül
- B) Makiovellizm
- C) Humanizm
- D) Feminizm
- E) Faşizm

58) Sual:Mövcudluq uğrunda mübarizə problemi kimin yaradıcılığında mərkəzi yer tutur?

- A) Çarlz Darwin
- B) E.Kant
- C) J.Russo
- D) K.Marks
- E) V.Lenin

59) Sual: Müharibə siyasətinin başqa vasitələrlə davamıdır fikri kimindir?

- A) Kral Klaurevrts
- B) K.Marks
- C) F.Engels
- D) J.J.Russo
- E) Çarlz Darwin

60) Sual:Bu fikir A.Smite aiddir:

- A) Siniflərarası mübarizə və iqtisadi rəqabət
- B) Liberalizm
- C) Demokratik cəmiyyət
- D) Plualizm
- E) Bərabərlik

61) Sual:Makiovellinizm nə deməkdir?

- A) Bütün üsullarla hakimiyyətə yiyələnmək
- B) Humanist yollarla hakimiyyətə yiyələnmək
- C) Müharibə yolu ilə hakimiyyətə yiyələnmək
- D) Danışıqlar yolu hakimiyyətə yiyələnmək
- E) Kompromislə hakimiyyətə yiyələnmək

62) Sual:Münaqişənin əsas funksiyalarından biri olan integrasiyanın müsbət xüsusiyyəti.

- A) şəxsiyyətlərarası və qruplar arası münasibətlərdə gərginliyin aradan qaldırılması, əməkdaşların fərdi və kollektiv maraqlarının uyğunlaşdırılması, formal və qeyri-formal qrupların yaradılması və birləşdirilməsi, ümumi maraqların dərinləşdirilməsi və stabillaşdırılması
- B) yüksək dinamika və səfərbərliyə malik olan əməkdaşların qarşılıqlı əlaqəyə sövq edilməsi
- C) həll edilməyən problemlərin üzə çıxarılması və xidmət fəaliyyətə təşviq edilməsi
- D) əməyin mühafizəsi və şərtlərində qüsurların aşkar edilməsi
- E) kollektivin ehtiyaclarının, maraqlarının və dəyələrinin həyata keçirilməsi

63) Sual:Münaqişə tərəflərinin açıq şəkildə mövqelərini bildirdikləri və tələblər irəli sürdükləri mərhələ:

- A) açıq münaqişənin inkişafıdır
- B) açıq münaqişəli qarşılıqlı fəaliyyətin başlangıcıdır
- C) münaqişənin həll edilməsi
- D) eskalasiya
- E) danışıqlar prosesi

64) Sual:İctimai əlaqələrin aktivləşdirilməsi münaqişəsinin funksiyasının müsbət tərəfləri

- A) yüksək dinamika və səfərbərliyə malik olan əməkdaşların qarşılıqlı əlaqəyə sövq edilməsi, məqsədə çatmaq üçün uyğunlaşmanın, funksional və sosial əməkdaşlığın gücləndirilməsi
- B) həll edilməyən problemlərin üzə çıxarılması və xidmət fəaliyyətə təşviq edilməsi
- C) yaradıcılıqda, yeni və optimal qərarlarda yardım
- D) işə hörmətlə yanaşmanın təsdiqi
- E) “ümumi dilin” tapılması

65) Sual:Dağıdıcı qarşıdurmaların profilaktikası (qarşısını alma) münaqişəsinin funksiyasının müsbət tərəfləri.

- A) iş münasibətlərinin qütbəşməsinin zəifləməsi, qarşılıqlı əsasda yaranan ziddiyyətin nizama salınması
- B) yüksək dinamika və səfərbərliyə malik olan əməkdaşların qarşılıqlı əlaqəyə sövq edilməsi, şəxsiyyətlərarası və qruplar arası münasibətlərdə gərginliyin aradan qaldırılması

- C) kollektivin ehtiyaclarının, maraqlarının və dəyərlərinin həyata keçirilməsi
- D) peşakarlığın inkişafına təşviq etmə

66) Sual:..... münaqişəsində kompromissə gəlmək mümkün deyil.

- A) dəyərlərin
- B) maraqların
- C) ehtiyatların
- D) norma və davranış qaydalarının
- E) individlərin

67) Sual: Tərəflərin opponentə zərər verməyə yönəlmış aktiv fəaliyyətə keçdikləri münaqişənin inkişafı mərhəlesi:

- A) açıq münaqişəli qarşılıqlı fəaliyyətin başlanğıcıdır
- B) açıq münaqişənin inkişafıdır
- C) münaqişənin həll edilməsidir
- D) vasitəçilikdir
- E) təhrikçilikdir

68) Sual: İctimai münaqişələrin mənbəyi ictimai həyatın formaları və cəmiyyəti təşkil edən individlər arasında ziddiyyətlərdir. Bu fikrin müəllifi kimdir?

- A) Georg Zimmel
- B) Karl Marks
- C) Talkott Parsons
- D) Ralf Darendorf
- E) Luis Kozer

69) Sual: Dağdırıcı qarşıdurmaların profilaktikası (karşısını alma) münaqişəsinin funksiyasının müsbət tərəfləri.

- A) iş münasibətlərinin qütbləşməsinin zəifləməsi, qarşılıqlı əsasda yaranan ziddiyyətin nizama salınması
- B) yüksək dinamika və səfərbərliyə malik olan əməkdaşların qarşılıqlı əlaqəyə sövq edilməsi, şəxsiyyətlərarası və qruplar arası münasibətlərdə gərginliyin aradan qaldırılması
- C) kollektivin ehtiyaclarının, maraqlarının və dəyərlərinin həyata keçirilməsi
- D) peşakarlığın inkişafına təşviq etmə

70) Sual: Mifoloji təfəkkürə hansı model aid deyil?

- A) mücərrəd (xəyalı)
- B) obyektiv
- C) subyektiv
- D) destruktiv
- E) vizual

71) Sual: Mifoloji təfəkkür əsasən təzahür edir

- A) ictimai mədəni
- B) siyasi
- C) iqtisadi

- D) milli
- E) destruktiv

72) Sual:Etnik münaqişələrin faktorlarından deyil

- A) xarakter
- B) din
- C) dil
- D) sterotip
- E) adət

73) Sual:Etnik münaqişələrin əksər xüsusiyyətləri hansıdır?

- A) ictimai- mədəni
- B) obyektiv
- C) subyektiv
- D) iqtisadi
- E) siyasi

74) Sual:Millətlərarası münaqişənin inkişaf strukturuna aiddir

- A) doğmalar və yadlar
- B) qruplar
- C) şəxslər
- D) dövlətlər
- E) heç biri

75) Sual:İctimai əlaqələrin aktivləşdirilməsi münaqişəsinin funksiyasının müsbət tərəfləri.

- A) yüksək dinamika və səfərbərliyə malik olan əməkdaşların qarşılıqlı əlaqəyə sövq edilməsi, məqsədə çatmaq üçün uyğunlaşmanın, funksional və sosial əməkdaşlığın gücləndirilməsi
- B) həll edilməyən problemlərin üzə çıxarılması və xidmət fəaliyyətə təşviq edilməsi
- C) yaradıcılıqda, yeni və optimal qərarlarda yardım
- D) işə hörmətlə yanaşmanın təsdiqi
- E) “ümumi dilin” tapılması

76) Sual:Tərəflərin opponentə zərər verməyə yönəlmış aktiv fəaliyyətə keçidləri münaqişənin inkişafi mərhələsi:

- A) açıq münaqişəli qarşılıqlı fəaliyyətin başlanğıcıdır
- B) açıq münaqişənin inkişafıdır
- C) münaqişənin həll edilməsidir
- D) vasitəçilikdir
- E) təhrikçilikdir

77) Sual:Münaqişə tərəflərinin açıq şəkildə mövqelərini bildirdikləri və tələblər irəli sürdükələri mərhələ:

- A) açıq münaqişənin inkişafıdır
- B) açıq münaqişəli qarşılıqlı fəaliyyətin başlanğıcıdır
- C) münaqişənin həll edilməsi

D) eskalasiya

E) danışıqlar prosesi

78) Sual: Pessimist yanaşma kim tərəfindən irəli sürülüb

- A) Hobbs
- B) Platon
- C) Aristotel
- D) Lenin
- E) Stalin

79) Sual: Optimist yanaşmanın müəllifi:

- A) Lenin
- B) Marks
- C) Kirov
- D) Russo
- E) Hobbs

80) Sual: Yeni dövrdə münaqişənin təbiətinin anlanmasında iki müxtəlif yanaşmalar:

- A) liberalist, kommunist
- B) optimist, pessimist
- C) mənfi, müsbət
- D) sosialist, faşist
- E) marksist

81) Sual: İngilis fəlsəfəçisi Frencis Bikon ölkənin daxilində başlanan sosial konfliktlərin səbəbini nədə görürdü?

- A) ölkənin daxili zəruriyyətində
- B) xalqın acınacaqlı maddi vəziyyətində
- C) siyasi idarəetmədə buraxılan səhflərdə
- D) xalqlar arası münasibətlərdə
- E) dövlət başçılarının xalqa qarşı zülmkarlığında

82) Sual: 6. Florensiya nəzəriyyəsi və dövlət xadimi Nikolo Makiovelliyyə görə sosial konfliktin başlanmasıının əsas mənbəyi

- A) cəmiyyətin dağıılması
- B) daxildə gedən çəkişmələr
- C) varlılar tərəfindən dövlət hakimiyyətinin bütün səlahiyyətini əllərində cəmləşdirilməsi
- D) dövlətlər arasında gedən müharibələr
- E) dövlətin qurulmasında olan dəyişikliklər

83) Sual: 5. Foma Akvikskinin nəzəriyyəsinə görə ədalətli müharibə aparmaq üçün şərt:

- A) müharibənin başlanması üçün dövlətin sanksiyası vacibdir
- B) dövlətlər arasında ancaq sülh məsələləri nəzərdən keçirilməlidir
- C) müharibə və qüvvənin istifadə olunması həmişə günah hesab olunur
- D) ədalətli müharibə dövlətlər arasında aparıla bilməz

E) Heç bir cavab düzgün deyil

84) Sual: Orta əsrlər dövründə münaqışə məsələlərinə münasibət bildirən

- A) Quqo Qrosiy
- B) Spinoza
- C) Tomos Mor
- D) Foma Akvikskiy**
- E) Frencis Bekon

85) Sual: Qədim yunan filosofları Platon və Aristotel münaqışə probleminə münasibətini necə ifadə edirdilər?

- A) insanların bir-birinə paxıllıq etməsi
- B) insanların arasında müxtəlif ziddiyyətlərin olması
- C) insanların müxtəlif mülkə nail olmasında qeyri bərabərlik
- D) cəmiyyətdə olan dəyişiklik
- E) bir insanın digərindən fərqli olaraq mala- dövlətə, mülkə və digər dəyərlərə malik olması**

86) Sual: E.ə. VI ə. Konfusiy münaqışənin yaranma səbəbini izah edir:

- A) dövlətlərin bir-biri ilə ziddiyyətləri
- B) münaqışələrin baş verməsi
- C) insanların qeyri bərabər və qeyri oxşarlığı münaqışəyə gətirir**
- D) dövlətin daxili strukturu
- E) qulların mübarizəsi

87) Sual: Münaqışələr haqqında ilk konsepsiyanın yaranması

- A) e.ə. VI-V ə.
- B) e.ə. VIII-VII ə.
- C) e.ə. VII- VI ə.
- D) XV-XVI ə.
- E) XIX ə. sonu XX ə. əvvəlləri**

88) Sual: İnsanı şəxsiyyət adlanır.

- A) insanın cəmiyyətin bir üzvi kimi statusudur, hərəkətlərində sərbəstliyi, məsuliyyət daşımaq və problem həll etmək bacarığı ilə fərqlənməsi
- B) homosapiensin nümayəndəsi, onun bioloji fərdi
- C) mikrokosmos, makrokosmosun əksi
- D) bioloji varlıq və cəmiyyətin üzvi kimi insanların fərdi xüsusiyyətlərinin cəmi

89) Sual: Şəxsiyyətin dəyərləri əsasında ümumiləşdirilmiş və onun əsas həyatı tələblərinə cavab verən bu həyatda özünü təyin etmə bacarığı adlanır

- A) həyatı mövqeyi**
- B) dəyər cəhətdən oriyentasiya
- C) həyatın mənası
- D) şəxsiyyətin motivasiyası

90) Sual:Kommunikativ əngəl -

- A) ünsiyyət üzrə partnyorlar arasında adekvat məlumat ötürülməsinin yolunda duran psixoloji maneədir
- B) insanlar arasında əlaqələrin qurulması və inkişafi üzrə çətin, çoxplanlı prosesdir
- C) qarşılıqlı əlaqənin vahid strategiyasının yaradılmasını, digər insanı dərk etmə və anlamani özündə birləşdirən prosesdir
- D) ailə münasibətləri
- E) cəmiyyətin üzvləri ilə əlaqə

91) Sual:Şəxsi atribusiyası olan insanlar meyllidirlər

- A) baş verən hadisənin taqsırkarını tapmaq, səbəbini konkret insanın ayağına yazmağa
- B) baş verən hadisənin səbəbini hərəkət yönəlmiş əşyada və ya zərərçəkənin özündə görməyə
- C) konkret taqsırkarın axtarışları ilə özünə zəhmət verməyib, vəziyyəti günahlandırmaya
- D) təhrirk etməyə
- E) taqsırkarı axtarmağa

92) Sual:Sosiallaşma adlanır.

- A) fərdin sosial mühitə girmə prosesi, ictimai əlaqələr sisteminə daxil olması
- B) sosial institutların şəxsiyyətə məqsədyönlü fəaliyyəti
- C) şəxsiyyətin daxili motivasiyası
- D) şəxsiyyətin tələbatlarının təmin edilməsi prosesi
- E) xarici aləm

93) Sual:İnsanların bir-birini qavrama və anlama mexanizmləri:

- A) identifikasiya
- B) refleks
- C) istinad səbəbi
- D) empatiya
- E) attraksiya

94) Sual:Sosial psixologiyanın səlahiyyətində olmayan şəxsiyyətlə bağlı problemlər:

- A) insanın daxili aləminin quruluşu
- B) sosial düzən
- C) şəxsiyyətlərarası əlaqə və münasibətlər
- D) mədəni orientasiyalar, dəyərlər
- E) sosial rollar

95) Sual: Fərdin bütün davranış və fəaliyyətinin onun şüurundakı zidd olmayan, ardıcıl dünya şəklinin qurulmasına yönəldiyini iddia edən istiqamət:

- A) koqnitivizm
- B) psixoanaliz
- C) biheviorizm
- D) interaksionizm
- E) artan

96) Sual:Sosial psixologiyada öyrənilməyən sahələr:

- A) daxili aləm, fərdin fikir və həyəcanları
- B) sinfi xüsusiyyətlər
- C) kütlənin psixoloji xüsusiyyətləri
- D) milli psixoloji xüsusiyyətlər
- E) milli maraqlar, adətlər, ənənələr

97) Sual:Refleksiya nədir?

- A) əsasında insanın əlaqə zamanı partnyor tərəfindən necə mənimsənildiyini təsəvvür etmə qabiliyyəti duran ünsiyyət prosesi zamanı özünüdərkətmə mexanizmi
- B) digər şəxsin davranış və hisslerinin şərhi mexanizmi
- C) subyektin davranışının səbəblərini aydınlaşdırma təşəbbüsü
- D) fərdə qarşı dayanıqlı müsbət hisslerin formalaşmasına əsaslanan qavrama forması
- E) insanın xarici əlamətlərinin mənimsənilməsi

98) Sual:Müasir siyasi elmlə güc anlayışı ifadə edir?

- A) Siyasi münasibətlərdə iştirakçının qüdrətini
- B) Balansı
- C) Kompromisi
- D) Təziqi
- E) Sülhü

99) Sual:İnandırma metodu işlədir?

- A) Mübahisə zamanı
- B) Mühəribə zamanı
- C) Hükum zamanı
- D) Əks hücum zamanı
- E) Kəşfiyyat zamanı

100) Sual:Siyasi münaqişələrə aiddir:

- A) Daxili siyasi və beynəlxalq siyasi münaqişə
- B) Fəndlərarası münaqişə
- C) Şəxsi münaqişə
- D) Regionlar arası münaqişə
- E) Dini münaqişə

101) Sual:Münaqişə mərhələsinə aid deyil:

- A) Mühəribə qabağı vəziyyət
- B) Uyğunsuzluğun dərk olunması
- C) Gərginliyin artması
- D) Hərbi gücdən istifadə etmədən təzyiq
- E) Mühəribə

102) Sual:Siyasi münaqişəyə aiddir:

- A) Hakimiyyət uğrunda mübarizə

- B) İqtisadi maraqlar
- C) Tayfalararası münaqişə
- D) Cinslərarası münaqişə
- E) İrqi münaqişə

103) Sual:Münaqişninə inkişaf dinamikası necə başa düşülür?

- A) Xronoloji ardıcılılıq
- B) Sülh anlaşması
- C) Atəşkəs
- D) Kompromis
- E) Durğunluq

104) Sual:Münaqişə iştirakçılarının davranış tipinə aiddir:

- A) Məqsədə nail olmaq vasitələri və üsulları (taktiki, strategiya)
- B) Stereotiplər
- C) Rəqib obrazı
- D) Rəqib haqqında bilgilərin xarakteri
- E) Kəşfiyyat məlumatları

105) Sual:Münaqişənin motivləşdirilməsinə aiddir:

- A) Münaqişə hərəkətin ideoloji izahı
- B) Münaqişənin intensivliyi
- C) Obyekti
- D) Subyekti
- E) Predmeti

106) Sual:Göstərilən hərəkətlər hansı növ konfliktogenə aiddir: əmr, təhdid, irad, tənqid, ittiham, ələ salma:

- A) mənfi münasibət
- B) sədaqətsizlik və səmimiyyətsizlik
- C) tərbiyəvi münasibət
- D) təkəbbürlü münasibət
- E) etikanın pozulması

107) Sual:Təşkilatda dinamik münaqişələr:

- A) təşkilat daxilində qarşılıqlı sosial münasibətdə olan bu və ya digər subyektlərin əhəmiyyətindən doğan münaqişələr
- B) təşkilati strukturun dəyişilməsi ilə bağlı olan münaqişələr
- C) məhdud resursların bölüşdürülməsi zamanı ədalətlilik və faydalılıq prinsipinin pozulmasına görə meydana çıxan çünaqişələr
- D) struktur şöbələr arasında münaqişələr
- E) təşkilat daxilində kollektivlərin inkişaf mərhələlərini və təşəkkülünü əks etdirən münaqişələr

108) Sual:Siyasi münaqişələr:

- A) siyasi münasibətlər sahəsində yerləşdikləri mövqeyə əsasən qarşılıqlı sosial münasibət subyektlərinin bir-birinə zidd siyasi maraqlar, dəyərlər, baxışlar və məqsədlər əsasında qarşıdurması

- B) siyasi hakimiyyət məsələlərinin həlli zamanı qarşılıqlı sosial münasibət subyektlərinin qarşıdurması
- C) cəmiyyətdə tutduqları mövqeyə əsasən qarşılıqlı sosial münasibət subyektlərinin bir-birinə zidd siyasi maraqlar, dəyərlər, baxışlar və məqsədlər əsasında qarşıdurması
- D) siyasi hakimiyyəti ələ keçirmək məqsədilə qarşılıqlı sosial münasibət subyektlərinin qarşıdurması
- E) hakimiyyət sistemində mövqeləri və rollarına əsasən qarşılıqlı sosial münasibət subyektlərinin bir-birinə zidd siyasi maraqlar, dəyərlər, baxışlar və məqsədlər əsasında qarşıdurması

109) Sual: İnteraktiv aspekt meydana çıxır:

- A) ünsiyyət partnyoruna informasiya təsirinin gücləndirilməsinə təşəbbüs etdikdə
- B) ünsiyyət partnyoru üzərində üstünlüyü sahib olmaq istədikdə
- C) partnyorlarla qəbul edilmiş ünsiyyət normalarına riayət etmə və öz ləyaqətini qorumağa çalışmaq zərurəti zamanı
- D) partnyorlarla qəbul edilmiş ünsiyyət normalarına riayət etmə və müəyyən istiqamətdə onu bir-birlərinə qarşı fəal təsir etməyə çalışdıqda
- E) isti və dost münasibətlərinin qurulmasına can atdıqda

110) Sual: Aşağıda göstərilən münaqişələrdən hansı qlobaldır:

- A) inkişafetməkdə olan və inkişaf etmiş ölkələr arasında münaqişələr; dünya nüvə müharibəsi, demoqrafik böhran; ekoloji böhran; enerji böhranı
- B) inkişafetməkdə olan və inkişaf etmiş ölkələr arasında münaqişələr; kosmosda Rusiya və ABŞ arasında münaqişə; ekoloji böhran; ikinci dünya müharibəsi; demoqrafik böhran;
- C) birinci və ikinci dünya müharibəsi; 1950-1980-ci illərdə Şərq və Qərb arasında "soyuq müharibə"; dünya nüvə müharibəsi, enerji böhranı, demoqrafik böhran
- D) birinci və ikinci dünya müharibəsi; 1950-1980-ci illərdə Şərq və Qərb arasında "soyuq müharibə"; Yaxın Şərq və Avro-Amerika ittifaqı arasında neft müharibəsi, ABŞ və Yaponiya arasında informasiya texnologiyaları müharibəsi
- E) ekoloji böhran; enerji böhranı; demoqrafik böhran; Şərq və Qərb arasında siyasi münasibətlərdə böhran; müsəlman və qeyri-müsəlman dünyası arasında dini böhran

111) Sual: Münaqişə vəziyyətinin təsviri:

- A) münaqişə tərəflərinin bir-birlərinə bildirdikləridir
- B) münaqişənin yaranma səbəbidir
- C) münaqişə vəziyyətində olan şəxslərin təsəvvüründə münaqişənin predmetinin subyektiv əks olunması
- D) münaqişə vəziyyətində olan şəxslərin təsəvvüründə münaqişənin məqsədinin subyektiv əks olunması
- E) qarşılıqlı sosial münaqişə subyektini qarşıdurmaya sövq edən daxili hissələrin oyanması

112) Sual: Dövlətlərarası münaqişələrin qarşısının alınmasının əsas istiqamətləri hansıdır?

- A) demokratik
- B) totalitar
- C) diktator
- D) despotik
- E) heç biri

113) Sual: Dövlətlərarası münaqişələr spesifik təzahürü?

- A) muharibə
- B) çatışma
- C) atəşkəs
- D) sülh
- E) heç biri

114) Sual:Dövlətlərarası münaqişələr təsnifinə aid deyil?

- A) operativlik
- B) say
- C) miqyas
- D) vasitə
- E) strateji məqsəd

115) Sual:Millətlərarası münaqişə sisteminin yanaşma tərzinə aid deyil?

- A) subyektiv
- B) institusional
- C) instrumental
- D) taktiki
- E) operativ

116) Sual:Ən çətin nizamlanan münaqişə növü hansıdır?

- A) millətlərarası
- B) dinlərarası
- C) məshəblərarası
- D) irqlərarası
- E) heç biri

117) Sual:Bu münaqişələrdən hansı gücü yoluyla dayandırılmamışdır?

- A) qaradag-serb
- B) serb-bosna
- C) serb -alban
- D) azerbaycan-ermənistən
- E) gürcü-osetin

118) Sual:Millətlərarası münaqişələrin nizamlanmasında ifrat forma hansıdır?

- A) güc tətbiqi
- B) kompromis
- C) güzəşt
- D) əməkdaşlıq
- E) embarqo

119) Sual:Qeyri zoraki münaqişələrə aid deyil?

- A) Heç biri
- B) siyasi
- C) diplomatik

- D) hüquqi
- E) iqtisadi

120) Sual:Mübarizə metoduna aiddir?

- A) zorakı və qeyri zorakı
- B) təsir
- C) təzyiq
- D) separat
- E) heç biri

121) Sual:Ailədə ilk böhran vəziyyəti yaranır:

- A) ailə həyatının ilk ilində
- B) uşaqların məktəb yaşlarına çatması ilə
- C) uşaqların çətin (yeniyetmə) yaş dvrünə girməsi ilə
- D) ailədə ilk uşağın doğulması ilə
- E) ailədə ikinci uşağın doğulması ilə

122) Sual:İdari münaqişələrin yaranması formaları

- A) qütbləşmə, gərginlik
- B) böhran, qütbləşmə
- C) təşkilati dağınıqlıq, mübarizə
- D) fikir ayrılığı, böhran
- E) orientasiyanın itirilməsi, mübarizə

123) Sual:Ailə dəyərləri münaqişələri:

- A) əsasında müsbət emosiyalara tələbatın təmin edilməməsi duran münaqişələrdir
- B) əsasında ər-arvadın psixoloji uyğunsuzluğu olan münaqişələrdir
- C) ailə liderlik etmək uğrunda münaqişələrdir
- D) bir-birinə zidd maraq və dəyərlərə əsaslanan münaqişələrdir
- E) ev təsərrüfatının aparılması məsələlərində ər və arvadın əks fikirlərdə olduğu münaqişələr

124) Sual:İqtisadi münaqişələri müəyyən edən əsas faktor:

- A) mülkiyyət münasibətləri
- B) istehsal münasibətləri
- C) hüquq münasibətləri
- D) istehlak münasibətləri
- E) bələşdürmə münasibətləri

125) Sual:Anqloamerikan psixoloqu Mak Duqqall psixologiyada hansı istiqamətin müəllifidir?

- A) etoloji
- B) sosiotropp**
- C) sosiometrik
- D) psixoanalitik
- E) frustrasiya

126) Sual: XX əsrin birinci yarısında Avstriya Z. Freyd öz tədqiqat işlərində insanların streslərinin səbəbini nədə görürdü?

- A) insanların bir-biri ilə münasibətlərində
- B) insanların bir-birinə olan
- C) insanın xarakterində
- D)** insan psixikasına məxsus olan şurlu və şursuz münaqışılardə
- E) insanların bir-birinə olan nifrətində

127) Sual: Münaqışəni tədris edən elmlər:

- A)** psixologiya, sosiologiya, politologiya
- B) tarix beynəlxalq münasibətlər
- C) diplomatiya, diplomatika
- D) hərbi iş, hərbi idman
- E) sosiologiya, tarix, diplomatiya

128) Sual: Alman filosofu E. Kantın konfliktlərə münasibəti?

- A) konflikt təbi bir haldır
- B) konflikt təbi bir haldır
- C)** qonşuluqda yaranan insanlar arasında sülh şəraiti təbii hall hesab edilmir
- D) dövlətlər müharibə aparmamalıdırular
- E) sülh müqavilələri zəruridir

129) Sual: Sosial gərginlik:

- A)** insanların mövcud vəziyyətdə, yaxud hadisələrin inkişafının gedisi ilə təmin olunması nəticəsində yaranan psixoloji hal
- B) inkişaf qabiliyyətinin itirilməsi
- C) cəmiyyətdə sosial strukturun dəyişilməsi
- D) sosial obyektin nisbət sabit və sadə obraz
- E) müəyyən vəziyyətdən müəyyən hərəkət

130) Sual: Sosial münaqışılərin nizamlanmasında səhv olan metod:

- A)** münaqışə aparanlara qarşı müharibənin gücləndirilməsi
- B) ahəngdarlığın bərqərar olması haqqında mülahizələrə əsaslanaraq münaqışılərin inkarı
- C) kütləvi repressiyalar
- D) münaqışılərin köklü həlli cəhdləri
- E) partlayış təhlükəni aradan qalxana qədər münaqışıləri nizamlanmaq cəhdləri

131) Sual: Sosial münaqışə zamanı tərəflər arasında münasibətlərin növləri:

- A)** hansısa mənafə mövcud olmadıqda radikal münaqışəli, toqquşmaya baxmayaraq tərəflərin hansısa ümumi mənafeyə malik olduqları .
- B) mwnaqışə zamanı tərəflərin bir-biri ilə münasibətlərinin aydınlaşdırılması
- C) münaqışə aparan tərəflərin kompromis əldə edilməsi
- D) münaqışənin gedisində üçüncü tərəfin qoşulması
- E) hansısa mənafə mövcud radikal münaqışəli

132) Sual:Sosial münaqişədə güc:

- A) münaqişə tərəflərinin düşmənin müqavimətinə rəğmən öz məqsədlərini reallaşdırmaq imkanı və qabiliyyəti
- B) işçilər və sahibkarlar arasında münaqişə
- C) müəyyən vəziyyətdən müəyyən tərzdə hərəkət etmək
- D) əksər sosial qruplar arasında siyasi münasibətlər
- E) inkişaf qabiliyyətinin itirilməsi

133) Sual:Sosial münaqişələrin mahiyyəti:

- A) ehtiyat uğrunda mübarizə ilə bağlı olan münaqişədir
- B) iqtisadi tələblər uğrunda mübarizə
- C) siyasi tələblər uğrunda mübarizə
- D) dövlətin sisteminin dağılıması uğrunda mübarizə
- E) hakimiyyətə gəlmək uğrunda mübarizə

134) Sual:Münaqişələrin sistemli-genetik analizi:

- A) münaqişələrin mahiyyəti deməkdir
- B) münaqişənin gedişini bildirir
- C) münaqişələrin təkamülünün, inkişafının dinamikasının hərəkətverici qüvvələrin tədqiqinə yönəldilmişdir
- D) münaqişənin strukturunu göstərir
- E) münaqişə aparan tərəflərin mövqeyini bildirir

135) Sual:Münaqişənin sistemli struktur analizinin mərhələsinə daxil deyil:

- A) tam kimi münaqişənin məkan- zaman və məzmun sərhədlərinin müəyyən edilməsi
- B) münaqişənin stukturunu təşkil edən mümkün qədər cox sayıda yarımstruktur və elementlərin aşkarla çıxarılması
- C) elementlərin əsaslandırılmış sayıda yarımstrukturlarda qruplaşdırılması
- D) yarımstruktur və elementlərin aşağı səviyyələrin yuxarı səviyyələrə tabe olduğu müəyyən edilməsi
- E) münaqişə aparan dövlətlərin öz münasibətlərini bildirməsi

136) Sual:Münaqişələrin öyrənilməsində sistemli yanaşmanın mahiyyəti:

- A) sistemli yanaşma elmi idrak metodoliyasının və sosial təcrübənin əsasında obyektlərin sistemlər kimi nəzərdən keçirilməsidir
- B) münaqişə haqqında məlumat verən bir yanaşmadır
- C) münaqişənin yaranmasının kökünü göstərən məkandır
- D) münaqişə aparan tərəflərin mahiyyətini göstərir
- E) münaqişə dövründə konpromiss məsələrini həll edir

137) Sual:Etnosiyasi nəzəriyyələrin meydana gəlmə tarixi:

- A) XX əsrin 20 -ci illəri
- B) XIX əsrin sonu
- C) XX əsrin 70-ci illəri
- D) XVIII əsrədə
- E) XX əsrin 50-ci illəri

138) Sual: Siyasi sabitlik nəzəriyyələrinin müəllifləri:

- A) D. İston, S. Lipset, D. Sandersin
- B) Russo, Cokart, Braun
- C) Lenin, Marks, Engels
- D) Trotski, Lipset, Russo
- E) Braut, Engels, Levin

139) Sual: XX əsrin 60-cı illərinin əvvəllərində Amerika sosioloqu Bouldinq münaqişə haqqında universal təlim:

- A) münaqişə -dövlətlərin ziddiyətidir
- B)** münaqişələr aradan qaldırılmalı və məhdudlaşdırılmalıdır
- C) münaqişəni insanlar yaradır
- D) münaqişəyə üçüncü tərəfi təsiri olur
- E) münaqişə təkcə dağıntıya yox, həmdə ciddi dəyişikliyə gətirir

140) Sual: Müasir konflikt əsərində Darendorf konfliktologiya elminə baxışı:

- A) sosiologianın bir katiqoriyası adlandırın münaqişənin təbii bir hall hesab edir
- B) cəmiyyətdə konfliktlərin baş verməsini zəruri sayıır
- C) dövlətlərin münaqişəyə əl atmasına çağırır
- D) sülh müqavilələrinin imzalanmasını istəyir
- E) müharibənin başlanmamasını tövsiyyə edir

141) Sual: Konfliktologianı bir müstəqil elm kimi irəli sürən alim:

- A) Weber
- B)** Darendorf
- C) Russo
- D) Sokrat
- E) Makiavelli

142) Sual: Sosiologiya elmində sosial münaqişənin ümumi nəzəriyyəsi hansı alimin tədqiqat işlərində özünün yer almışdır:

- A)** Weber
- B) Spinoza
- C) Russo
- D) Makiavelli
- E) Kant

143) Sual: Sosiologiya elmində və nəzəriyyəsində münaqişənin rolü müəyyən edilən dövr:

- A) XVIII ə.
- B)** XIX əsrin ikinci yarısında
- C) XX əsrədə
- D) XVII əsrədə
- E) XIX əsrin birinci yarısında

144) Sual: Müasir xarici psixologiyada münaqişələrin tədqiqatları aparılan istiqamətlər:

- A) nəzəri- oyun təşkilat sistemlər nəzəriyyəsi, danışıqlar prosesinin nəzəriyyəsi və praktikası
- B) frustrasiya-aqressiv
- C) davranışlı sosiotrop
- D) etoloji, sosiometrik
- E) psixoanalitik, davranışlı

145) Sual: Münaqişə fərdlərinin hansı növünə aiddir: fikir və rəylərində qərarsızdır, asan inandırma qabiliyyətinə malikdir, daxilən ziddiyətlidir, davranışları qeyri-məntiqlidir, perspektivləri kifayət qədər yaxşı görmür, ətrafdakıların fikirlərindən asılıdır, güclü iradəyə sahib deyil, kompromisə yersiz can atır:

- A) rigid
- B) yüksək dəqiqli
- C) münaqişəsiz
- D) idarəolunmaz
- E) göstərişli

146) Sual: Konfliktologyanın müstəqil nəzəriyyə kimi meydana çıxması kimin əməyi ilə əlaqədardır:

- A) R.Darendorf, L.Kozer, M. Doyç, M.Şeriff
- B) K.Marks və F.Engels
- C) .Sorokin, H.Zimmel, Z.Freyd
- D) V.Linkoln, L.Tompson, D.Skott
- E) R.Fişer, U.Yurik, K.Tomas

147) Sual: Gərginliyin azaldılması üçün tədrici və qarşılıqlı təşəbbüs metodikasını işləyib hazırlamışdır:

- A) Ç.Osvud
- B) V.Linkoln
- C) L.Tompson
- D) R.Fişer
- E) Ş.Bouer

148) Sual: İlk beynəlxalq münaqişələrin həlli mərkəzi yaradılmışdır:

- A) 1986-ci ildə Avstraliyada
- B) 1972-ci ildə ABŞ-da
- C) 1989-cu ildə Almaniyada
- D) 1985-ci ildə İsvəçrədə
- E) 1992-ci ildə Rusiyada

149) Sual: Rusiyada münaqişələrin həlli mərkəzi yaradılmışdır:

- A) 1993-cü il Sankt-Peterburqda
- B) 1992-ci il Moskvada
- C) 1995-ci il Soçi də
- D) 1993-cu il Vladivostokda
- E) 1998-ci il Tverdə

150) Sual:Aşağıdakılarda hansı münaqişələrin idarə olunması metodlarına aiddir: A) sosioloji metod

- A) kartoqrafiya metodu
- B) sosioloji metod
- C) test metodu
- D) müşahidə metodu
- E) təcrübə metodu

151) Sual:Qarşılıqlı sosial əlaqədə olan subyektlər arasında münaqişələrin yaranması üçün zəruri və lazımı olan şərtlər hansıdır:

- A) tərəflərdə bir-birinin əksinə yönəlmış mülahizə və səbəblərin olması, aralarında qarşıdurma vəziyyətinin mövcudluğu
- B) Tərəflərin əks mövqelərdə olması və bu mövqeyə nail olmaq üçün fəal tədbirlərin görülməsi
- C) tərəflərin bir-birinin əksinə yönəlmış səbəblərinin olması və tələblərini açıq şəkildə bəyan etmələri
- D) tərəflərin hər birinin bir-birinə zidd maraqlarının olması və onları həyata keçirmək üçün imkalarının olmaması
- E) Tərəflərdə bir – birinə zidd mülahizə və səbəblərin olması və tərəflərdən ən azı birində digəri üzərində qələbə qazanmaq arzusu

152) Sual:əsaslandırılmış qərarların qəbuluna və qarşılıqlı əlaqlərin inkişafına imkan yaradan münaqişələr adlanır:

- A) konstruktiv
- B) destruktiv
- C) realist
- D) uydurulmuş
- E) qeyri – realist

153) Sual:Opponentlərin və ya subyektlərin bir-birinə zidd yönəlmış məqsəd, maraq, mövqe və ya baxışlarının toqquşması adlanır:

- A) konflikt
- B) rəqabət
- C) yarışma
- D) oyun
- E) əyləncə

154) Sual: Bağlı qapı fəndi hansı taktikaya aiddir:

- A) güzəştə gedilməsinə nail olma taktikasına
- B) ultimatum taktikasına
- C) manevr etmə taktikasına
- D) təsir taktikasına
- E) nüfuz etmə taktikasına

155) Sual:Məharətlə istifadəsi digər şəxsədə mövcud olan istekləriylə üst-üstə düşməyən niyyətlərinin gizli şəkildə oyanmasına gətirib çıxaran psixoloji təsir növü

- A) manipulyasiya

- B) suggest (təlqin)
- C) hipnoz
- D) nüfuz etmə
- E) təsir etmə

156) Sual: Klassik vasitəciliyin aşağıdakı variantları qeyd edilir (artıq olanı seçin):

- A) subyektiv
- B) dizyunktiv
- C) konyuktiv
- D) qarışıq
- E) məcburi

157) Sual: Peşəkar vasitəçi adlanır:

- A) mediator
- B) suggestor
- C) həmkar
- D) dost
- E) rəqib

158) Sual: Üçüncü şəxsin münaqişələrin həllində iştirakının əsas və effektiv forması hansıdır?

- A) danışıqlar prosesi
- B) əməkdaşlıq
- C) kompromis
- D) ticarət
- E) mediasiya

159) Sual: Millətlərarası münasibətlərin subyektini göstərin:

- A) Millət
- B) Etnonasional qrup
- C) Partiyalar
- D) İctimai hərəkatlar
- E) Dövlət qurumu

160) Sual: İnsanın emosional hali:

- A) Həyəcan
- B) Ümidsizlik
- C) Yuxusuzluq
- D) Yaddaş itirmə
- E) Yorğunluq

161) Sual: Tərəflər arasında razılıq forması necə adlanır?

- A) Konsensus
- B) Kompromis
- C) Geri çəkilmə
- D) Mübarizə

E) Ədavət

162) Sual: Monipulyasiyaya məruz qalmamaq üçüm:Nə etmək lazımdı

- A) Öz üzərinə öhdəlik (məsuliyyət) almamaq
- B) Dəstək olmaq
- C) Özünə güvənmək
- D) Heçnə etməmək
- E) Öhdəlik götürmək

163) Sual:Hansı hallarda innovasiya konfliktinin ehtimalı yüksəlmir

- A) İnnovasiya prosesi kiçik qruplara daxildirsə
- B) İnformasiya təhlükəsizliyi prosesi olmayanda
- C) İnnovasiya prosesi sürətli gedəndə
- D) Radikal yeniliklər zamanı
- E) Yenilik iri maştabda olmayanda

164) Sual:Kompromis nədir?

- A) İki tərəfli güzəşt
- B) Təziq
- C) Təktərəfli güzəşt
- D) Hücum
- E) Müdafiə

165) Sual:Konfontasiya nədir?

- A) İñkar etmək (qarşı olmaq)
- B) Razı olmaq
- C) Kompromis
- D) Güzəşt
- E) Dəstək olmaq

166) Sual:Hansı növ konflikt subyektiv səbəbləri yarada bilər?

- A) Destruktiv
- B) Konstruktiv
- C) Biznes
- D) Vertikal
- E) Horizontal

167) Sual:Millətin formalaşması şərtlərinə aid deyil:

- A) Ərazi birliyi
- B) Mədəniyyət birliyi
- C) Dil birliyi
- D) İqtisadi əlaqələr birliyi
- E) Milli birlik

168) Sual: Şər imperiyası adlandırılan ölkə:

- A) ABŞ
- B) Osmanlı imperiyası
- C) SSRİ**
- D) Böyük Britaniya
- E) Rusiya

169) Sual: Millətdən fərqli olaraq milliyyət əsasən əks etdirir:

- A) Dil birliyini
- B) Ərazi birliyini
- C) Etnik mənsubiyyəti**
- D) Ümumi dövləti
- E) Din birliyini

170) Sual: Çində yaşayan türkdilli xalq:

- A) Tibetlilər
- B) Kerkükklər
- C) Türkmanlar
- D) Altaylar
- E) Uygurlar**

171) Sual: Yasır ərəfat hansı ölkənin azadlıq lideri olub:

- A) Misir
- B) Liviya
- C) Əlcəzair
- D) Fələstin**
- E) Suriya

172) Sual: Ən çox müsəlman əhalisi olan ölkə:

- A) Pakistan
- B) Əfqanıstan
- C) İndoneziya**
- D) İraq
- E) Türkiyə

173) Sual: Bunlardan hansı Muxtar Respublika deyil:

- A) Naxçıvan
- B) Krım
- C) Başqırdıstan
- D) Dağıstan
- E) Həştərxan**

174) Sual: Separatçı hərəkatlara aid deyil:

- A) Tamil İlam Pələngləri
- B) Baskların Azadlıq Ordusu
- C) Taliban**

D) SADVAL

E) Şm.İrlandiya Azadlıq Ordusu

175) Sual:Bunlardan hansı separatçı hərəkat deyil:

A) PKK

B) ETA

C) İrlandiya Azadlıq Ordusu

D) ”Əl-Qaidə”

E) Tamil İlam Pələngləri

176) Sual:ABŞ-da yerli əhali olan hinduların ənənəvi həyat tərzini saxlamaq və məhvinin qarşısını almaq üçün ayrılmış ərazilər necə adlanır:

A) Rezervuar

B) Rezervasiya

C) Kommuna

D) Polis

E) Koloniya

177) Sual: Tamil İlam pələngləri hansı ölkədə separatçı hərəkatdır:

A) Hindistan

B) Pakistan

C) Şri-Lanka

D) Banqladeş

E) Nepal

178) Sual:İraqda türkmanların kompakt yaşadığı ərazi:

A) Mosul

B) Kerkük

C) Bəlucistan

D) Zəncan

E) Həmədan

179) Sual:Çində yaşayan turkdilli xalq:

A) Tibetlilər

B) Kerküklər

C) Türkmanlar

D) Altaylar

E) Uygurlar

180) Sual:Bunlardan hansı separatçı hərəkat deyil:

A) Tamil İlam pələngləri

B) Şimalı İrlandiya Azadlıq Ordusu

C) Baskların hərəkatı

D) PKK (Kurd İşçi partiyası)

E) Əl-Qaidə

181) Sual:Bütün almanların vahid dövlətdə birləşdirilməsi siyaseti adlanırdı:

- A) enozis
- B) sionizm
- C) Anşlüz**
- D) apartheid
- E) rekonkista

182) Sual:Hansı ölkə Anşlüz siyaseti nəticəsində Almaniyaya ilhaq olundu:

- A) Lixtensteyn
- B) İtaliya
- C) Polşa
- D) Çexoslovakiya
- E) Avstriya**

183) Sual:Bu dövlətlərdən hansında irqçılık, şovinizm dövlət siyaseti olmuşdur:

- A) Osmanlı imperiyası
- B) ABŞ
- C) faşist Almaniyası**
- D) İspaniya
- E) Suriya

184) Sual:Millət anlayışı formalaşdı:

- A) ibtidai icma quruluşunda
- B) eneolit dövründə
- C) feodalizm dövründə
- D) kapitalizmin inkişafı ilə**
- E) qədim dövlətlərin yaranması

185) Sual:Bunlardan hansı millətin formalaşması üçün əsas şərtlərdən biri deyil:

- A) dil birlüyü
- B) mədəniyyət birlüyü
- C) iqtisadi əlaqələr birlüyü
- D) ərazi birlüyü**
- E) siyasi əgidə birlüyü**

186) Sual:Millətin formalaşmasının əsas amilləri:

- A) iqtisadi birlük, dil birlüyü, tarix birlüyü
- B) siyasi birlilik
- C) mədəni birlilik
- D) dilin vahidliyi**
- E) iqtisadi, siyasi, mədəni, ərazi birlüyü əsas amillərdir**

187) Sual:Ksenofobiya:

- A) iqtisadi birliyə nail olmaq**

- B) dil, din, adət-ənənə yaxınlığı
- C) etnik qrupun öz milli mənliyini itirmə qorxusuna reaksiyasıdır
- D) siyasetə qarşı reaksiyadır
- E) milli dövlətin formallaşmasıdır

188) Sual: Şovinizm:

- A) dil və din birliyi
- B) bir millətin digərlərindən «yüksəkdə» olması kimi xarakterizə edilməsi**
- C) başqa millətlərin qəbul edilməməsi
- D) siyasi davranışın yaxınlığı
- E) dil və mədəniyyətin etnik xüsusiyyətləri

189) Sual: Avropa Birliyində ən çox müsəlman əhaliyə malik xristian ölkə:

- A) Almaniya
- B) Fransa**
- C) Niderland
- D) Danimarka
- E) İsveçrə

190) Sual: Lobbi sözü ingilis dilindən tərcümədə:

- A) Dəhliz**
- B) Kabinet
- C) Məskunlaşmaq
- D) Nüfuz
- E) Təsir

191) Sual: Konfessional partiya nədir:

- A) Faşist ideyalarına əsaslanan partiya
- B) Millətçi partiya
- C) Seçiciləri dini mənsubiyət əsasında birləşdirən partiya
- D) Kommunist partisi**
- E) İrqçı və şovinist partiya

192) Sual: Almaniyada faşizmin İtaliyadakı faşizmdən əsas fərqi nə idi:

- A) İşgalçılıq planlarının olmaması
- B) Daha totalitar xarakterli olması**
- C) Daha öncə hakimiyyətə gəlməsi
- D) Liberal xarakterli olması
- E) Şovinist olmaması

193) Sual: Ksenofobiya:

- A) İrqciliyin təzahürü
- B) Dini ekstremizm
- C) Lokal millətçilik
- D) Separatçılıq**

E) Millətçiliyin təzahürü

194) Sual: Milli dinlərə aid deyil:

- A) Buddizm
- B) Sintoizm
- C) İudaizm
- D) Qriqoryanlıq
- E) Yezid

195) Sual: İntifada hansı ölkənin azadlıq hərəkatıdır:

- A) Misir
- B) Fələstin**
- C) Əlcəzair
- D) Liviya
- E) Livan

196) Sual: Krım Muxtar Respublikası hansı ölkənin tərkibindədir:

- A) Rusiya
- B) Ukrayna**
- C) Belarus
- D) Litva
- E) Latviya

197) Sual: ABŞ-da yerli əhali olan hinduların ənənəvi həyat tərzini saxlamaq və məhvinin qarşısını almaq üçün ayrılmış ərazilər necə adlanır:

- A) Rezervuar
- B) Rezervasiya**
- C) Kommuna
- D) Polis
- E) Koloniya

198) Sual: Lobbi sözü ingilis dilindən tərcümədə:

- A) Dəhliz**
- B) Kabinet
- C) Məskunlaşmaq
- D) Nüfuz
- E) Təsir

199) Sual: Litva və Ukraynada yaşayan turkdilli xalq hansıdır:

- A) Tatarlar
- B) Qaraimlər**
- C) Qaqauzlar
- D) Dolmenlər
- E) Uyğurlar

200) Sual:Rusiya tərkibində muxtariyyəti olan türkdilli xalqlara aid qurum deyil:

- A) Saxa-Yakut
- B) Çukotka**
- C) Altay
- D) Çuvaşıya
- E) Xakasiya

201) Sual:Kanada tərkibində fransız əhalinin kompakt yaşadığı inzibati vahid:

- A) Ontario
- B) Kvebek**
- C) Nanavut
- D) Yukon
- E) Alberta

202) Sual:Hansı ölkədə inzibati ərazi vahidləri dil amilinə əsasən bölünüb?

- A) Nigeriya
- B) Misir
- C) Hindistan**
- D) Türkiyə
- E) İran

203) Sual:Hansı ölkədə dörd dil dövlət dili statusuna malikdir:

- A) Belçika
- B) Niderland
- C) İsveçrə**
- D) İsveç
- E) Çernoqoriya

204) Sual:Ekstremist adlanır:

- A) Dindən siyasi məqsədlə istifadə edənlər
- B) Millətçi ideyalara əsaslananlar
- C) Radikal müxalifət
- D) Qeyri-qanuni mübarizə vasitələrindən istifadə edənlər**
- E) Mühafizəkar siyasi qüvvələr

205) Sual:Terrorçu təşkilat hesab olunmur:

- A) Həmas
- B) Hezbollah
- C) Şin Feyn**
- D) Əl-Qaidə
- E) ASALA

206) Sual:Qaqauzlar hansı ölkədə yaşayan türkdilli xalqdır:

- A) Moldova**
- B) Ukrayna

- C) Litva
- D) Belarus
- E) Latviya

207) Sual:Göstərilən hərəkətlər münaqişələrin hansı növünə aiddir: təhqiredici təsəlli, alçaldıcı tərif, danlamaq, ələ salma:

- A) lovğalıq
- B) təkəbbürlü münasibət
- C) mənfi münasibət
- D) regressiv davranış
- E) etikanın pozulması

208) Sual:Göstərilən üsullardan hansı münaqişələrin idarə edilməsi metodlarına daxildir:

- A) sosioloji metod
- B) müşahidə metodu
- C) təcrübə metodu
- D) sinaq (test) metodu
- E) kartoqrafiya metodu

209) Sual:Hansı ölkənin parçalanması dinc yolla baş verdi:

- A) Yuqoslaviya
- B) SSRİ
- C) Koreya
- D) Çexoslovakiya**
- E) Pakistan

210) Sual:SSRİ-nin əfqanistana müdaxiləsinin nəticələrinə aid deyil:

- A) Moskva olomiadiasının boykot edilməsi
- B) ABŞ konqresinin SSM-2 müqaviləsini ratifikasiya etməkdən imtina etməsi
- C) Beynəlxalq gərginliyin artması
- D) Nüvə müharibəsi təhlükəsinin yaranması**
- E) SSRİ-nin beynəlxalq aləmdə nüfuzunun sarsılması

211) Sual:Bunlardan hansı Soyuq müharibə dövrünə aid deyil:

- A) Koreya müharibəsi
- B) Berlin böhranı
- C) Karib böhranı
- D) "Praqa baharı"
- E) Kosovo böhranı**

212) Sual:Münaqişələrin inkişafında Beynəlxalq siyasi böhran neçənci fazaya aiddir:

- A) 1
- B) 2
- C) 4**
- D) 5

213) Sual:Kuril adaları hansı ölkələr arasında mübahisə obyektidir:

- A) Rusiya və Çin
- B) Çin və Yaponiya
- C) Rusiya və Yaponiya**
- D) Çin və Monqolustan
- E) Şm.Koreya və Çin

214) Sual:Separatçı rejim deyil:

- A) Abxaziya
- B) Dnestryanı
- C) Cənubi Osetiya
- D) Şimali Osetiya**
- E) Dağlıq Qarabağ

215) Sual:Dnestryanı Respublika hansı ölkədə separatçı rejimdir:

- A) Ukrayna
- B) Rusiya
- C) Moldova**
- D) Belarus
- E) Polşa

216) Sual:Krım Muxtar respublikası hansı ölkələr arasında mübahisə obyektidir:

- A) Ukrayna və Moldova
- B) Moldova və Belarus
- C) Ukrayna və Rusiya**
- D) Rusiya və Moldova
- E) Rusiya və Belarus

217) Sual:Daxili münaqişələrin ən geniş yayılmış forması:

- A) Hakimiyyət uğrunda mübarizə
- B) Dövlət çevrilişi
- C) Separatçılıq**
- D) Enerji mənbələrinə nəzarət uğrunda mübarizə
- E) Transsərhəd münaqişələri

218) Sual:İsrail dövləti yaranmışdır:

- A) 1946
- B) 1949
- C) 1950
- D) 1948**
- E) 1945

219) Sual:Bu ölkələrdən hansı Yuqoslaviya Federasiyasının tərkibində olub?

- A) Slovakiya
- B) Sloveniya**
- C) Bolqaristan
- D) Albaniya
- E) Ruminiya

220) Sual: Beynəlxalq münaqişə şəraitində danışıqlar prosesinin səciyyəvi cəhətlərinə aid deyil:

- A) danışıqlara hazırlıq mərhələsi
- B) iştirakçıların bir-birinə öz təkliflərini bildirməsi
- C) danışıqların gündəliyinin əsas məsələləri üzrə diskussiyalara keçid
- D) danışıqların birgə qərar qəbul edilməsi ilə başa çatması ya da dalana dirənməsi**
- E) bir-birini təhdidetmə

221) Sual: Göstərilənlərdən hansı beynəlxalq münaqişələrin bölgüsünə aiddir:

- A) beynəlxalq və daxili silahlı münaqişə
- B) bütöv və epizodik
- C) simmetrik və asimetrik**
- D) normal və anormal
- E) lokal və regional

222) Sual: Avropada ikinci dünya müharibəsindən sonra ən böyük hərbi münaqişə hansı idi?

- A) Kosovo
- B) Kipr
- C) Bosniya**
- D) Qarabağ
- E) Balkan münaqişəsi

223) Sual: Hansı təşkilat Ermənistən ilk dəfə birmənalı şəkildə təcavüzkar dövlət kimi tanımışdır?

- A) İKT**
- B) BMT
- C) ATƏT
- D) GUAM
- E) AB

224) Sual: Minsk qrupunun həmsədrləri 1997 – 2005-ci illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar hansı həll yolu(ları) ilə çıxış ediblər?

- A) “Paket həll”, “mərhələli həll” və “ümumi dövlət”
- B) “Ümumi dövlət” və “Madrid prinsipi”
- C) “Paket həll” və “mərhələli həll”
- D) “Paket həll”, “mərhələli həll” və “Madrid prinsipi”**
- E) “Mərhələli həll”

225) Sual: Aşağıdakılardan birini Ermənistən Azərbaycan torpaqlarını işgal faktı ilə əlaqədar BMT TŞ-nin qəbul etdiyi qətnamələrdən biri kimi göstərmək olmaz:

- A) 822 sayılı

- B) 853 sayılı
- C) 874 sayılı
- D) 882 sayılı**
- E) 884 sayılı

226) Sual:Sivilizasiyalararası münaqişələr neçə formada olur?

- A) Yalnız bir forması mövcuddur
- B) İki forması var: lokal və qlobal**
- C) Çoxformalı xarakter daşıyır
- D) Münaqişənin başvermə məkanından asılıdır
- E) Münaqişənin başvermə zamanından asılıdır

227) Sual:Münaqişənin dinamikası aşağıdakı anlayışlarda öz əksini tapır (artıq olanı seçin):

- A) münaqişənin məzmunu**
- B) münaqişənin mərhələləri
- C) münaqişənin fazası
- D) münaqişənin genişlənməsi
- E) münaqişənin başa çatması

228) Sual:Münaqişə bərabərdir:

- A) münaqişə vəziyyəti + incident (hadisə)**
- B) mübahisəli münasibətlər + münaqişə vəziyyəti
- C) mübahisəli münasibətlər + hadisə
- D) mübahisəli münasibətlər + kompromis
- E) danışıqlar + kompromis

229) Sual:İki və ya ya daha çox ölkə arasında baş verən açıq və ya gizli qarşidurma adlanır:

- A) münaqişə vəziyyəti**
- B) mübahisəli münasibətlər
- C) hadisə
- D) münaqişənin genişlənməsi
- E) münaqişədən əvvəlki vəziyyət

230) Sual:Münaqişə sosial qarşılıqlı əlaqənin xüsusi növü hesab edilir:

- A) sosiologiyada**
- B) psixologiyada
- C) pedaqogikada
- D) siyasi sistemdə
- E) fiziologiyada

231) Sual:Latın dilindən tərcümədə konflikt deməkdir:

- A) qarşidurma**
- B) razılıq
- C) mövcudluq
- D) nəticə

E) kompromis

232) Sual:Münaqişənin hansı mərhələsində konfliktin həll olunma şansı daha yüksəkdir:

- A) başlangıç mərhələsində
- B) yüksəliş mərhələsində
- C) ən yüksək mərhələsində
- D) eniş mərhələsində
- E) münaqişənin genişlənməsində

233) Sual:Hansı faktorlar konstruktiv variantı mümkündür?

- A) Səmimi qarşılıqlı ünsiyyət
- B) Qapalı ünsiyyət
- C) Subyektiv maraqlar
- D) Adekvat olmayan qərarlar
- E) Yuxarıdakı variantlar hamısı

234) Sual:A.Maslov piramidasında hansı yoxdur?

- A) Mənəvi ehtiyac
- B) Fizioloji ehtiyac
- C) Təhlükəsizlik və mühafizə
- D) Sosial
- E) Özünəhörmət (Ehtiram)

235) Sual:Düzgün cavabı seçin: Konfliktologiya müstəqil elm olaraq yaranmışdır:

- A) XX əsrin əvvəllərində
- B) XIX əsrin ortalarında
- C) XIX əsrin sonunda
- D) XX əsrin ortasında
- E) XXI əsrin əvvəllərində

236) Sual:Hansı konfliktlər beynəlxalq konfliktlər sayılır?

- A) Dini
- B) Milli azadlıq mübarizəsi
- C) Daxili
- D) Qurumlar arası
- E) Regional

237) Sual:Kanfliktologyanın məqsədi nədir?

- A) Münaqişələrin həlli yollarını tapmaq və tənzimləmə
- B) Tərəfləri barışdırmaq
- C) Təqsirli tərəfi tapmaq
- D) Tərəflərdən birini dəstəkləmək
- E) Hər iki tərəfi dəstəkləmə

238) Sual:Konfliktologiya hansı elmlərlə sıx bağlıdır?

- A) Sosiologiya və psixologiya
- B) Diplomatiya
- C) Geologiya
- D) Biologiya
- E) Pedaqogika

239) Sual: Konfliktologiya elmi nəyi öyrənir?

- A) Münaqişələri
- B) Enerji təhlükəsizliyi
- C) Siyasi idarəetməni
- D) İnsan Psixologiyasını
- E) Diplomatiya tarixini

240) Sual: Özünə arzulamadığını başqalarına etmə, onda nə dövlətdə, nə də ailədə sənə qarşı düşməncilik qalmaz sözləri kimə aiddir:

- A) Konfutsiyə
- B) Heraklitə
- C) Platona
- D) Herodota
- E) Flaviyə

241) Sual: Münaqişələrin idarə edilməsi metoduna daxildir (artıq olanı seçin):

- A) Sorğu
- B) Struktur üsulu
- C) Kartografiya üsulu
- D) Danışıqlar üsulu
- E) Şəxsiyyətlərarası metod

242) Sual: Konfliktologiya sosiologianın müstəqil sahəsi kimi ayrılmışdır:

- A) XX əsrin 50-ci illərinin sonlarında
- B) XIX əsrin 50-ci illərinin sonlarında
- C) XVII əsrin əvvəllərində
- D) XVIII əsrin əvvəllərində
- E) XVII əsrin sonlarında

243) Sual: Ədalətli və şərəfli müharibə fikri kimindir?

- A) Siseron
- B) Fama Akvinskiy
- C) Makiovelli
- D) Z.Freyd
- E) K.Marks

244) Sual: Mədəniyyətlərin toqquşması fikri kimə aiddir?

- A) Xantinkton
- B) Qoqol

- C) Platon
- D) Puşkin
- E) Z.Freyd

245) Sual:Dini münaqışənin səbəblərinə aid deyil:

- A) Hakimiyyət ugrunda mübarizə
- B) Sosial vəziyyət
- C) Həyat tərzi
- D) Mədəniyyət fərqi
- E) Geyim tərzi

246) Sual:Millətlərarası ciddi münaqışə sayılır:

- A) Aclıq aksiyası
- B) Mitinq
- C) Demonstrasiya (nümayiş)
- D) Silahlı qarşıdurma
- E) Vətəndaş tabesizliyi

247) Sual:Millətlərarası konflikt növünə aid deyil:

- A) Dinlərarası
- B) Etnik
- C) Dövlətlərarası
- D) Regioanal
- E) Milli mübarizə

248) Sual:Millətçiliklə bağlı deyil:

- A) Rasizm
- B) Façizm
- C) Şovinizm
- D) Nasionalizm
- E) Neofaşizm

249) Sual:Böyük və kiçik qrup modellərinin valideyn və uşaqlar arasında qarşılıqlı münasibət modellərindən çıxdığını iddia edən sosial psixoloji istiqamət:

- A) psixoanaliz
- B) biheviörizm
- C) Koqnikтивizm
- D) interaksionizm
- E) impressionizm

250) Sual:Sosial psixologiyanın əsas bölməsinə aid deyil

- A) yaddaş və düşüncə asılılığı
- B) birgə fəaliyyət və ünsiyyət psixologiyası
- C) şəxsiyyətin sosial psixologiyası
- D) sosial qrup psixologiyası

E) ailə üzvlərinin psixologiyası

251) Sual: Stimul – reaksiya (S – R) formulasına görə psixologianın predmeti:

- A) davranış
- B) şür
- C) stimul
- D) emosiyalar
- E) stress

252) Sual: Mikro və makro mühitin bir-birilə qarşılıqlı əlaqədə olduğu sərhəd:

- A) hər birimizin həyatının keçdiyi kiçik qruplar
- B) insanın daxili aləmi
- C) fəndlərarası ünsiyyət və əlaqələr
- D) şəxsi ünsiyyət təcrübəsi
- E) daxili aləm

253) Sual: Qeyri - normal münaqişə formasına aid edilir:

- A) sabotaj
- B) etiraz
- C) boykot
- D) təsir
- E) nüfuz

254) Sual: Praktiki empatiya metodu nədir?

- A) rəqibə qarşı psixoloji “köklənmə
- B) rəqibə müxtəlif təsir göstərmək
- C) rəqibin şəxsi xüsusiyyətlərini göstərmək
- D) münaqişədən qaçma
- E) münaqişənin qarşısının alınması

255) Sual: Digər iştirakçıları da münaqişəyə itələyən şəxs adlanır:

- A) təhrikçi
- B) vasitəçi
- C) köməkçi
- D) tərəfdar
- E) mediator

256) Sual: Rüşvət, qeyri – rəsmi danışıqlar, aldatma – münaqişənin həll edilməsinin hansı metoduna xasdır?

- A) “gizli fəaliyyət”
- B) “yumşaltma
- C) tez həll olma
- D) münaqişədə davranış
- E) vasitəçi fəaliyyət

257) Sual:Münaqişənin müasir nəzəriyyəsi aşağıdakı mühakimədən irəli gəlir:

- A) münaqişə - sitem daxilində gedən gərginlik, deformasiyadır, sosial bəladır
- B) münaqişə hüyvanlar kimi bütün insanlara da xasdır
- C) münaqişə sosial sistemlər üçün funksionaldır
- D) yaradıcıdır
- E) münaqişə insanların siniflərə bölünməsi ilə yaranır

258) Sual:Münaqişə iştirakçılarının davranış rolu müəyyən edilir:

- A) iştirakçılarının sosial rolu və funksiyaları ilə
- B) şəxsi keyfiyyətlərlə
- C) öz maraqları ilə
- D) vəziyyət ilə
- E) rəqiblərin niyyətləri ilə

259) Sual:Tətil komitəsini aşağıdakı kimi müəyyən etmək olar:

- A) münaqişənin təşkilatçısı
- B) münaqişənin təhrikçisi
- C) münaqişə ortağı
- D) münaqişədə vasitəçi
- E) münaqişənin mediatoru

260) Sual:Münaqişəni müşayiət edən stress, onun sızmasında öz izini qoyur. Bu mülahizə:

- A) doğrudur
- B) doğru deyil
- C) qismən doğrudur
- D) məlum deyil
- E) yanlışdır

261) Sual:Özünəinam fərziyəsi kimindir?

- A) A. Adler
- B) K. Levin
- C) K. Marks
- D) V.Lenin
- E) Ş. Feyr

262) Sual:Əməkdaşlıq üsuluna uyğundur

- A) prinsipial danışıqlar yolu
- B) fasiləli təkliflərlə oyun
- C) münaqişənin yatırılması üsulu
- D) məlumatın gizlədilməsi və ifşa edilməsi taktikası
- E) nevrasteniya

263) Sual:Konfliktin hakimiyyət üsulu ilə həl olunması modeli kimə aiddir

- A) X. Korrelius və Ş. Feyr
- B) M. Veber

- C) K. Tomas
- D) R. Kilmen
- E) K. Marks

264) Sual:Konflikt halında ikiqat model strategiyası kimə aiddir?

- A) K. Tomas və R. Kilmen
- B) M. Maslov
- C) V. Vilson
- D) M. Veber
- E) M. Şerif

265) Sual:Harvord metodunu kim yaradıb?

- A) R. Fişer və U. Yuri
- B) M. Veber
- C) K. Marks
- D) F. Engels
- E) Z. Freyd

266) Sual:Konfliktologiya müstəqil elm olmasında iştirak etməyib?

- A) N. Makiovelli
- B) R. Darendarf
- C) L. Kozer
- D) M. Doyça
- E) M. Şerif

267) Sual:Bu və ya digər emosiyanı (sevinc, ruh yüksəkliyi, etiraz) ritmik şəkildə biruzə verən dəstə, əsas xüsusiyyəti ifadənin ahəngidir. bu dəstədir.

- A) ekspressiv
- B) Ekstatik
- C) okkazional
- D) konvensial
- E) ekstremist

268) Sual:Milli xüsusiyyət:

- A) xüsusiyyətləri bir sıra nəsil ərzində möhkəmlənmiş müəyyən tarixi şərtlərin məhsuludur
- B) bir-biri ilə dərk edilən ümumi məqsədlərlə və vahid mövqə və rola malik təşkilatla bağlı olmayan insanlardır
- C) ümumi diqqət mərkəzi və emasional vəziyyətin oxşarlığı ilə birləşmiş insanlardır
- D) insanlar arasında münasibətlər
- E) nizamsızlıqdır

269) Sual:Qrupda psixoloji birlik xüsusiyyətlərinin əmələ gəlməsinə yardım edən mexanizm.

- A) sosial eynilikdə
- B) ictimai kontekstdə

C) kütlə və şəxsiyyətin qarşılıqlı münasibətində

D) psixoloji işdə

E) ictimai mühitdə

270) Sual: Qrup məqsədləri müəyyən edilir

A) kiçik qrupun daxil olduğu sosial təşkilat tərəfindən

B) qrupun hər bir üzvünün məqsədlərinin məcmusu ilə

C) xarici mühitlə

D) qrup qərarlarının qəbulu prosesi ilə

E) insanların incikliyi ilə

271) Sual: Qrup qərarlarının qəbul edilməsi zamanı münaqişə meydana gəldikdə rəhbər:

A) prosesin gedişinə nəzarət etməlidir

B) avtoritar hərəkət etməlidir

C) qrup üzvlərinin özlərinə vəziyyətdən baş açmağa şərait yaratmalıdır

D) öz fikrində durmalıdır

E) kənar etməlidir

272) Sual: Əvvəlcədən müəyyən olunmuş hadisəyə görə bir yerdə yığışan dəstə, orada daha yaxşı təşkil olunmuş maraq üstündür və insanlar müəyyən vaxta qədər bəzi şərtlərə əməl etməyə hazırlırlar. Bu dəstədir.

A) konvensional

B) Ekstatik

C) Okkazional

D) Ekspressiv

E) emosional

273) Sual: Neqativizm:

A) qrupun, onun və fikirlərinin tam inkarı

B) öz mövqeyinin olmaması, daha çox təzyiq gücünə malik istənilən nümunəyə prinsipsiz və qeyri-tənqidi əməl etmə

C) qrup təzyiqinə dayanıqlılıq, qrupda şəxsin şüurlu özünüdərki

D) təhrikçilik

E) anlaşılmama

274) Sual: Qrup dinamikası məktəbinin əsasını qoymuş şəxs:

A) Kurt Levin

B) Çarlz Kuli

C) Jakob Moreno

D) B.Takmen

E) Yunq

275) Sual: Kəmiyyət metodu vasitəsilə həyata keçirilən kiçik qruplarda şəxsiyyətlərarası münasibətlərin sosial-psixoloji tədqiqatını aparan sahə:

A) sosiometriya

B) sosiodrama

- C) psixodrama
- D) stratometriya
- E) psixologiya

276) Sual:Şəxsiyyətin sosial-psixoloji keyfiyyətləri

- A) şəxsiyyətin sosial həyatla əlaqəsini səciyyələndirir
- B) anadan gəlmədir
- C) həyatının sonuna kimi sabitdir
- D) fərdi psixoloji xüsusiyyətlərini səciyyələndirir
- E) insani keyfiyyətləri səciyyələndirir

277) Sual: əsərləri həyatın mənası probleminə həsr olunmuş alim.

- A) Viktor Frankl
- B) Ralf Darendorf
- C) Erik Fromm
- D) Karl Yunq
- E) E.Kant

278) Sual: Formal qruplar - qruplardır

- A) qrupun üzvlərinin davranışları və onların mövqeyi təşkilatın qaydaları ilə nizama salınmış
- B) birgə fəaliyyətin məqsədi aydın ifadə olunmamış
- C) qrup dəyərlərinin şəxsin həyatında etalon rolunu oynayan
- D) ənənələrdən az asılı olan
- E) xalqın dəyərlərindən asılı olan

279) Sual:Danışıqların əvvəlindən rəqibə qarşı bütün tələblərin irəli sürülməməsi və yalnız danışıqlar prosesi zamanı hissə - hissə irəli sürülməsi taktikası necə adlanır:

- A) güzəştərin əldə edilməsi
- B) Ultimatum
- C) silahların susması
- D) psixoloji təzyiq
- E) kompromis

280) Sual:Yumşaq üsula uyğun gələn strategiya

- A) uyğunlaşma
- B) əməkdaşlıq
- C) kompromiss
- D) rəqabət
- E) təhrikçilik

281) Sual:Opponentə uitmatum danışıqlar prosesinin irəli sürürlür.

- A) ən əvvəldə
- B) ən yüksək nöqtəsində
- C) ən sonda
- D) proses ərzində

E) nevrasteniya zamanı

282) Sual:Münaqişənin əhəmiyyətli funksiyası olan siqnalın müsbət xüsusiyyəti:

- A) həll edilməyən problemlərin üzə çıxarılması və xidmət fəaliyyətə təşviq edilməsi
- B) yüksək dinamika və səfərbərliyə malik olan əməkdaşların qarşılıqlı əlaqəyə sövq edilməsi, şəxsiyyətlərarası və qruplar arası münasibətlərdə gərginliyin aradan qaldırılması
- C) şəxsiyyətlərarası və qruplar arası münasibətlərdə gərginliyin aradan qaldırılması
- D) işə motivasiya fəallığının artırılması
- E) “ümumi dilin” tapılması, vəziyyət haqqında əməkdaşların məlumatlandırılma səviyyəsinin yüksəldilməsi

283) Sual:Münaqişənin funksiyasının innovasiya vasitəsi kimi təzahürü:

- A) işə motivasiya fəallığının artırılması, peşakarlığın inkişafına təşviq edilməsi, yaradıcılıqda, yeni və optimal qərarlarda yardımçıdır
- B) yüksək dinamika və səfərbərliyə malik olan əməkdaşların qarşılıqlı əlaqəyə sövq edilməsi
- C) şəxsiyyətlərarası və qruplar arası münasibətlərdə gərginliyin aradan qaldırılması
- D) vəziyyət haqqında əməkdaşların məlumatlandırılma səviyyəsinin yüksəldilməsi
- E) “ümumi dilin” tapılması

284) Sual:Ticarət üsulu strategiyasına uyğundur.

- A) kompromiss
- B) əməkdaşlıq
- C) uyğunlaşma
- D) rəqabət
- E) stress

285) Sual:Münaqişənin məlumat funksiyasının müsbət tərəfləri:

- A) “ümumi dilin” tapılması, vəziyyət haqqında əməkdaşların məlumatlandırılma səviyyəsinin yüksəldilməsi
- B) əməkdaşların fərdi və kollektiv maraqlarının uyğunlaşdırılması
- C) yüksək dinamika və səfərbərliyə malik olan əməkdaşların qarşılıqlı əlaqəyə sövq edilməsi
- D) həll edilməyən problemlərin üzə çıxarılması və xidmət fəaliyyətinə təşviq edilməsi
- E) işə motivasiya fəallığının artırılması

286) Sual:Normalar və dəyərlərə aid deyil

- A) siyasi səviyyə
- B) regionlararası
- C) yerli
- D) qlobal
- E) heç biri

287) Sual:Milli münaqişələrə aid deyil

- A) obyektiv
- B) ictimai
- C) siyasi
- D) mədəni

E) iqtisadi

288) Sual:Konflikt insana təsir edir

- A) pozitiv və neqativ
- B) pozitiv
- C) neqativ
- D) neytral
- E) heç biri

289) Sual:İnsan konflikti anlayır?

- A) təcrübəsilə
- B) qərarı ilə
- C) rəqibin fikriylə
- D) hissilə (duyğusu ilə)
- E) heç biriylə

290) Sual:Qarşışdurma nədir?

- A) iki tərəfin bir-birinə zərər vurması
- B) bir tərəfin məğlub olması
- C) bir tərəfin qalib gəlməsi
- D) bir tərəfə güzəştə getmək
- E) hər iki tərəfin güzəştə getməsi

291) Sual:Həm pedaqoji, həm də inzibati metodlar istifadə edilən münaqişənin inkişaf mərhələsi.

- A) münaqişənin həllidir
- B) açıq münaqişəli qarşılıqlı fəaliyyətin başlanğıcıdır
- C) açıq münaqişənin inkişafıdır
- D) münaqişə şəraitinin yaradılması
- E) münaqişədən əvvəl

292) Sual:Şəxsiyyətlərarası və qruplar arası münasibətlərin transformasiya (şəklini dəyişmə) münaqişəsinin funksiyalarının müsbət tərəfləri.

- A) qarşılıqlı inamin səviyyəsinin qaldırılması, sağlam ictimai-psixoloji ab-havanın yaradılması, işə hörmətlə yanaşmanın təsdiqi
- B) yüksək dinamika və səfərbərliyə malik olan əməkdaşların qarşılıqlı əlaqəyə sövq edilməsi
- C) əməkdaşların fərdi və kollektiv maraqlarının uyğunlaşdırılması
- D) həll edilməyən problemlərin üzə çıxarılması və xidmət fəaliyyətə təşviq edilməsi
- E) qarşılıqlı əsas ziddiyyətlərin nizmam salınması

293) Sual:Münaqişə tərəflərindən biri çıxılmaz vəziyyətdə olduğunu isbat edir və opponentinə bu sözləri təsdiq edəcək məlumat verir. Bu üsul necə adlanır?

- A) "cəftə
- B) zorakılığa keçid
- C) uğura nail olma
- D) hesablanmış ləngimə

E) iki qəzəblilərdən seçmə

294) Sual: Sosio – bioloji nəzəriyyə münaqişənin səbəbi kimi görür:

- A) ümumiyyətlə insanların aqressiv təbiətə malik olması
- B) insan psixikasının natamamlığı
- C) sosial bərabərsizlik
- D) ailədə hüquq bərabərsizliyi
- E) hegemonluq

295) Sual: Daxilişəksi böhran

- A) psixoloji dəyişikliklər ilə xarakterizə olunan
- B) insanın yaşadığı həyat
- C) insanın digər insan ilə olan ziddiyəti
- D) insanın digər insana olan nifrəti
- E) insanın həyata olan laqeyidliyi

296) Sual: Daxilişəksi çətinlik

- A) insanın daxili həyatının müəyyən qədər çətin olmayan problemlər
- B) insanın şəxsi həyatı
- C) insanın insan ilə qarşıdurması
- D) insanın laqeyidliyi
- E) insanın digər insana olan nifrəti

297) Sual: Münaqişənin obyekti

- A) o dəyər ki, əks olan tərəflərin maraqlarının qarşıdurmasını yaradır
- B) münaqişənin iştirakçıları
- C) qarşıdurulan tərəflərin məqsədləri
- D) münaqişə aparan metodlar
- E) münaqişəyə cəlb olunanlar

298) Sual: Münaqişə sözünün mənası

- A) qarşıdurma
- B) oynama
- C) dizçökmə
- D) aralama
- E) bağlama

299) Sual: Münaqişə strukturuna aiddir:

- A) İştirakçıların sayı və keyfiyyət xüsusiyyətləri
- B) Münaqişənin motivləşdirilməsi
- C) Münaqişənin hərəkətlərinin ideoloji izahları
- D) Münaqişənin səciyyəsi
- E) Strategiya və taktika

300) Sual: Münaqişənin intensivliyi deməkdir:

- A) Onun zaman daxilində dəyişməsi
- B) Məkanın öyrənilməsi
- C) Strukturun öyrənilməsi
- D) Keyfiyyətin öyrənilməsi
- E) İştirakçıların sayını

301) Sual:Kann şkalası nəyi öyrənir?

- A) Münaqişə yaranma və eskolosiya səbəbləri
- B) Zəlzələ hadisələri
- C) Enerji təhlükəsizliyi
- D) Nüvə reaktorlarını
- E) Hava təzyiqini

302) Sual:Beynəlxalq münaqişələrin mahiyyətinin tədqiqatında təhlil edilməyən amil:

- A) Yol hərəkəti qaydaları
- B) Məkan
- C) Zaman
- D) Münaqişənin intensivliyi
- E) Münaqişə obyektləri

303) Sual:Münaqişələrin tipologiyasına aid edilmir:

- A) Liberal
- B) Hərbi
- C) Sosial
- D) Siyasi
- E) Etnosiyasi

304) Sual:Münaqişənin inkişaf mərhələsinə aid deyil:

- A) Sülh davranışsı
- B) Aktiv münaqişə
- C) Passiv münaqişə davranışsı
- D) Münaqişəli-güzəştli davranış
- E) Güzəştli davranış

305) Sual:Konfliktologiya nəzəri əsaslarına aid deyil:

- A) Sistemli siyasi analiz
- B) Sistemli yanaşma
- C) Münaqişə sistemli struktur analiz
- D) Sistemli funksionalizm
- E) Sistemli genetik analiz

306) Sual: Sosial psixologiya elementlərinin digər elm sahələrinin içərisində yerləşdiyi dövr:

- A) fenomenoloji
- B) elmi
- C) elmdən əvvəlki

- D) təsviri
- E) dəqiq elmi

307) Sual: Sosial psixologiya:

- A) davranış faktlarını, qanuna uyğunluqlarını, mexanizmlerini, sosial birliklərə daxil olan şəxslərin ünsiyyət və fəaliyyətini, həmçinin bu birliliklərin psixoloji xüsusiyyətlərini öyrənən psixologiya sahəsi
- B) insanın psixi inkişaf mexanizmlerini, şərtlərini, ziddiyyətlərini, hərəkətedici güclərini, istiqamətlərini və formalarını öyrənən elmdir
- C) insanın digər şəxslərlə ünsiyyət və qarşılıqlı əlaqə sistemini, həmçinin fərdi və universal xüsusiyyətlərini öyrənən psixologiya sahəsidir
- D) şəxsin sosial qrupda iştirakı faktoruna əsaslanan insan davranışının qanuna uyğunluğunu öyrənən elmdir
- E) davranış modelidir

308) Sual: Aşağıda sadalananlardan hansı interaksionizmin əsas şərti deyil:

- A) Böyük və kiçik qrup modellərinin valideyn və uşaqlar arasında qarşılıqlı münasibət modellərindən çıxmışdır
- B) insan təbiəti və sosial intizam – ünsiyyətin məhsuludur
- C) insan davranışının istiqaməti – bir – birindən asılı olan və bir-birinə uyğunlaşan insanların qarşılıqlı güzəştinin nəticəsidir
- D) şəxsiyyət ətrafdakı insanlarla qarşılıqlı əlaqə zamanı formallaşır
- E) qrup mədəniyyəti ünsiyyət zamanı meydana çıxan davranış modelindən ibarətdir

309) Sual: Sosial psixologiyaya daxil olmayan qrup fəaliyyəti ilə bağlı problemlər:

- A) sosial psixologiyanın mərkəzi kateqoriyası kimi hakimiyət
- B) qrupun dinamikası və ümumi məqsədləri (birgə təzyiq, iştirakçıların xaric edilməsi, rolların formallaşması)
- C) qrup üzvlərininin qiymətləndirmə mülahizələrinin xüsusiyyətləri
- D) liderlik və rəhbərlik
- E) təşkilati struktur

310) Sual: Münaqişə vəziyyətinin inkişafı mərhələlərinin ardıcılılığı:

- A) vacib deyil
- B) ardıcılılığı mütləqdir
- C) sərbəst olması vacib deyil
- D) sərbəst deyil

311) Sual: Münaqişələrin qarşısının alınması üçün əməkdaşlığın dəstəklənməsi hansı fəaliyyəti təmsil edir:

- A) neytral və ya dost münasibətlərinin möhkəmlənməsi
- B) qarşılıqlı münasibətlərin tənzimlənməsi
- C) təcavüzkar niyyətin qarşısını ala biləcək səbəblərin irəli sürülməsi
- D) iqtisadi münasibətlərin möhkəmlənməsi üçün

312) Sual: Hansı halda münaqişəyə psixoloji səviyyədə baxılır:

- A) şəxsi ziddiyyətlərə əsaslanan zaman

- B) belə bir hal yoxdur
- C) qrup ziddiyətlərinə əsaslanan zaman
- D) təşkilati ziddiyətlərə əsaslanan zaman
- E) ailədaxili ziddiyətlərə saslanan zaman

313) Sual: İqtisadi münaqişələrin universal mənbəyi nədir?

- A) mövcud olmaq üçün vasitələrin çatışmazlığı
- B) pul
- C) prestij
- D) hakimiyət
- E) iradə gücü

314) Sual: Platon, Aristotel, Hobbsun görüşlərinə əsaslanan sosial-psixoloji biliklərin formallaşması dövr:

- A) Fəlsəfi dövr
- B) Antik dövr
- C) Tarixi
- D) başlangıç
- E) son

315) Sual: Davranışın öyrənilməsi, terapiyası və korreksiyasının həyata keçirilməsinə imkan verən davranış təlimi metodlarını təşkil edən nəzəriyyə:

- A) biheviörizm
- B) Psixoanaliz
- C) koqnitivizm
- D) interaksionizm
- E) psixologiya

316) Sual: Hazırlanmış mövqelərə mümkün ola biləcək geri çəkilməyə qabaqcadan hazırlıq nədir:

- A) refleksiv müdafiə
- B) refleksiv idarəetmə
- C) refleksiv proqnoz
- D) refleksiv ticarət
- E) refleksiv kompromis

317) Sual: Təşkilatda münaqişə

- A) sosial qarşılıqlı əlaqədə olan subyektlər arasında təşkilat daxilində yaranan münaqişədir
- B) sosial qarşılıqlı əlaqədə olan subyektlər arasında təşkilat daxilində və kənarda yaranan münaqişələrdir
- C) təşkilatın rəhbərliyi və əməkdaşları arasında baş verən münaqişədir
- D) təşkilatın müxtəlif struktur üzvləri arasında münaqişədir
- E) kollektivin təşkilati strukturuna dair münaqişədir

318) Sual: Konfliktologianın predmetidir:

- A) münaqişələrin meydana gəlməsi qanuna uyğunluğu və mexanizmləri, həmçinin onların idarə edilməsinin prinsip və texnologiyaları

- B) münaqişələr
- C) istənilən toqqışmalar
- D) sosioloji münaqişələr
- E) münaqişələrin həlli

319) Sual: Qlobal münaqişələr dedikdə başa düşülür:

- A) bütün insanlığın problemlərinə toxunan və sivilizasiyanın mövcudluğuna təhlükə yaradan dövrün qlobal problemlərini əhatə edən münaqişələr
- B) regionlar arasında gedən münaqişələr
- C) dövrün qlobal problemlərini əhatə edən və dünya ictimaiyyəti arasında meydana çıxan münaqişələr
- D) təbiət faciləri ilə bağlı olan münaqişələr
- E) sivilizasiyanın mövcudluğuna təhlükə törədən münaqişələr

320) Sual: İdarəetmə sahəsində münaqişə dedikdə başa düşülür:

- A) idarənin subyektləri və obyektləri arasında olan sosial qarşılıqlı əlaqə sistemlərində yaranan münaqişələr
- B) idarənin subyektləri və obyektləri arasında münaqişə
- C) idarənin müxtəlif səviyyəli subyektləri arasında münaqişələr
- D) rəhbər və tabe olan işçi arasında münaqişə
- E) idarə qərarlarının qəbul prosesində yaranan münaqişələr

321) Sual: Ailə münaqişəsi

- A) ailənin istənilən üzvləri arasında baş verən münaqişədir
- B) ər-arvad arasında münaqişədir
- C) valideynlər və övladlar arasında münaqişədir
- D) qohumların münaqişədir
- E) müxtəlif ailələr arasında münaqişədir

322) Sual: Sosioloqlar ailənin inkişafını neçə böhran dövrünə bölgürlər?

- A) 4
- B) 2
- C) 3
- D) 5
- E) 6

323) Sual: Mənəvi mühitin ən geniş yayılmış və kəskin münaqişələri:

- A) dini münaqişələr, psixoloji münaqişələr, incəsənət sahəsində baş verən münaqişələr
- B) psixoloji münaqişələr, ictimai təfəkkür sahəsində münaqişələr
- C) dini konfliktlər
- D) ideologiya münaqişələri, ictimai psixologiya sahəsində münaqişə, kütləvi şuruda münaqişə
- E) dini münaqişələr, ideoloji münaqişələr, incəsənət sahəsində baş erən münaqişələr

324) Sual: İctimai münaqişələr:

- A) vətəndaşlarla hökumət orqanlarının vətəndaşların maraqlarının məhdudlaşdırılmasına, həmçinin

- sosial mühitdə hüquq və zəmantlərinin pozulmasına əsaslanan qarşidurmasının xüsusi formasıdır.
- B) vətəndaşların sosial zəmanətinin həyata keçirilməsinə dair hökumət strukturları arasında münaqişələrdir
- C) vətəndaşların sosial zəmanətinə dair hökumət və ictimai strukturlar arasında münaqişələrdir
- D) sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün vətəndaşların hökumət orqanları ilə qarşidurmasının xüsusi formasıdır
- E) vətəndaş itaətsizliyi ilə izhar olunan vətəndaşlar və hökumət orqanları arasında münaqişədir

325) Sual: Siyasi münaqişələrin əsas mövzusu:

- A) dövlət hakimiyyətidir
- B) siyasi maraqlardır
- C) müxtəlif ictimai strukturlarda siyasi hakimiyyətdir
- D) insanların siyasi təfəkkürüdür
- E) siyasi partiyalardır

326) Sual: V. Linkolna görə, şəxsiyyətlərarası münaqişələrin hansı növ amilləri inam və əxlaq (xürafat, üstünlük, birincilik); qrup şəkilli ənənələrə, dəyərlərə, normalara bağlılıq; dini, mədəni, siyasi və s. dəyərlər; əxlaqi dəyərlər (xeyir və şər, ədalət və ədalətsizlik və s. haqqında təsəvvürlər) kimi təzahür formaları ilə əlaqəlidir.

- A) dəyər amili
- B) məlumat amili
- C) əxlaqi amil
- D) münasibət amilləri
- E) strukturlu amillər

327) Sual: Şəxsiyyətdaxili münaqişə

- A) şəxsiyyətin bir – birinə zidd motivlərinin toqquşması
- B) Şəxsin müvəffəqiyyətsizliklərinə dərin emosional narahatçılığı
- C) Qarşıya çıxacaq çətin vəziyyətdən irəli gələn təşviş hissi
- D) Şəxsiyyətin bir-birinə zidd yönəlmış davranış xarakteristikasının toqquşması
- E) Konkret məqsədə nail olmaq üçün seçim qarşısında qalan şəxsiyyətin daxili tərəddüd hissi

328) Sual: Qrupşəkilli münaqişələrə aiddir:

- A) şəxsiyyət-qrup və qrup-qrup
- B) şəxsiyyət-qrup
- C) qrup-qrup
- D) rəhbər-kollektiv
- E) mikroqrup- kollektiv daxilində mikroqrup

329) Sual: Şəxsiyyətlərarası münasibətlər modeli əsasında şəxsiyyətlərarası münaqişələrin növünü müəyyən edin

- A) birtərəfli ziddiyyətli-müsbat
- B) qarşılıqlı-müsbat
- C) qarşılıqlı-mənfi
- D) birtərəfli müsbat-mənfi
- E) qarşılıqlı-ziddiyyətli

330) Sual: Şəxsiyyətdaxili münaqişənin təzahür formalarına aiddir:

- A) nevrasteniya, eyforiya, regressiya, proyektləşdirmə, rasionallaşma
- B) nevrasteniya, eyforiya, sublimasiya, ideallaşdırma, nomadizm
- C) nevrasteniya, eyforiya, ideallaşdırma, proyektləşdirmə, sıxışdırma
- D) nevrasteniya, eyforiya, regressiya, proyektləşdirmə, nomadizm, pereorientasiya
- E) kompromis, qulluq etmə, sublimasiya, ideallaşdırma, sıxışdırma

331) Sual: Şəxsiyyətdaxili münaqişənin obyektiv təbiətini təşkil edən ekstraversiya və introversiya nəzəriyyəsini işəyib hazırlamışdır:

- A) K.Yunq
- B) Z.Freyd
- C) A.Adler
- D) E.Fromm
- E) K.Levin

332) Sual: Şəxsiyyətdaxili münaqişənin əsas təbiətini təşkil edən eros və tanatos arasında mübarizəni işləyib hazırlayan alim:

- A) Z.Freyd
- B) A.Adler
- C) K.Yunq
- D) E.Fromm
- E) K.Levin

333) Sual: Siyasi münaqişələr

- A) ictimai qarşılıqlı əlaqədə olan subyektlərin hakimiyyət sistemində mövqeyi və rolundan asılı olaraq bir-birinə zidd siyasi maraqlar, dəyərlər, baxışlar və məqsədlərdən yaranan qarşıdurmasıdır
- B)) siyasi hakimiyyəti ələ keçirmək təşəbbüsü ilə ictimai qarşılıqlı əlaqədə olan subyektlərin qarşıdurmasıdır.
- C) siyasi hakimiyyət haqqında məsələnin həlli yolunun axtarılması zamanı ictimai qarşılıqlı əlaqədə olan subyektlərin qarşıdurmasıdır
- D) ictimai qarşılıqlı əlaqədə olan subyektlərin cəmiyyətdəki mövqeyindən asılı olaraq bir-birinə zidd siyasi maraqlar, dəyərlər, baxışlar və məqsədlərdən yaranan qarşıdurmasıdır
- E) ictimai qarşılıqlı əlaqədə olan subyektlərin siyasi münasibətlər mühitindəki mövqeyindən asılı olaraq bir-birinə zidd siyasi maraqlar, dəyərlər, baxışlar və məqsədlər yaranan qarşıdurmasıdır

334) Sual: Cəmiyyətdə münaqişə:

- A) ictimai həyatın müxtəlif sahələrində baş verən münaqişələrdir (iqtisadi, siyasi, sosial və dini)
- B) istənilən sosial qrupda baş verən münaqişələrdir
- C) geniş sosial qrupda baş verən münaqişədir
- D) dövlətlərarası münaqişədir
- E) millətlərin, dövlətlərin, siniflərin, partiyaların, ittifaqların və s. subyekt kimi çıxış etdiyi münaqişələrdir

335) Sual: Siyasi münaqişə obyektinin əlamətinə aid deyil:

- A) Doğru münaqişə

- B) Həqiqi münaqişə
- C) Şərti münaqişə
- D) Qarşılıqlı münaqişə
- E) Yalançı münaqişə

336) Sual: Siyasi rejimi (sistemi) devirmək necə adlanır:

- A) İnqilab (çevriliş)
- B) Üsyən
- C) Mitinq
- D) Aclıq aksiyası
- E) Toqqusma

337) Sual: Siyasi münaqişələrin tipologiyasına aidir:

- A) Üfəqi və şaquli siyasi münaqişələr
- B) Obyektiv
- C) Subyektiv
- D) Burokratik
- E) Konservativ (mühafizə)

338) Sual: Beynəlxalq münaqişələrin həlli üçün dövlətlər tərəfindən yaradılmış təşkilatın adı:

- A) BMT
- B) OPEK
- C) INTERPOL
- D) AFFA
- E) UNİCEF

339) Sual: Siyasi münaqişənin nizamlanması dalana dirəndikdə həll yolu deyil:

- A) Siyasi partiya yaratmaq
- B) Parlamentin buraxılması
- C) Referendumun təşkili
- D) Kökumətin istefası
- E) Konstitusiya məhkəməsinə müraciət

340) Sual: Müxalifət liderlərinin zərərsizləşdirilməsi aşağıdakı metodlardan birisi deyil:

- A) Suiqəsd edilməsi
- B) İddaların təmin edilməsi
- C) Rolların qarşıdurması
- D) Psixoloji təcridetmə
- E) Psixoloji yaxınlaşma

341) Sual: Daxili münaqişənin qarşısının alınması yollarına aid deyil:

- A) İqtisadi manevretmə
- B) Sosial manevretmə
- C) Siyasi manevretmə
- D) Siyasi monipulyasiya

E) Kontrelitanın integrasiyası

342) Sual: Faşist ideologiyasına aid deyildi:

- A) Şovinizm
- B) Sosial darvinizm
- C) Sionizm**
- D) Dövlət terroru
- E) İrqçılık

343) Sual: Dövlətdaxili ekstremizm nümunələrinə aid deyil:

- A) SSRİ-də QULAQ
- B) Kambocada Pol Pot rejimi
- C) Faşist Almaniyasında konslagerlər
- D) Şimali Koreyada indiki rejim
- E) Fransanın miqrasiya siyasəti**

344) Sual: İtaliyalı filosof Kroçe faşizmi hesab edirdi:

- A) Avropanın «mənəviyyat xəstəliyi»
- B) iqtisadi böhranın təbii nəticəsi
- C) ifrat vətənpərvərliyin fəsadı
- D) mətbuatın yaratdığı nağıl
- E) məzлum xalqın haqq sədası**

345) Sual: Millət anlayışı:

- A) İqtisadi termindir
- B) mədəni termindir
- C) sosioloji termindir**
- D) ictimai termindir
- E) texniki termindir

346) Sual: Ksenofobiya daha çox hansı ölkələrdə təzahür edir:

- A) İnkişaf etmiş ölkələrdə
- B) tarixi böhran, daxili dezinteqrasiya keçirən ölkələrdə**
- C) demokratik ölkələrdə
- D) monoetnik ölkələrdə
- E) cavab variantlarının hamısı doğrudur

347) Sual: XX əsrin əvvəllərində Osmanlı imperiyasının dağılmasının qarşısını almaq üçün hansı nəzəriyyə təbliğ olunurdu:

- A) pantürkizm
- B) osmanlılıq**
- C) sionizm
- D) islamçılıq
- E) faşizm

348) Sual: Millətçilik müasir inkişaf dövründə:

- A) təhlükəli ideoloji forma olmamışdı
- B)** müasir ideologiyalardan daha böyük təhlükə yaradır
- C) böyük təsirə malik deyil
- D) yalnız inkişafda olan dövlətlərə məxsusdur
- E) regional xarakterlidi

349) Sual: Millətçilik və ideologiya:

- A)** millətçilik ideoloji siyasət kimi qəbul edilir
- B) kommunistlərin siyasi ideologiyasıdır
- C) mühafizəkar siyasi ideologiyaya aiddir
- D) millətçilik bütün ideologiyalarda mümkün deyil
- E) millətçilik ideoloji siyasətdə qəbul edilmir

350) Sual: Millətçilik anlayışı:

- A) millətçilik şovinizmin təzahürüdür
- B) ksenofobiya - ədavət (kin) millətçilikdə özünü göstərmir
- C)** şovinizm və ksenofobiya millətçiliyin tərkib hissəsidir
- D) millətçilik bütün hallarda müsbət rol oynayır
- E) müasir inkişaf dövründə millətçilik özünü bürüzə etmir

351) Sual: Veberə görə millət:

- A) ümumi dil, din, adət-ənənə müqəddəratı ilə birləşmiş insan qrupudur
- B) iqtisadi birliyə nail olmuş insan qrupudur
- C) özü-özünü idarə edən cəmiyyətdir
- D) qismən yiğcam ərazinin olmasıdır
- E) millət dil, din, adət-ənənə yaxınlığından uzaqdır

352) Sual: Millətlə dövləti birləşdirən əsas cəhət:

- A) Vahid din
- B)** Ərazi
- C) Vahid dil
- D) Vahid mədəniyyət
- E) Vahid iqtisadiyyat

353) Sual: Hansı partiya öz xalqı üçün Yer üzündə cənnət yaratmağı 1 öz ali məqsədi elan etmişdi:

- A) Sovet İttifaqı Kommunist Partiyası
- B) Rusiya Liberal-demokrat Partiyası
- C)** Almaniya nasional-sosialist Partiyası
- D) Böyük Britaniya mühafizəkarlar partiyası
- E) Almaniya xristian-demokrat İttifaqı

354) Sual: Toynbiyə görə diaspora:

- A) Yerli çoxluğu idarə edən yad hakim azlığa çevriləcək
- B) Yerli əhali ilə qaynayıb-qarışmadan ayrı hissə kimi qalacaq

- C) Öz tarixi vətəninə qayıdacaq
- D) Yerlilər tərəfindən məhv olunacaq
- E) Yaşadığı ölkədə aşağı təbəqə kimi qalacaq

355) Sual: Milli dövlət anlayışını elmi dövriyyəyə gətirmiştir:

- A) L.Düqi
- B) Kimliki
- C) Toynbi
- D) Veber
- E) Gerder

356) Sual: Xalqlar həbsxanası adlanırdı:

- A) Rusiya
- B) Osmanlı imperiyası
- C) Avstriya-Macarıstan
- D) Böyük Britaniya
- E) SSRİ

357) Sual: Lobbiçilik ilk dəfə rəsmiləşib:

- A) İsraildə
- B) Türkiyədə
- C) ABŞ-da
- D) Ermənistanda
- E) Fransada

358) Sual: Hansı ölkədə millətin formalaşmasında mədəniyyət dominant olmuşdur:

- A) Almaniya
- B) Fransa
- C) İtaliya
- D) Türkiyə
- E) Yaponiya

359) Sual: Hansı ölkədə millətin formalaşmasında din dominant olmuşdur:

- A) Pakistan
- B) Yaponiya
- C) Fransa
- D) İngiltərə
- E) Almaniya

360) Sual: Hansı ölkədə millətin formalaşmasında etnik mənsubiyət dominant olmuşdur:

- A) Pakistan
- B) Hindistan
- C) İsrail
- D) Fransa
- E) Yaponiya

361) Sual:Diasporanı tədqiq etmişdir:

- A) Lippman
- B) Morgentau
- C) Rapoport
- D) Toynbi**
- E) Vallerstain

362) Sual:Terrorçu təşkilat hesab olunmur:

- A) Həmas
- B) Hezbollah
- C) Şin Feyn**
- D) Əl-Qaidə
- E) ASALA

363) Sual:Rusiya tərkibində olan muxtar qurumlardan biri deyil:

- A) Tuva muxtar mahalı
- B) Çukot muxtar respublikası
- C) Birobican muxtar mahalı
- D) Buryat muxtar mahalı
- E) Acarıstan muxtar respublikası**

364) Sual:Neçənci ildə İsrail qanunsuz olaraq Qüds şəhərini öz paytaxtı elan etdi:

- A) 1948
- B) 1949
- C) 1955
- D) 1950**
- E) 1951

365) Sual: Nasizmi məhv etmək üçün mən şeytanın özü ilə də ittifaqa girərdim ifadəsi hansı siyasi xadimə məxsusdur:

- A) İ.Stalin
- B) U.Çörşill**
- C) F.Ruzvelt
- D) Ş.de Qoll
- E) Mao Tse Dun

366) Sual:Lobbizm nədir:

- A) Parlamentarilərə qeyri-rəsmi təzyiq sistemi**
- B) Hər hansı bir əhali qrupunun kompakt məskunlaşması
- C) Siyasi məqsədlə terror fəaliyyəti ilə məşğul olmaq
- D) Hər hansı əhali qrupunun öz icması daxilində müstəqilliyi
- E) Millətçiliyin təzahür formalarından biri

367) Sual:1967-ci ildə baş vermiş Qara polkovniklər çevrilişi hansı ölkədə olub:

- A) Fransa
- B) Türkiyə
- C) Yunanistan
- D) Macaristan
- E) Bolqarıstan

368) Sual: Neçənci ildə Türkiyə Kipr adasına qoşun çıxardı:

- A) 1964
- B) 1965
- C) 1972
- D) 1974**
- E) 1980

369) Sual: Separatçı hərəkatlara aid deyil:

- A) Tamil İlam Pələngləri
- B) Baskların Azadlıq Ordusu
- C) Taliban**
- D) SADVAL
- E) Şm. İrlandiya Azadlıq Ordusu

370) Sual: İlk dəfə siyasi terror hansı ölkədə dövlət siyasətinə çevrilmişdi:

- A) Rusiya
- B) Fransa**
- C) ABŞ
- D) İtaliya
- E) İrlandiya

371) Sual: Bunlardan hansı separatçı hərəkat deyil:

- A) PKK
- B) ETA
- C) İrlandiya Azadlıq Ordusu
- D) ”Əl-Qaidə”**
- E) Tamil İlam Pələngləri

372) Sual: Oyun formasında inkişaf edən münaqışə üçün səciyyəvidir:

- A) irrasional davranış
- B) beynəlxalq şəraitin nəzərə alınmaması
- C) rasional davranış**
- D) kompromis əldə olunması
- E) vəziyyətin subyektiv qiymətləndirilməsi

373) Sual: Qərbi Berlinin sovet qoşunları tərəfindən mühasirəyə alınması nəyə gətirib çıxardı? 1. AFR və ADR-in yaranmasına 2. Müttəfiq qoşunların Almaniyadan çıxarılmasına 3. Qərbi Berlin ilə ABŞ və İngiltərənin hava əlaqəsinin təşkilinə 4. Vahid alman dövlətinin yaranmasına 5. Sovet qoşunlarının Almaniyadan çıxarılmasına

- A) 1, 3
- B) 1, 2
- C) 2, 3
- D) 4, 5
- E) 2, 3

374) Sual: Döyüş formasında inkişaf edən münaqişə üçün səciyyəvidir:

- A) rasional davranış
- B) atəşkəs elan olunması
- C) vəziyyətin obyektiv qiymətləndirilməsi
- D) irrasional davranış**
- E) kompromisə nail olmaq

375) Sual: Beynəlxalq münaqişənin gedışatı təsnifatına aiddir:

- A) döyüş, oyun, debat
- B) oyun, mübarizə, qələbə
- C) tənzimlənmə, dondurulma, həlli
- D) oyun, diskussiya, debat
- E) debat, oyun, kompromiss

376) Sual: Beynəlxalq münaqişənin döyüş, oyun, debat formalarında təsnifatını verən alim:

- A) Weber
- B) Lippman
- C) Gerder
- D) Rappoport**
- E) Melvill

377) Sual: Daxili silahlı münaqişələrə aid deyil:

- A) hakimiyyət uğrunda silahlı mübarizə
- B) təbii sərvətlərə nəzarət uğrunda müxtəlif qruplaşmaların mübarizəsi
- C) separatçı münaqişələr
- D) siniflərin «ideoloji» münaqişəsi
- E) transsərhəd münaqişələri**

378) Sual: Kosovo münaqişəsinin həllində hansı təşkilat həlledici rol oynadı?

- A) ATƏT
- B) AB
- C) KTT
- D) BMT
- E) NATO**

379) Sual: Kosovoya Serbiya tərkibində muxtar vilayət statusu ne vaxt verilmişdi?

- A) 1945**
- B) 1949
- C) 1969

D) 1980

E) 1991

380) Sual:Bosniya münaqişəsi nə zaman başa çatdı?

A) 1990

B) 1993

C) 1995

D) 1997

E) 2000

381) Sual:NATO-nun hərbi təşkilatından çıxmışdı:

A) Böyük Britaniya

B) Fransa

C) İtaliya

D) Belçika

E) Niderland

382) Sual:XX əsrin 70-ci illərinə aid deyil:

A) SSM-1 müqaviləsi

B) SSM-2 müqaviləsi

C) SSRİ-nin Əfqanistana müdaxiləsi

D) Vyetnam müharibəsinin sonu

E) Praqa baharı

383) Sual:Hərbi münaqişələrin həllində istifadə olunan iqtisadi tədbirlərə aid deyil:

A) Xarici iqtisadi əlaqələrin kəsilməsi

B) Xarici iqtisadi əlaqələrin genişləndirilməsi

C) Qarşılıqlı faydalı əsaslarda uzunmüddətli müqavilələrin imzalanması

D) Beynəlxalq vəziyyəti gərginləşdirən dövlətlərə qarşı sanksiyalar tətbiq olunması üçün beynəlxalq institutlardan istifadə olunması

E) Enerji daşıyıcılarının təchizatı üzərində embarqo qoyulması

384) Sual:Hansı müharibə Qış müharibəsi adlanır:

A) Rus-yapon

B) Rusiya-İsveç

C) Napoleonun Rusiya yürüyü

D) Sovet-Finlandiya

E) Fransa-Ingiltərə

385) Sual:Koreya müharibəsinin xronoloji çərçivəsi:

A) 1950-1953

B) 1950-1955

C) 1949-1952

D) 1949-1954

E) 1951-1955

386) Sual: Altıgünlük müharibə olmuşdur:

- A) Fələstin və İsrail arasında
- B) İordaniya, Fələstin və İsrail arasında
- C) Ərəb ölkələri və İsrail arasında**
- D) Misir və İsrail arasında
- E) İran və İraq arasında

387) Sual: Korsika hansı ölkələr arasında mübahisə obyektidir:

- A) İtaliya və İspaniya
- B) İspaniya və Fransa
- C) Potuqaliya və İspaniya
- D) Portuqaliya və Fransa
- E) İtaliya və Fransa**

388) Sual: Kalininqrad hansı ölkədən SSRİ-yə keçmiş ərazidir:

- A) Polşa
- B) Çexiya
- C) Litva
- D) Almaniya**
- E) Avstriya

389) Sual: Sovet-Finlandiya müharibəsindən sonra SSRİ-yə keçmiş ərazi:

- A) Buryatiya
- B) Kareliya**
- C) Çuvaşıya
- D) Estoniya
- E) Kalininqrad

390) Sual: Buryat Muxtar Respublikası hansı ölkədən zəbt edilmiş ərazidir:

- A) Çin
- B) Monqolustan**
- C) Yaponiya
- D) Finlandiya
- E) Polşa

391) Sual: İlk dəfə canlı bombadan istifadə etmişdir:

- A) Əl-Qaidə
- B) Tamil İlam pələngləri**
- C) Taliban
- D) Çeçen mücahidləri
- E) Hizbulah

392) Sual: Transsərhəd təhlükəsi yaranır:

- A) Qohum etnik qrupun məhvi ilə bağlı**

- B) Qonşu dövlətin təcavüzü ilə
- C) Sərhədləri yaxınlığında münaqişə ocağı yaranarsa
- D) Qonşu dövlətdən qaçqın axını olarsa
- E) Regionda müharibə başlayarsa

393) Sual: Fələstində siyasi idarəetmədə fəal rol oynayan təşkilat:

- A) Həmas
- B) Hezbollah
- C) Əl-Qaidə
- D) Taliban
- E) Sadval

394) Sual: Vyetnam müharibəsinin tarixi çərçivəsi:

- A) 1964-1973
- B) 1950-1953
- C) 1968-1972
- D) 1954-1964
- E) 1948-1949

395) Sual: Kuba böhranının nəticəsi idi:

- A) Sovet qoşunları Kubadan, amerikan qoşunları Türkiyədən çıxarıldı
- B) ABŞ Kuba mühacirlərinə kömək göstərəcəyini vəd etdi
- C) nüvə sınaqlarına qadağa haqqında müqavilənin bağlanmasından imtina edildi
- D) Kubaya iqtisadi sanksiyalar tətbiq edildi
- E) Kubada kommunist rejimini zəiflədi

396) Sual: Kuba böhranının başlanma səbəbi:

- A) SSRİ-nin Kubada gizli şəraitdə orta mənzilli raketlər yerləşdirməsi
- B) Kubada nüvə sınaqlarının keçirilməsi
- C) ABŞ-ın Kubaya neft göndərilməsini qadağan etməsi
- D) ABŞ-ın Nikaraqua və Qvatemala bir neçə hərbi gəmi göndərməsi
- E) Qərb dövlətlərinin Latin Amerikası regionunda mövqelərini saxlamaq cəhdləri

397) Sual: 1962-ci ildə "Kuba böhranı" zamanı qarşıdurmanın iştirakçısı olan dövlətlər:

- A) SSRİ və ABŞ
- B) ABŞ və İspaniya
- C) ABŞ və Kuba
- D) Böyük Britaniya və İspaniya
- E) Yaponiya və SSRİ

398) Sual: 1967-ci ildə Yunanıstanda baş vermiş çevriliş adlanır:

- A) "Qara polkovniklər"
- B) "Qara cümə"
- C) "Uzunbıçaqlılar"
- D) "Dəniz qiyamı"

E) ”Qırmızı qvardiya üsyani”

399) Sual: 2001-ci ildə hansı ölkəyə BMT TŞ-nın mandati ilə ABŞ və müttəfiqləri hərbi müdaxilə etdilər:

- A) İraq
- B) Kosovo
- C) Serbiya
- D) Bosniya
- E) Əfqanistan

400) Sual: Bunlardan hansı dövlətlərarası münaqişəyə aid deyil:

- A) Hindistan-Pakistan arasında
- B) İsrail-Pakistan arasında
- C) İsrail-Fələstin münaqişəsi
- D) Folkland böhranı
- E) Bosniya böhranı

401) Sual: Münaqişəyə insanların cəlb olunması dərəcəsinə görə münaqişələr ayrırlar (artıq olanı seçin)

- A) şəxsiyyətdaxili
- B) şəxsiyyətlərarası
- C) qruplararası
- D) dövlətlərarası
- E) millətlərarası

402) Sual: Şəxsin münaqişə zamanı əsas davranış modelləridir (artıq olanı seçin):

- A) nonkonformist
- B) konstruktiv model
- C) destruktiv
- D) rigid

403) Sual: Mənfəət, gəlir, məhdud resurslara giriş əldə etmək məqsədi daşıyan münaqişə növü adlanır:

- A) rəqabət
- B) konfortasiya
- C) iştirakçı
- D) razılıq
- E) ticarət

404) Sual: Mütləq münaqişələr:

- A) mübarizənin bir yaxud hər iki rəqibin tam məhvini qədər aparıldığı münaqişələr
- B) münaqişənin yaranması üçün real əsasların mövcud olması
- C) münaqişələrin səbəblərinin aradan qaldırılması
- D) birgə problemlərin həllində fikir ayrılıqları
- E) münaqişənin konkret səbəbləri, motivləri, hərəkətverici qüvvələri

405) Sual: Rollararası münaqişə:

- A) şəxsiyyətin icra etdiyi müxtəlif sosial rolların tələbləri arasında ziddiyyətli vəziyyət
- B) dəyişən şəraitdə davranış
- C) şəxsiyyətin icra etdiyi ziddiyyətli vəziyyət
- D) müxtəlif siyasi dəyərlərinin, siyasi inkişaf məqsədlərinin toqquşması
- E) şəxsi nailiyyətlərin qrup tərəfindən tanınması

406) Sual: Yeri dəyişdirilmiş münaqişə:

- A) həqiqi səbəb gizlədilərək yalançı əsasla yaranmış münaqişə
- B) subyektin müəyyən vəziyyətdə hazırlığı
- C) mövcud rejim çərçivəsində yaranan münaqişə
- D) anlaşılmazlıq üzündən yaranan münaqişə
- E) hadisələrin, amillərin mənfi davranılması

407) Sual: Yalnız davranışlanan münaqişə:

- A) əsl müqəssir olan münaqişə subyektnin səhnə arxasında qaldığı qarşışurma da isə ona bilavasitə addiyyatı olunmayan iştirakçıların iştirak etdiyi münaqişə
- B) mövcud rejim çərçivəsində hakimiyyət səlahiyyətləri uğrunda mübarizə
- C) əmək fəaliyyəti iştirakında imtina
- D) anlaşılmazlıq üzündən yaranan münaqişə
- E) hadisələrin, amillərin mənfi davranılması
- F) hadisələrin, amillərin mənfi davranılması

408) Sual: Dövlətlərarası münaqişələrin qarşısının alınması istiqaməti kimi istifadə olunmayan dünyanın demokratik inkişaf prinsipi:

- A) dövlətlərarası münaqişələrin nizamlanması
- B) təsərrüfat- iqtisadi, siyasi və mədəni sahələrdə dünya birliyinin həyatının beynəlmiləşməsi
- C) bütün ölkələrin və xalqların dinc yaşaması qonşuluq prinsipinə qəti sürətdə riayət etməsi
- D) hərbi qarşışurma səviyyəsinin aşağı salınması, silahların fasiləsiz, ardıcıl və eyni səviyyədə azaldılmasıdır
- E) ölkələr arasında münasibətlərin hüquqi tənzimlənməsi sahəsində BMT, ATƏT kimi beynəlxalq hökümətlərarası təşkilatların rolunun gücləndirilməsi

409) Sual: Dövlətlərarası münaqişələrin qarşısının alınması xüsusiyyətlərindən olmayan:

- A) münaqişənin qarşısının alınması üçün əsasən xarici qüvvələrin köməyinə istinad etmək zəruridir
- B) ziddiyətsiz cəmiyyət mövcud olmadıqdan, münaqişəsiz içttimai inkişaf üçün surətdə şərait yaratmaq çətindir
- C) münaqişələrin qarşısının alınması üzrə əsas səyylər obyektiv ziddiyyətlər nəticəsində yaranan problemlərin münaqişəsiz həllinə yönəldilməsidir
- D) münaqişələrin qarşısının alınması potensial münaqişələrin mənfi nəticələrinin maksimum azaldılması nəzərdə tutur
- E) dövlətlərarası münaqişələrin qarşısının alınması üzrə əsas səyylər silahlı zoraklığın qarşısının alınmasına yönəldilir

410) Sual: Müharibənin dövlətlərarası siyasi münaqişədən fərqliyə görə səhv olan variant

- A) müharibənin daxildə siyasi qüvvələrin mübarizəsinə təsiri

- B) müharibə yalnız silahlı qarşıdurma ilə məhdudlaşdırır və mənbələrinə, habelə səbəblərinə görə fərqlənir
- C) hərbi münaqişələr müharibələrdən daha az miqyaslıdır
- D) hərbi münaqişədən fərqli olaraq, müharibə onda iştirak edən bütün cəmiyyətin vəziyyətidir
- E) müharibə dövlətlərin, beynəlxalq şəraitin sonrakı inkişafına daha mühüm təsir göstərir

411) Sual:Dövlətlərarası münaqişənin xüsusiyyətindən düzgün olmayan:

- A) dövlətlərarası münaqişə vətəndaş müharibəsinə çevrilir
- B) daxili siyasi münaqişənin dövlətlərarası münaqişəyə keçməsi
- C) dövlətlərarası münaqişənin daxili siyasi münaqişənin yaranmasına təsiri
- D) dövlətlərarası münaqişə daxili siyasi münaqişənin müvəqqəti nizamlanmasının səbəblərindən birini təşkil edə bilməsi
- E) dövlətlərarası münaqişə müharibə şəklində reallaşır

412) Sual:Millətlərarası etnik münaqişələrin tiplərindən düzgün olmayan:

- A) ölkənin daxilində baş verən vətəndaş müharibəsi
- B) dövlətlərarası xarici münaqişələr
- C) vahid dövlət çərçivəsində ümumi inzibati sərhədlə ayrılan müxtəlif millətlər arasında regional münaqişələr
- D) mərkəz və region arasında münaqişələr
- E) yeri münaqişələr vahid dövlət federal yaxud inzibati sərhədlər çərçivəsində yaşayan müxtəlif etmək qurumları arasında

413) Sual:Konflikt iştirakçılarının hərəkətlərində tolerantlıq:

- A) özgəsinin həyat tərzinə, rəyinə, davranışına, dəyərlərinə və.s. düzümlülük
- B) mövcud rejim çərçivəsində hakimiyyətə səlahiyyətləri uğrunda mübarizə
- C) qruplararası və dövlətlərarası danışqlara təkan verən proses
- D) anlaşılmazlıq üzündən yaranan toqquşma
- E) insanın insan tərəfindən başa düşülməsi

414) Sual:Frustrasiya:

- A) insanın məqsədini əldə edilməsi yolunda yaranmış cətinliklərə şərtlənən psixi vəziyyət
- B) mövcud vəziyyətdən aylıq ifa olunması narazılıq
- C) emosional vəziyyəti dərk etmə
- D) mübahisəli məsələnin müzakirəsi
- E) sosial subyektlərin toqquşması

415) Sual:Münaqişənin əsas siqnalarından olmayan:

- A) üsyan
- B) gərginlik
- C) anlaşılmazlıq
- D) böhran
- E) insident

416) Sual:Münaqişənin inkişafının mərhələlərində hansı düzgün deyil :

- A) açıq cavab verilməsi
- B) münaqişəli şeraitin yaranması]
- C) münaqişənin dərk olunması
- D) münaqişəli hərəkatlar
- E) münaqişənin başa çatması

417) Sual:Sosial - əmək münaqişəsi:

- A) əmək münasibətləri mühitində fəaliyyət göstərən subyektlərin mənafelərin əksliyi ilə şərtlənən toqquşması
- B) işçilər və sahibkarlar arasında olan toqquşma
- C) inkişaf qabiliyyətini itirmək
- D) əksər sosial qruplar arasında olan toqquşma
- E) sosial obyektin nisbətən sabit və sadə obrazı

418) Sual:R. Darendorfa görə sinfi münaqişə vəziyyətində danışıqlar prosesinin təşkili prinsipindən yalnız olan:

- A) münaqişə zamanı tərəflər bir-biri ilə ziddiyətli əlaqələrə girməlidirlər
- B) münaqişə tərəflərinin hər biri opponentin mövcudluq və öz baxışlarına malik olmaq hüququnu qəbul etməlidir
- C) münaqişə iştirakçıları fikir ayrılıqlarının və qarşıdurmanın mövcudluğunu etiraf etməlidir
- D) bütün iştirakçılar tərəflərin qarşılıqlı fəaliyyətinin bəzi qaydalarını qəbul edirlər
- E) danışıqların nizamlanması parlament tipli institutlarla təmin olunur

419) Sual:Veber M. görə sosial fəaliyyətin növlərindən hansı düzgün deyil:

- A) substasional fəaliyyət
- B) ənənəvi (vərdiş üzrə) sosial fəaliyyət
- C) effektiv (emossiyalara tabe olan) fəaliyyət
- D) dəyər rasional
- E) məqsədli rasional fəaliyyət

420) Sual:Sosial münaqişənin inkişaf mərhələlərinə aid olmayan mərhələ

- A) müharibə
- B) müharibəqabağı mərhələ
- C) münaqişə
- D) münaqişənin həlli
- E) müharibədən sonrakı mərhələ

421) Sual:Sosial yönəliş:

- A) müəyyən vəziyyətlərdə müəyyən tərzdə hərəkət etməyə hazırlıq
- B) bir-birini istisna edən tələblərin toqquşması
- C) sosial ziddiyətlərin kəskinləşməsi
- D) əmək münasibətlərinin toqquşması
- E) inkişaf qabiliyyətinin itirilməsi

422) Sual:Sosial münaqişənin mənfi funksiyasına daxil deyil

- A) münaqişə ətraf sosial mühiti rəqib birliliklərin güc potensialının nisbəti haqqında informasiya əldə olunmasına təkan verir
- B) ixtişaş və qeyri-sabitlik
- C) cəmiyyət sülh və asayışı təmin etmir
- D) mübarizə zorakı metodlar ilə aparılı
- E) münaqişə nəticəsində böyük maddi və mənəvi itkilər baş verir

423) Sual:Sosial münaqişələrin müsbət funksiyası :

- A) münaqişə ziddiyətləri üzrə çıxarır, həll edir və bununla ictimai inkişafa təkan verir
- B) ixtişaş və qeyri-sabitliyə aparıb çıxardır
- C) mübarizə zorakılıq metodları ilə aparılır
- D) münaqişə zamanı böyük maddi və mənəvi itkilər baş verir
- E) cəmiyyət sülh və asayışı təmin etmir

424) Sual:Təşkilat:

- A) ümumi məqsədlərə əsaslanan və bu məqsədə nail olmaq üçün fəaliyyətləri tənzimlənən insanları birləşdirən sosial qrup
- B) korporasiya
- C) kollektiv
- D) assosiasiya
- E) ümumi məqsədlər üçün birləşən təşkilati sosial qrup

425) Sual:Xalqın uaddasına aid deyil?

- A) stereotip
- B) qələbə
- C) məglubiyyət
- D) inciklik
- E) düşmən obrazı

426) Sual:Etnik münaqişələrə aiddir?

- A) dövlətlərarası xarici
- B) daxili
- C) obyektiv
- D) subyektiv
- E) preporseonal

427) Sual:Yerli münaqişələri hansı sərhədlər çərçivəsində olmur?

- A) dövlətlərarası
- B) vahid dövlət
- C) federal
- D) inzibati
- E) heç biri

428) Sual:Millətlərarası münaqişə prinsipinə aid deyil?

- A) qıf

- B) destruktiv
- C) vizual
- D) virtual
- E) heç biri

429) Sual: Etnik münaqişələr hansı motivlərdə olmur?

- A) federal
- B) sosial
- C) mədəni
- D) ərazi
- E) separatçı

430) Sual: Münaqişə tərəflərindən biri münaqişənin başa çatmasının özü üçü əlverişli olan iki (və ya daha çox) variantını irəli sürür və ultimatum formasında rəqibindən bunlardan birini seçməsini tələb edir. Bu üsul necə adlanır?

- A) iki qəzəblilərdən seçmə
- B) hesablanmış ləngimə
- C) "cəftə"
- D) zoraklığa keçid
- E) nevrasteniya

431) Sual: Danışıqlar münaqişə kəskinləşərək qarşı tərəfi əlverişsiz vəziyyətdə saxlayacaq həddə gəlib çıxana qədər təxirə salınır. Bu üsul necə adlanır?

- A) hesablanmış ləngimə
- B) iki qəzəblilərdən seçmə
- C) "cəftə"
- D) zoraklığa keçid
- E) nevrasteniya

432) Sual: Hansı beynəlxalq təşkilatın fəaliyyəti sayəsində müasir problemlər fəal tədqiqat və geniş şöhrət qazandılar:

- A) BMT
- B) Atom enerjisi üzrə beynəlxalq agentlik (MAQATE)
- C) Roma klubu
- D) Təbiətin və təbii ehtiyatların mühafizəsi üzrə beynəlxalq ittifaq (TMBT)
- E) Avropa İttifaqı

433) Sual: Emosiyaların təmkinliyinin birinci qaydası:

- A) partnyorun emosional hərəkətlərinə sakit reaksiyadır
- B) söhbətin mövzusunun dəyişdirilməsidir
- C) lazımsız məlumatdan yayınmadır
- D) rəqibin rasional qavramasına yönəlməkdir
- E) rəqibin bəhanələrini anlamağa səy göstərməkdədir

434) Sual: Münaqişələri idarəetmənin məzmununa daxildir:

- A) ümumi analiz

- B) proqnozlaşdırma
- C) həll etmə
- D) nizama salınma
- E) xəbərdar etmə (stimullaşdırmaq)

435) Sual:Sərt üsul formulu ilə ifadə olunur.

- A) “qələbə-məglubiyyət”
- B) məglubiyyət-məglubiyyət”
- C) qələbə-qələbə”
- D) məglubiyyət-qələbə”

436) Sual:Yumşaq üsul formulu ilə ifadə olunur.

- A) “qələbə-məglubiyyət”
- B) “məglubiyyət-məglubiyyət”
- C) “qələbə-qələbə”
- D) məglubiyyət-qələbə”

437) Sual:Daxili siyasi münaqişədə siyasi manevretmə

- A) müxtəlif yönümlü mənafeləri faktiki olaraq mövcud siyasi hakimiyyətin fəaliyyətinə kömək göstərən sabit siyasi alyansa çevrilməsini təmin edən tədbirlər
- B) ictimai məhsulun bir hissəsini müxalifətin mənafeləri naminə yenidən bölüşdürülməsi
- C) ictimai sistemin sabitliyinin pozulması
- D) mövcud sistemin sabitliyini tam pozmaq və öz sistemini yaratmaq
- E) siyasi hakimiyyətin özünün sabit mövcudluğu üçün həyata keçirdiyi hərəkatlar

438) Sual:Daxili siyasi münaqişələrdə siyasi manipulyasiya metodu.

- A) siyasi hakimiyyətin özünün sabit mövcudluğu üçün həyata keçirdiyi hərəkatlar
- B) müxtəlif yönümlü mənafelərin faktiki olaraq mövcud siyasi hakimiyyətin fəaliyyətinə kömək göstərən sabit siyasi alyansa çevrilməsini təmin edən tədbirlər
- C) ictimai məhsulun bir hissəsinin müxalifətin mənafeləri naminə yenidən bölüşdürülməsi
- D) ictimai sistemin sabitliyinin pozulması
- E) mövcud sistemin sabitliyini tam pozmaq və öz sistemini yaratmaq

439) Sual:Demokratik siyasi sistemlə münaqişə zamanı kompromiss mümkün olmadıqda hansı variantlardan istifadə etmək olmaz?

- A) münaqişə zamanı psixoloji gərginliyin artması
- B) konstitusiya məhkəməsinə müraciət
- C) hökumətin istefası
- D) parlamentin buraxılması və növbədən kənar parlament seçkilərinin təyin olunması
- E) mübahisəli məsələlərə dair referendumun təşkili və keçirilməsi

440) Sual:Müxalifət liderlərinin zərərsizləşdirilməsi metodunda real olmayan.

- A) müxalifət liderlərinin mədəni sahədə olan tədbirlərdə iştirakı
- B) iddiaların təmin edilməsi
- C) rolların qarışdırılması (problemlərin həllində çatışmamazlıqların aradane qaldırılmasında iştirak

etmə təklifi)

D) psixoloji yaxınlaşma (rəhbərlik və müxalifət arasında qeyri-formal məsafənin azaldılması)

E) dolayı yolla gözdən salma (nüfuzlu, lakin ümidsiz işə başçılıq etmə təklifi)

441) Sual:Sistemli müxalifətin zəiflədilməsi metodunun xüsusiyyətlərində olayan.

A) müxalifət liderlərinin hərəkatının dayandırılması

B) müxalifətin həyata keçirmək istədiyi hərəkətlərlə təşəbbüsün ələ keçirilməsi

C) müxalifətin qoyduğu məqsədlərin əldə olunmasının qeyri-mümkünlüğünün nümayiş etdirilməsi

D) müxalifət düşərgəsindən «fərərilər»in stimullaşdırılması, onların hakimiyət strukturlarına cəlb edilməsi

E) müxalifət liderlərinin zərərsizləşdirilməsi

442) Sual:Daxili siyasi münaqişələrin qarşısının alınması metodlarından olmayan.

A) mədəni manevretmə

B) sosial manevretmə

C) siyasi manevretmə

D) siyasi manipulyasiya

E) «sistemli müxalifətin zəiflədilməsi»

443) Sual:Siyasi münaqişələrin obyektivlik əlamətinə görə düzgün olmayan növü.

A) obyektiv ziddiyyətlərlə şərtlənən həqiqi münaqişə

B) iştirakçıların hələ dərk etmədikləri təsadüfi, şərti münaqişə

C) obyektiv ziddiyyətlərlə dolayı surətdə bağlı olan qarışiq münaqişə

D) münaqişədə olmayan subyektləri göstərən uydurma münaqişə

E) sosial məqsədlər uğrunda aparılan münaqişə

444) Sual:Daxili siyasi münaqişələrin növlərindən olmayan.

A) münaqişədə olmayan subyektləri göstərən uydurma münaqişələr

B) sinfi partiyalar arasında münaqişələr

C) siyasi partiyalar arasında münaqişələr

D) müxtəlif qruplaşmalar arasında dövlətdə, partiyada, hərəkatda və s. liderlik uğrunda münaqişələr

E) bəzən aydın ifadə olunmuş siyasi çalara malik millətlərarası münaqişələr daxili siyasi

münaqişənin xüsusi qrupu kimi fərqləndirilir

445) Sual:Daxili siyasi münaqişənin xüsusiyyətlərindən düzgün olan.

A) parlament mübarizəsindən vətəndaş müharibələrinə qədər fərqlənən siyasi hökmranlıq uğrunda mübarizə

B) sosial mənafelər utrunda mübarizə

C) cəmiyyətdə siyasi qüvvələrin mübarizəsi

D) daxildə xarici qüvvələrin müdaxiləsi

E) söz azadlığı uğrunda mübarizə

446) Sual:Şaquli siyasi münaqişədə rejim siyasi münaqişəsi.

A) mövcud siyasi quruluşu devirmək, yaxud siyasi xətti radikal surətdə dəyişdirmək

B) sosial məqsədlər uğrunda mübarizə aparmaq

- C) mədəni qüvvələrin mübarizəsi
- D) xarici qüvvələrin köməyi
- E) üçüncü tərəfin müdaxiləsi

447) Sual:Şaquli siyasi münaqişələr.

- A) münaqişələrdə cəbhələşmə «hakimiyyət-cəmiyyət» xətti üzrə baş verir
- B) hakimiyyət və hakimiyyət səlahiyyətləri uğrunda mübarizə mövcud rejim çərçivəsində aparılır
- C) münaqişə zamanı tərəflər kompromiss gedir
- D) münaqişə dövrü ziddiyət kəskinləşir
- E) münaqişədə üçüncü tərəfin iştirakı

448) Sual:Üfüqi siyasi münaqişələr

- A) hakimiyyət və hakimiyyət səlahiyyətləri uğrunda mübarizə rejim çərçivəsində aparılır
- B) bu növlü münaqişələrdə cəbhələşmə «hakimiyyət-cəmiyyət» xətti üzrə apalır
- C) bu münaqişələr zamanı itkilərin sayı çoxalır
- D) münaqişə zamanı ziddiyət çoxalır
- E) münaqişədə xarici qüvvələr iştirak edir

449) Sual:Siyasi münaqişələrin növləri

- A) üfüqi siyasi münaqişələr, şaquli siyasi münaqişələr
- B) ədalətli siyasi münaqişələr, ədalətsiz siyasi münaqişələr
- C) silahlı siyasi münaqişələr, silahsız siyasi münaqişələr
- D) uzunsürən siyasi münaqişələr, qısamüddətli siyasi münaqişələr
- E) ədalətli siyasi münaqişələr, uzunsürən siyasi münaqişələr

450) Sual:Danışqlar zamanı arbitrajın xarakterik əlamətləri

- A) onun qərarlarını mübahisə tərəfləri üçün məcburi hüquqi qüvvəsi, münaqişə iştirakçıları arbitrajın qərarı ilə razi olmasalar belə, ona riayət etməyə borcludurlar
- B) danışqlar aparan tərəflər arasında ziddiyətləri kəskinləşdirmək
- C) danışqlara düzgün qiymət verməmək
- D) tərəflərin yarımcıq danışqları tərk etməyə çağırmaq
- E) danışqlar zamanı fikir ayrılığı yaratmaq

451) Sual:BMT tərəfindən Dağlıq Qarabağa aid olan qətnamələrin nömrələri

- A) 822 №-li, 853 №-li, 874 №-li, 884 №-li
- B) 822 №-li, 625 №-li, 902 №-li, 907 №-li
- C) 853 №-li, 907 №-li, 974 №-li, 902 №-li
- D) 758 №-li, 902 №-li, 822 №-li, 853 №-li
- E) 902 №-li, 907 №-li, 874 №-li, 758 №-li

452) Sual:Dağlıq Qarabağ münaqişəsinin başlanmasına səbəb

- A) Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxaraq Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edilməsi
- B) Dağlıq Qarabağ meşələrində azərbaycanının öldürülməsi
- C) Dağlıq Qarabağa xarici qüvvələrin gətirilməsi

- D) Dağlıq Qarabağda rus əsgərlərinin yerləşdirilməsi
- E) Dağlıq Qarabağda nümayişlərin keçirilməsi

453) Sual: Dağlıq Qarabağ münaqişəsinin başlanma vaxtı

- A) 1988-ci il
- B) 1979-cu il
- C) 1998-ci il
- D) 1991-ci il
- E) 1990-ci il

454) Sual: Vasitəçilik fəaliyyətinin modellərindən olan məsləhətçi vasitəçilik.

- A) münaqişə aparan tərəflər vasitəcilər tərəfindən məsləhət şəklində kömək alırlar
- B) danışıqlar zamanı tərəflərin ziddiyətlərinin kəskinləşməsi]
- C) opponentlərin qarşılıqlı əlaqələrinin normallaşması
- D) münaqişənin başa çatdırılması
- E) konflikt qarşıdurmanın kəskinliyinin azaldılması

455) Sual: Danışıqlar zamanı vasitəçilik fəaliyyətinin obyektiv ölçülərindən olmayan.

- A) danışıqlar zamanı iştirakçılar arasında ziddiyətlərin qalması
- B) münaqişənin başa çatdırılması
- C) konflikt qarşıdurmanın kəskinliyinin azaldılması
- D) problemin həll olunmasının birgə axtarışına cəhd göstərilməsi
- E) opponentlərin qarşılıqlı əlaqələrinin normallaşması

456) Sual: Vasitəçilik fəaliyyətinin modellərindən olan fasilitatorçuluq .

- A) münaqişə iştirakçılarına danışıqların təşkilivə görüşlərin keçirilməsində köməyin göstərilməsi
- B) münaqişə iştirakçıları arasında məsləhətin aparılması
- C) danışıqlar zamanı ziddiyətin yaradılması
- D) danışıqlar vaxtı hüquqi məsələlərə baxır
- E) opponentlərin barışdırılması

457) Sual: Danışıqlar zamanı vasitəcinin hərəkatında düzgün olmayan həll.

- A) danışiq iştirakçıları arasında ziddiyət yaradır
- B) mümkün olan sazişin ümumi formulasını təqdim edir
- C) şəraitin öyrənilməsində iştirakılara kömək göstərir, təklifləri qiymətləndirir
- D) problemin düzgün həll olunmasında opponentlərə kömək göstərir
- E) problemin həlli üçün ideya və variantların əlavə mənbəyi rolunu oynayır

458) Sual: Danışıqlar zamanı vasitəçilik

- A) münaqişənin tənzimlənməsi və həll olunmasında üçüncü tərəfin iştirakı
- B) danışıqlarda ziddiyətin kəskinləşməsi
- C) danışıqlar zamanı problemin müzakirə prosesinin nizamlanmasında ciddi normaların olmaması
- D) münaqişə iştirakçılarının ünsiyəti
- E) münaqişə aparan tərəflərin birgə rəyi

459) Sual:Danışıqlar zamanı üçüncü tərəfin iştirakının əsas formalarında düzgün olan.

- A) arbitraj
- B) diskusiya
- C) debat
- D) ziddiyət
- E) kompromiss

460) Sual:Konsensus metodunun nöqsanları.

- A) Əgər opponentlərdən biri etiraz edirsə qəbul olunmayacaq
- B) danışıqlar zamanı ziddiyət
- C) danışıqlarda üçüncü tərəfin iştirakı
- D) danışıqlar zamanı diskusiya
- E) danışıqların düzgün aparılmaması

461) Sual:Danışıqlar zamanı konsensus

- A) danışıqlar zamanı qəbul olunan qərarlarda iştirakçıların razılığı
- B) danışıqların axıra kimi davam etdirilməsi
- C) danışıqlar zamanı fikir ayrılığı
- D) iştirakçılar arasında ziddiyət
- E) danışıqlar zamanı diskusiya

462) Sual:Danışıqlar zamanı rezüme

- A) danışıqlar zamanı çıxış edənin əsas ideyalarının nəticələndirilməsi
- B) danışıqlarda fəal iştirak etməmək
- C) danışıqlar zamsanı yatmaq
- D) danışıqlar zamanı çığırmamaq
- E) danışıqlar zamanı otağı tərk etmək

463) Sual:Danışıqlar zamanı qeyri-refleksiz dinləmə.

- A) opponentlərin çıxışı zamanı diqqətlə susmaq
- B) danışıqlar zamanı çığırmamaq
- C) danışıqlar zamanı iclas yerini tərk etmək
- D) danışıqlarda fəal iştirak etməmək
- E) danışıqlar zamanı yatmaq

464) Sual:Danışıqlar zamanı səmərəli dinləmənin növləri

- A) refleksiv, qeri-refleksiv
- B) ədalətli, ədalətsiz
- C) zamanlı, zamansız
- D) mütləq, qeyri-mütləq
- E) refleksiv, zamansız

465) Sual:Danışıqların aparılmasında əsas olmayan

- A) maraq əsasında danışıqlar
- B) gündəlik məsələlər

- C) ayrı görüşlərin və həmçinin keçid prosesinin müvəqqəti çərçivəsi
- D) qərarların qəbulunun metodikası
- E) vasitəçilərin danışqlarda iştirakının şərtləri

466) Sual:Məzmunlu aspektin mahiyyətindən olmayan

- A) münaqişənin profilaktikası
- B) tərəflərin problemlərinin və maraqlarının təhlili
- C) danışqlar mövqeyinin müəyyən edilməsi
- D) lazım olan sənəd və materialların hazırlanması
- E) problemin həlli üçün müxtəlif variantların işlənilməsi

467) Sual:Danışqlara hazırlıqda gündəlik məsələlər.

- A) müzakirə olunan məsələr, opponentlərin çıxışlarının müddətinin müəyyən edilməsi
- B) mühazirə aparanların diskusiyası
- C) danışqlar zamanı müdaxilə
- D) kənardan danışqlarda müşahidəçilər
- E) çıkış edənlərin rəyi

468) Sual:Danışqların hazırlığında iki əsas aspekt.

- A) təşkilatçı, məzmunlu
- B) təhlilli, təhlilsiz
- C) təşkilatçı, təhlilsiz
- D) məzmunlu, təhlilli
- E) mənalı, təhlilli

469) Sual:Danışqların gedişində stadiyalar.

- A) danışqlara hazırlıq, danışqların aparılması prosesi, danışqların nəticələrinin təhlili
- B) danışqların aparılması prosesi, kompromissin əldə edilməsi
- C) kompromissin əldə edilməsi, incidentin başlanması
- D) tarazlaşdırılmış qarşıdurma
- E) danışqların nəticələrinin təhlili, incident

470) Sual:Mövqeli sövdələşmənin xüsusiyyətlərindən olmayan

- A) birgə problemlərin həllinin ən yaxşı variantının tapılması
- B) iştirakçılar öz şəxsi məqsədlərini realizə etməyə cəhd göstərirlər
- C) iştirakçıların hərəkatları problemin həllinə yox, öz özlərinə qarşı yönəldilir
- D) tərəflər problemin mahiyyəti haqqında informasiyanı gizlətməyə çalışırlar
- E) əgər münaqişə aparan tərəflər üçüncü tərəfin iştirakına razılıq verirlər, onlar bunu öz şəxsi mövqeyinin yüksəlməyi üçün istifadə edirlər

471) Sual:Danışqlar zamanı mövqeli sövdələşmə

- A) danışqların aparılmasının belə bir strategiyasını təşkil edir ki, tərəflər qarşıdurmaya meyl göstərərək konkret mövqelər haqqında mübahisə aparırlar
- B) həyatda bütün baş verənlərə xarici səbəblər tapmağa meyl
- C) mübahisəli məsələnin müzakirəsi

- D) davranış psixologiyası
- E) insanın məqsədləri əldə edilməsi

472) Sual:Danışıqların aparılmasının əsas strategiyaları

- A) qarşıdurma davranış növünə yönəldilən mövqeli sövdələşmə, tərəfdaş davranış növünü təklif edən danışıqlar
- B) ziddiyət güdən danışıqlar
- C) kompromiss əsasında danışıqlar
- D) konsepsis əsasında danışıqlar
- E) mövqeləri müdafiə etmək uğrunda danışıqlar

473) Sual:Danışıqlar zamanı tədqiqatçı funksiyanın mahiyyəti

- A) münaqişə aparan tərəflər öz şəxsi iddialarının opponentə çatdırılması üçün ictimai fikrə təsir göstərmək cəhdı
- B) münaqişə iştirakçılarının hərəkatlarının koordinasiyası
- C) tərəflər haqqında informasiyanın alınması
- D) konflikt aparan tərəflərin əlaqələrinin saxlanması
- E) münaqişə aparan tərəflərin funksiyalarını həyata keçirmək

474) Sual:Danışıqlar prosesində informasion funksiya.

- A) maraqlar və məqsədlər haqqında informasiyanın alınması
- B) münaqişə aparan tərəflərin münasibət və əlaqələrin qurulması ilə bağlıdır
- C) münaqişə iştirakçılarının hərəkatlarının koordinasiyası
- D) münaqişə iştirakçıları ictimai fikrə təsir göstərməyə cəhd göstərirlər
- E) hec bir cavab düzgün deyil

475) Sual:Danışıqların funksiyalarında düzgün olmayan.

- A) funksional funksiya
- B) informasion funksiya
- C) kommunikativ funksiya
- D) ruqelyativ funksiya
- E) təbliğatçı funksiya

476) Sual:İştirakçıların məqsədlərindən asılı olaraq danışıqların növlərindən olmayan.

- A) açıq və qapalı danışıqlar
- B) mövcud olan sazişlərin uzadılması haqqında danışıqlar
- C) yenidənbölüşdürmə haqqında danışıqlar
- D) yeni şərtlərin yaradılması haqqında danışıqlar
- E) ikinci dərəcəli effektə nail olmaq haqqında danışıqlar

477) Sual:Üçüncü neytral tərəfin cəlb olunması ilə fərqlənən danışıqlar.

- A) açıq, qapalı
- B) çoxtərəfli, ikitərəfli
- C) funksional, disfuknsional
- D) maddi, mənəvi

E) ədalətli, ədalətsiz

478) Sual:Münaqışə iştirakçılarının sayına görə danışıqların tipologiyası.

- A) ikitərəfli, çoxtərəfli danışıqlar
- B) aktiv, passiv danışıqlar
- C) ədalətli, ədalətsiz danışıqlar
- D) funksional, difunksional danışıqlar
- E) maddi, mənəvi danışıqlar

479) Sual:Münaqışənin həlli və tənzimlənməsi üsulu olan danışıqların digər üsullardan üstünlüyü olmayan.

- A) danışıqların məqsədi tərəflərin ziddiyyətlərinin kəskinləşməsindən ibarətdir
- B) danışıqlar prosesində tərəflərin qarşılıqlı hərəkətlərm baş verir
- C) münaqışə iştirakçıları öz qarşılıqlı əlaqələrinin müxtəlif aspektlərini nəzarət edə bilər
- D) danışıqlar münaqışə iştirakçılarını belə bir saziş hazırlamağa imkan yarağdır, hansı ki ki, hər iki tərəfi qane edir
- E) qəbul olunmuş qərar qeri-rəsmi xarakter daşıyır, çünkü danışıq aparmış tərəflərin şəxsi işinə çevrilir

480) Sual:Danışıqların aparılması haqqında ilk tədqiqatçı

- A) Fransua de Kalyer
- B) F.Bekou
- C) V.Guoso
- D) J.Russo
- E) R.Darendorf

481) Sual:Münaqışələrin tənzimlənməsində danışıqlardan istifadə olunma hansı dövrün elmi-tədqiqat obyektinə çevrilmişdir?

- A) XX əsrin ikinci yarısı
- B) XVII əsr
- C) XIX əsrin axırı
- D) XIX əsrin birinci yarısı
- E) XVIII əsr

482) Sual:Münaqışlı davranış zamanı əməkdaşlıq üsulu.

- A) münaqışə zamanı iştirakçısı digər iştirakçı ilə əməkdaşlıq edir
- B) bu üsuldan istifadə edən tərəflər fəaldırlar, öz qüvvələri ilə münaqışənin həll olunmasına üstünlük verirlər
- C) münaqışə iştirakçısı öz maraqlarına güzəşt edir
- D) münaqışə iştirakçısı öz şəxsi qüvvələri ilə münaqışənin həll olunmasına çalışır
- E) münaqışə iştirakçısı birgə fəaliyyət göstərir, öz şəxsi maraqlarını müdafiə etmək cəhdini göstərmirlər

483) Sual:Münaqışlı davranış zamanı rəqabət üsulu.

- A) münaqışə iştirakçısı öz şəxsi qüvvəsilə münaqışənin həll olunmasına çalışır
- B) münaqışə iştirakçısı birgə fəaliyyət göstərir, öz şəxsi maraqlarını müdafiə etmək cəhdini

göstərmirlər

- C) bu üsuldan istifadə edən tərəflər fəaldırlar, öz qüvvələri ilə münaqişənin həll olunmasına üstünlük verirlər
- D) münaqişə zamanı iştirakçı digər iştirakçı ilə əməkdaşlıq edir
- E) münaqişə iştirakçısı öz maraqlarına güzəşt edir

484) Sual:Münaqişəli davranışın uyğunlaşma üsulunun mahiyyəti.

- A) müqayisə iştirakçıları birgə fəaliyyət göstərirler, öz şəxsi maraqlarını müdafiə etmək cəhdini göstərmirlər
- B) bu üsuldan istifadə edən tərəflər fəaldırlar, öz qüvvələri ilə münaqişənin həll olunmasına üstünlük verirlər
- C) münaqişə iştirakçısı problemin həll olunmasında yayınır
- D) münaqişə zamanı iştirakçı digər iştirakçı ilə əməkdaşlıq edir
- E) münaqişə iştirakçısı öz maraqlarına güzəşt edir

485) Sual:Münaqişəli şəraitdə davranış üsulu olmayan

- A) regressiv üsulu
- B) rəqabət üsulu
- C) yayınma üsulu
- D) uyğunlaşma üsulu
- E) əməkdaşlıq üsulu

486) Sual:Münaqişəli davranış

- A) mübahisəli obyektin tutulub saxlanması, yaxud rəqibin öz məqsəd-lərin-dən imtina etməyə və ya onları dəyişdirməyə vadər edilməsi məqsədilə qarşı tərəfə yönəlmış hərəkatlar
- B) bəzi müəyyən məqsədlə fəaliyyətə şövq edən meyl, yaxud tələbat
- C) birgə problemin həllinin ən yaxşı variantının tapılması
- D) sosial münaqişələrin nizama salınması
- E) münaqişənin konkret səbəbi, hərəkətverici qüvvələri

487) Sual:Münaqişənin diaqnostik funksiyasının mahiyyəti

- A) insanın həyatında gizli ziddiyətləri aşkar edilməsi və onların həlli
- B) qarşı tərəflərin məqsədləri
- C) münaqişənin yeni mərhələyə keçirilməsi
- D) münaqişə zamanı kompromissin əldə olunması
- E) sistemli mübarizənin aparılması

488) Sual:Qruplararası münaqişələrin mahiyyəti

- A) ziddiyətli məqsədlər gündən tərəflər və ya qruplar arasında münaqişə
- B) siyasi məqsədlər uğrunda mübarizə
- C) sosial problemlərin həlli uğrunda mübarizə
- D) dövlət qurumları arasında mübarizə
- E) daxildə olan partiyalar arasında mübarizə

489) Sual:Qruplararası münaqişələrin destruktiv (neqativ) funksiyalarından olmayan

- A) şəxsin inkişafını stimullaşdırır, insanda məsuliyyət hissini artırır

- B) bir-birinə başa düşmək cəhdinin olmaması
- C) əməkdaşlığın azalması və izolyasiyanın yüksəlməsi
- D) qurulmuş münasibətlər sisteminin stabilliyinin pozulması
- E) emosional vəziyyətin dəyişilməsi

490) Sual: Millətlərarası münaqişələrin tənzimlənməsində strateji həll yolları

- A) əvvəlcədən problemlərin ağrısız həllinin hüquqi, iqtisadi-siyasi və sosial-psixoloji şərtlərinin yaradılması
- B) münaqişələrin genişləndirilməsinin məhdudlaşdırılmasına yönəldilmiş birdəfəlik hərəkət
- C) daxili münaqişələrin qarşısının alınması və nizamlanması üzrə təşkilat şəbəkəsinin yaradılması
- D) münaqişəyə tənzimləyici təsir tədbirlərinin bacarıqla uzlaşdırılması
- E) münaqişənin iştiraklarına güc təzyiqi, yaxud danışıqlar prosesinin qurulması yolu ilə nizamlanması

491) Sual: Millətlərarası münaqişələrin taktiki həlli yollarını göstərin

- A) münaqişənin iştirakçılarına güc təzyiqi, yaxud danışıqlar prosesinin qurulması yolu ilə nizamlanması
- B) münaqişəyə tənzimləyici təsir tədbirlərinin bacarıqla uzlaşdırılması
- C) daxili münaqişələrin qarşısının alınması və nizamlanması üzrə təşkilat şəbəkəsinin yaradılması
- D) əvvəlcədən problemlərin ağrısız həllinin hüquqi, iqtisadi, siyasi və sosial-psixoloji şərtlərinin yaradılması
- E) münaqişələrin genişləndirilməsinin məhdudlaşdırılmasına yənəlmış birdəfə-lilik

492) Sual: Millətlərarası münaqişələrin həll edilməsinə instrumental yanaşma

- A) millətlərarası münaqişəyə tənzimləyici təsir tədbirlərinin bacarıqla uzlaşdırılmasından ibarətdir
- B) münaqişənin iştirakçılarına güc təzyiqi, yaxud danışıqlar prosesinin qurulması yolu ilə nizamlanması
- C) daxili münaqişələrin qarşısının alınması və nizamlanması üzrə təşkilatlar şəbəkəsinin yaradılması
- D) münaqişələrin genişləndirilməsinin məhdudlaşdırılmasına yönəlmış birdə-fəlik hərəkətlərlə bağlıdır
- E) əvvəlcədən problemlərin ağrısız həllinin hüquqi-iqtisadi, siyasi və sosial-psixoloji şərtlərinin yaradılmasına yönəldilmişdir

493) Sual: Millətlərarası münaqişələrin həllində operativ yanaşma:

- A) münaqişələrin genişləndirilməsinin məhdudlaşdırılmasına yönəlmış birdəfəlik hərəkətlərlə bağlıdır
- B) əvvəlcədən problemlərin ağrısız həllində hüquqi, iqtisadi-siyasi və sosial-psixoloji şərtlərin yaradılması
- C) münaqişənin iştirakçılarına təzyiq, yaxud danışıqlar prosesinin yolu ilə nizamlanması
- D) millətlərarası münaqişəyə tənzimləyici təsir tədbirlərinin bacarıqla uzlaşdırılmasından ibarətdir
- E) daxili münaqişələrin qarşısının alınması və nizamlanmasına görə təşkilatların yaradılması

494) Sual: Millətlərarası münaqişələrin nizamlanmasında institusional yanaşma

- A) münaqişənin qarşısının alınması üzrə təşkilat şəbəkəsinin yaradılması
- B) münaqişəyə tənzimləyici təsir tədbirlərinin bacarıqla uzlaşdırılması
- C) münaqişənin iştirakçılarına güc təzyiqi, yaxud danışıqlar prosesinin aparılması yolu ilə

nizamlanması

D) münaqişələrin genişləndirilməsinin məhdudlaşdırılması birləşlik hərəkat-larla bağlıdır

E) əvvəlcədən problemin ağrısız həlli böhranın qarşısının alınması

495) Sual: Etnik münaqişənin mübarizə metodu və forması:

A) Zorakı və qeyri zorakı

B) silahlı və silahsız

C) ədalətli və ədalətsiz

D) proqressiv və reqressiv

E) aqressiv, işgalçi aqressiv, işgalçi

496) Sual: Milli- etnik məqsədlərindən asılı olaraq, aşağıdakı tiplərdən hansı düzgün deyil:

A) siyasi

B) sosial -iqtisadi

C) mədəni-dil

D) ərazi -status

E) separatçı

497) Sual: Etnik münaqişələrin tiplərindən səhv olan:

A) dövlətin daxilində siyasi partiyalar arasında münaqişələr

B) dövlətlərarası; xarici nümayəndələr

C) vahid dövlət çərçivəsində regional münaqişələr

D) mərkəz və region arasında münaqişələr

E) vahid dövlət çərçivəsində yaşayan müxtəlif etnik qurumlar arasında

498) Sual: Etnik münaqişələrin həll olunmasının ümumi şərtlərindən düzgün olmayan:

A) münaqişə zamanı gərginliyin artması

B) münaqişənin qanunlaşdırılması

C) münaqişənin hüquqi formaya keçməsinin zəruriliyi

D) danışıqlar prosesinin tərkibində vasitəçilik istitutunun tətbiq edilməsi

E) münaqişənin tənzimlənməsinin informasiya təminatı

499) Sual: Etnik münaqişələrin növlərindən olmayan:

A) böhran

B) kütləvi çaxnaşma

C) separatist çıxışlar

D) ziddiyyətlərin gərginliyi

E) vətəndaş müharibəsi

500) Sual: Siyasi mədəniyyətlərin münaqişəsi:

A) əmək münasibətlərinin toqquşması

B) inkişaf qabiliyyətinin itirilməsi

C) şəxsi nailiyyətlərin qrup, cəmiyyət tərəfindən tanınması

D) fərdin, yaxud sosial qrupun başqa mədəniyyətə integrasiyası

E) müxtəlif siyasi dəyərlərin, normaların, adətlərin, ənənələrin, siyasi davranış üsullarının və siyasi

inkişaf məqsədlərinin toqquşması

501) Sual: Demokratiya:

- A) vətəndaşların hüquqlarının bərabərliyi
- B) siyasi hakimiyyət uğrunda mübarizə
- C) dövlətlər arasında münasibətlərin yaxşılaşdırılması
- D) diplomatik əlaqələrin münaqişəsi
- E) dövlətdə siyasi dəyişikliyin edilməsi

502) Sual: Totalitarizm:

- A) siyasi hakimiyyət tərəfindən şəxsiyyətin və vətəndaş cəmiyyətinin tam tabeçiliyə alınması
- B) dövlət tərəfindən ölkədə dəyişikliklərin aparılması
- C) dövlətlərin hər bir sahədə əməkdaşlığı
- D) cəmiyyətdə gedən mübarizə
- E) siyasi qüvvələrin inqilaba hazırlaşması

503) Sual: Siyasi münaqişələrin həll olunmasında istifadə olunan yanaşma:

- A) indefferent yanaşma
- B) ədalətli yanaşma
- C) populist yanaşma
- D) avtoritar yanaşma
- E) ədalətsiz yanaşma

504) Sual: Münaqişə aparan tərəflərin davranış növlərindən olmayı:

- A) proqresiv davranış
- B) aqressiv davranış
- C) kompromissə meylli olan davranış
- D) tabeçiliyə meylli olan davranış
- E) münaqişədən qaçma

505) Sual: Siyasi münaqişələrin funksiyalarına daxil olmayan:

- A) siyasi münaqişələr hərbi bloklara daxilolmasına yol açır
- B) cəmsiyasi münaqişələr qarşılıqlı anlaşma, tərəflərin razılığı və iyyətdə siyasi qüvvələrin bərqərar olmasına təkan verir
- C) münaqişələr cəmiyyətin müxtəlif qruplarının yeni maraqlarını realizə etməyə göstərir
- D) siyasi münaqişələr durmaqdə olan dəyərlərin yenidən baxılmasına təkan verir
- E) siyasi münaqişələr qarşılıqlı anlaşma, tərəflərin razılığı və konsensusun əldə edilməsi üçün zəmin yaradır

506) Sual: Siyasi münaqişə:

- A) siyasi subyektlərin hakimiyyət və hakimiyyət münasibətləri ilə bağlı toq-quşması
- B) bir-birini istisna edən tələblərin toqquşması
- C) müəyyən vəziyyətlərdə müəyyən tərzdə hərəkət etməyə hazırlıq
- D) sosial siyasi ziddiyyətlərin pozulması
- E) inkişaf qabiliyyətinin itirilməsi

507) Sual:Şəxslərarası münaqişələrin növlərindən olmayan:

- A) ətraflı
- B) milli
- C) ərazi
- D) sinfi
- E) silki

508) Sual:Şəxslərarası münaqişədə davranış üslubları:

- A) qarşıdurma, yayınma, uyğunlaşma, kompramis, əməkdaşlıq, assertiv davranış
- B) əməkdaşlıq, kompramiss, uzaqlaşma, münasibət
- C) qaçma, pisləşmə, əməkdaşlıq
- D) əməkdaşlıq, qarşıdurma, kompromis,
- E) yayınma, əməkdaşlıq, uzaqqorən

509) Sual:Şəxslərarası münaqişənin obyekti hesab olunan:

- A) münaqişə iştirakçılarının iddialı olduğu məsələ
- B) şəxslərin bir-birinə olan münaqisibətlər
- C) şəxslər arasında olan ziddiyətlər
- D) münaqişə zamanı üçüncü tərəfin müdaxiləsi
- E) xarici qüvvələrin münasibətti

510) Sual:Şəxslərarası münaqişənin subyektləri hesab olunan

- A) maraqlarını müdafiə edən və məqsədlərinə nail olmaq istəyən iştirakçılar
- B) müharibə aparan iştirakçılar
- C) müəyyən çətinliklərlə rastlaşan iştirakçılar
- D) münaqişə şəraitində böhrana hazırlanan iştirakçılar
- E) hakimiyət uğrunda mübarizəyə qatılan iştirakçılar

511) Sual:Şəxslərarası münaqişənin mərhələsi olan münaqişəqabağı münaqişənin xüsusiyyətlərindən düzgün olmayan

- A) böhran
- B) obyektiv problemlı şəraitin yaradılması
- C) obyektiv problemlı şəraitin dərk edilməsi
- D) qeyri-konflikt yolları ilə problemin həll olunmasına cəhd göstərilməsi
- E) konflikt qabağı şərait

512) Sual:Şəxslərarası konfliktin destruktiv funksiyalarında düzgün olmayan:

- A) şəxslər arasında münasibətlərin yaxşılaşdırılması ilə
- B) mövcud olan birgə fəaliyyətin dağılması ilə
- C) münasibətlərin inkişafı və ya pisləşməsi ilə
- D) iştirakçıların özlərini hiss etmələrini pozitivliyi ilə
- E) gələcək qarşılıqlı əlaqənin aşağı səmərəliliyi ilə

513) Sual:Konstruktiv funksiyaya daxil olmayan:

- A) xaotik funksiya
- B) idrak funksiyası
- C) inkişaf funksiyalası
- D) instrumental funksiya
- E) yenidənqurma funksiyası

514) Sual:Şəxslərarası münaqişələrin həll edilməsinin metodları:

- A) konstruktiv, destruktiv
- B) xorezmatik, emosional
- C) ədalətlə, ədalətsiz
- D) emosional, ədalətsiz
- E) destruktiv, ədalətli

515) Sual:Şəxslərarası münaqişə:

- A) yaranmış ziddiyətlər şəraitində subyektlərin açıq qarşıdurması
- B) müxtəlif siyasi dəyərlər uğrunda şəxslərin toqquşması
- C) həyatda bütün baş verənlərin şəxslər tərəfindən tapılması
- D) şəxslərin nailiyyətlərinin cəmiyyət tərəfindən tanınması
- E) şəxsiyyətlərin icra etdiyi müxtəlif rollar

516) Sual:Proyeksiya:

- A) subyektin öz fikir və niyyətlərini şüurlu, yaxud şüursuz şəkildə başqalarının üzərinə keçirilməsi
- B) həyatda bütün baş verənləri tapmaq
- C) şəxsi nailiyyətləri cəmiyyət tərəfindən tapmaq
- D) şəxsiyyətin icra etdiyi müxtəlif sosial rollar
- E) müxtəlif siyasi dəyərlərin toqquşması

517) Sual:İdenifikasiya (eyniləşdirmə)

- A) şəxsiyyətin başqa insanla, qrupla, numunə ilə emosional və digər özünüeyniləşdirmə prosesi
- B) gələcək hadisələrin neqativ nəticələrindən fikirləşməmək
- C) insanın məqsədlərinin əldə edilməsi prosesi
- D) mövcud vəziyyətdən aydın ifadə olunmamış narazılıq
- E) həyatda bütün baş verənlərə səbəblər tapmaq meyli

518) Sual:Regressiya:

- A) neqativ müdafiə mexanizmi (vəziyyətdən qaçma)
- B) fərdin, yaxud sosial qrupun başqa mədəniyyətə məcburi integrasiyası
- C) şəxsi nailiyyətlərin cəmiyyət tərəfindən tanınması
- D) şəxsiyyətin icra etdiyi müxtəlif sosial rollar
- E) siyasi sistemin fəaliyyət qanunları

519) Sual:Daxilişəxi münaqişələrin qarşısı alınmasında və həll olunmasında lazım olmayan mexanizmi:

- A) intelektualizasiya
- B) çıxardılma

- C) sublimasiya
- D) reqressiya
- E) rasionalizasiya

520) Sual: Daxilişəksi münaqişənin müsbət nəticələrindən düzgün olmayan:

- A) şəxsiyyət münaqişə zamanı qürurunu itirir
- B) münaqişələr şəxsiyyətin resurslarının mobilləşməsinə təkan verir
- C) daxilişəksi münaqişə insanın iradəsini və psixikasını möhkəmlədir
- D) münaqişə şəxsiyyətin özünün inkişafı və özünün aktuallaşdırması üçün əsas vasitə kimi
- E) münaqişənin aradan qaldırılması şəxsiyyətin həyatını maraqlı, varlı və mü-kəmməl edir

521) Sual: Stress:

- A) mürəkkəb qrupun vəziyyətdə insanda yaranan psixi gərginlik hali
- B) hansısa qrupun xarakteristikalarının qiymətləndirilməsi
- C) insanın insan tərəfindən qavranılması
- D) bu və ya digər amillərin, hadisələrin qiymətləndirilməsi
- E) anlaşılmazlıq üzündən yaranan münaqişə

522) Sual: Daxilişəksi münaqişənin mənfi nəticələrindən olmayan:

- A) daxilişəksi münaqişə zamanı şəxsiyyətin mübarizələri
- B) şəxsiyyətin inkişafının dayandırılması, deqradasiyən başlanması
- C) fəaliyyətin və səmərəliyin azalması
- D) aqressiyanın yaranması
- E) şəxsiyyətin fizioloji və pisixi intizamsızlığı

523) Sual: Daxilişəksi münaqişələrin nəticəsinə görə növləri:

- A) konstruktiv, destruktiv
- B) abstruktiv, səsioloji
- C) konstruktiv, səsioloji
- D) destruktiv, avstruktiv
- E) səsioloji, destruktiv

524) Sual: Daxilişəksi münaqişəni yaradan ziddiyyətlər:

- A) maraqların, motivlərin ziddiyyəti
- B) mübarizə aparmaq uğrunda ziddiyyət
- C) cəmiyyətdə yer tutmaq uğrunda ziddiyyət
- D) dövlətin siyasi qüvvələrin müdafia etmək
- E) sosial qüvvələrin ziddiyyəti

525) Sual: Daxilişəksi münaqişə yaradan şərait növlərindən düzgün olmayan:

- A) siyasi vəziyyət
- B) təlabata nail olmaq üçün obyektin olmamışı
- C) bioloji məhdudiyyət
- D) sosial şərtlər
- E) əsas təlabatlara nail olmaqdə mane göstərən mane göstərən fiziki çətinliklər

526) Sual: Nevrotik münaqişə:

- A) şəxsiyyətin daxili qüvvələrinin qarşıdurması və gərginliyi ilə xarakterizə adı daxili şəxsi münaqişənin nəticəsi.
- B) şəxsiyyətin özünün dərkedilməsi
- C) şəxsiyyətdə mübarizə aparmaq hallarının çoxalması
- D) şəxsiyyət ilə şəxsiyyət arasında olan münaqişənin növü
- E) şəxsiyyət ilə cəmiyyətin mübarizəsi

527) Sual: Daxilişəksi münaqişə:

- A) şəxsiyyətin daxili strukturunun elementlərinin qarşıdurması ilə xarakterizə olunan vəziyyət.
- B) şəxsiyyətin kənar qüvvələr ilə mubarizə aparmaq metodu
- C) şəxsiyyət ilə cəmiyyət arasında olan vəziyyət
- D) şəxsiyyət ilə şəxsiyyət arasında olan mübarizə metodu
- E) şəxsiyyətin dövlət ilə münasibətlərinin aydınlaşdırılması

528) Sual: A. Maslovayagörə şəxsiyyətin motivasiya strukturunda düzgün olmayan təlabat:

- A) mübarizəyə olan təlabat
- B) fizioloji təlabat
- C) sevgiyə olan təlabat
- D) təhlükəsizliyə olan təlabat
- E) hörmətə olan təlabat

529) Sual: Sublimasiya:

- A) individin fəallığını yüksək səviyyədə keçirilməsi
- B) individin (fərdin) erkən davranış formalarına keçidi
- C) şəxsi hisslerin və halların xarici obyektlərə keçirilməsi
- D) həqiqi fikir və hərəkətlərin özündən gizləndirilməsi
- E) individ üçün vacib olmayan fikirlərin şüurdan çıxarılması

530) Sual: Qruplararası münaqişələrin konstruktiv (pozitiv) funksiyalarından düzgün olmayan

- A) iş fəaliyyətinin dəyişilməsi, qrup üzvlərinin hər birinin məhsuldarlığının zəifləməsi
- B) inkişaf və dəyişikliyə təkan verir, tərəfləri bir-birini yaxşı anlamağa çağırır
- C) həmfikirlilərin cəmlənməsinə təkan verir
- D) şəxsin inkişafını stimullaşdırır, insanda məsuliyyət hissinin artmasına təkan verir
- E) qərarların seçimi və qəbul edilməsi üçün şəraitin yaradılması

531) Sual: Daxilişəksi münaqişənin elmi təhlilinin banisi:

- A) Zigmund Freyd
- B) Kurt Devin
- C) Karl Rodjer
- D) Viktor Franklan
- E) Jan Jak Russo

532) Sual: Vasitəçilik

- A) şəxsiyyətlərarası, qruplararası və dövlətlərarası danışıqlara təkan verən proses
- B) cəbhələşmək üçün real səbəblər
- C) psixoloji gərginliyin artması
- D) subyektivin müəyyən vəziyyətə hazırlığı
- E) bu və ya digər amillərin, hadisələrin qavranılması

533) Sual:Şəxsiyyətlərarası münasibətlər

- A) qarşılıqlı münasibət prosesində bir-birinə istisna edən tələblər
- B) insanın insan tərəfindən tanınması
- C) mövcud ictimai münasibətlər sistemi
- D) mürəkkəb vəziyyətdə şəraitin yaradılması
- E) hansısa sosial qrupun xarakteristikası və qiymətləndirilməsi

534) Sual:Şəxsiyyətlərarası uyğunsuzluq

- A) ünsiyyət və birgə fəaliyyət tərəfdaşlarının fərdlərin dəyər yönümlərinin, temperamentlərinin, fərdi-psixoloji xarakteristikaların üst-üstə düşməsi
- B) insanın, qrupun, cəmiyyətin həyat fəaliyyəti
- C) insanın insan tərəfindən qavranılması
- D) bu və ya digər amillərin, hadisələrin mənfi qavranılması
- E) mövcud ictimai münasibətlər sistemi

535) Sual:Şəxsiyyətlərarası qavrama

- A) insanın insan tərəfindən başa düşülməsi
- B) qarşılıqlı münasibətlər prosesində tələblər
- C) insan və birgə fəaliyyət tərəfdaşlarının qarşılıqlı nifrəti
- D) fiziki və ya psixoloji ziyan
- E) bu və ya digər amillərin mənfi davranışının qiymətləndirilməsi

536) Sual:Münaqişənin instrumental funksiyası

- A) münaqişə zamanı münasibətlərin kəskinləşməsi nəticəsində yeni mərhələyə keçid
- B) insanın (qrupun həyatında gizli ziddiyyətlərin aşkar edilməsi
- C) münaqişə zamanı kompromiss əldə edilməsi
- D) sistemli münaqişənin aparılması
- E) qarşı tərəflərin məqsədləri

537) Sual:Rusiyada I Çeçen müharibəsi başa çatdı:

- A) 1996
- B) 1995
- C) 1997
- D) 1999
- E) 1994

538) Sual:Rusiyada I Çeçen müharibəsi hansı danışıqlarla başa çatdı:

- A) Mahaçqala
- B) Xasav Yurt

- C) Qroznı
- D) Budyonovsk
- E) Moskva

539) Sual:Sovet ordusu əfqanıstandan çıxarıldı:

- A) 1979
- B) 1988
- C) 1987
- D) 1989**
- E) 1991

540) Sual:Bosniya müsəlmanlarının serblər tərəfindən soyqırımı olmuşdur:

- A) Kosovo
- B) Srebrenitsa**
- C) Sarayevo
- D) Praqa
- E) Vinnitsa

541) Sual:Hərbi münaqişələrin həllində istifadə olunan diplomatik tədbirlərə aid deyil:

- A) Danışqların fəallaşdırılması
- B) Səfirlilik və konsulluq personalının azaldılması
- C) Diplomatik əlaqələrin kəsilməsi
- D) Beynəlxalq institutlardan istifadə olunması**
- E) Siyasi liderlərin səfərlərinin təşkili

542) Sual:Cənubi Qafqazı Asiyanın Balkanları adlandırıb:

- A) Morgentau
- B) Vallerstayn
- C) Hantinton
- D) Bjezinski**
- E) Lippman

543) Sual:Bunlardan hansı separatçı münaqişələrə aid deyil:

- A) Dağlıq Qarabağ
- B) Cənubi Osetiya
- C) Kosovo
- D) Darfur
- E) Folklend böhranı**

544) Sual:Bunlardan hansı daxili silahlı münaqişələrə aid deyil:

- A) Kəşmir problemi
- B) Dnestryanı respublika
- C) Folklend böhranı**
- D) Dağlıq Qarabağ problemi
- E) Kosovo böhranı

545) Sual:Kiçik intensivlikli münaqişələrə aiddir:

- A) il ərzində hər iki tərəfdən ölənlərin sayı 1000 nəfərdən az olarsa
- B) il ərzində bir tərəfdən ölənlərin sayı 1000 nəfərdən az olarsa
- C) il ərzində hər iki tərəfdən ölənlərin sayı 10000 nəfərdən az olarsa
- D) il ərzində bir tərəfdən ölənlərin sayı 10000 nəfərdən az olarsa
- E) münaqişə davam etdiyi müddətdə hər iki tərəfdən ölənlərin sayı 10000 nəfərdən az olarsa

546) Sual:İri silahlı münaqişə hesab olunur:

- A) bir il ərzində 10000 nəfərdən çox adam həlak olarsa
- B) münaqişə davam etdiyi müddətdə 1000 nəfərdən çox adam həlak olarsa
- C) münaqişə davam etdiyi müddətdə bir il ərzində 1000 nəfərdən çox adam həlak olarsa
- D) bir il ərzində 100 nəfərdən çox adam həlak olarsa
- E) münaqişənin davam etdiyi müddətdə 100000 nəfərədək adam həlak olarsa

547) Sual: Soyuq müharibə dövründə bəşəriyyəti nüvə müharibəsi təhlükəsi ilə üzləşdirən böhran:

- A) Koreya müharibəsi
- B) Altıgünlük müharibə
- C) Folklend böhranı
- D) Karib böhranı**
- E) Vyetnam müharibəsi

548) Sual: Soyuq müharibə dövrünün münaqişələrinin səciyyəvi cəhəti:

- A) dünya müharibəsinə səbəb olması
- B) nüvə müharibəsinə səbəb olması
- C) rəqib bloklar tərəfindən qidalandırılması**
- D) iqtisadi səbəblərdən yaranması
- E) dini münaqişələrin üstünlük təşkil etməsi

549) Sual:Hansı ölkədə 1992-ci ildə BMT-nin daxili silahlı münaqişəni nizama salmaq cəhdinin iflasa uğradı:

- A) Polşada
- B) Hindistanda
- C) Somalidə**
- D) Sudanda
- E) İraqda

550) Sual:Bosniya münaqişəsinin diplomatik-siyasi yolla həllini nəzərdə tutan Kutelyero planı nədən ibarət idi?

- A) Bosniyanın üç dövlətin konfederasiyasına çevrilməsindən**
- B) Bosniyada serblər üçün ayrılmış ərazilərin genişləndirilməsindən
- C) NATO-nun münaqişənin həllində iştirakından imtina edilməsindən
- D) Rusiyanın münaqişədə tərəf kimi elan edilməsindən
- E) Bosniyada parlamentli respublika idarə üsuluna keçilməsindən

551) Sual: İqtisadi münaqişələri müəyyən edən əsas faktor:

- A) mülkiyyət münasibətləri
- B) istehsal münasibətləri
- C) hüquq münasibətləri
- D) istehlak münasibətləri
- E) bölüşdürmə münasibətləri

552) Sual: İdarəetmə sahəsində münaqişələr dedikdə başa düşülür:

- A) rəhbərlik və tabelilər arasında münaqişələr
- B) idarənin obyektləri və subyektləri arasında münaqişələr
- C) Qarşılıqlı sosial münasibət subyektləri sistemində və idarə obyektində meydana çıxan münaqişələr
- D) idarəetmə qərarlarının qəbulu prosesində münaqişələr
- E) müxtəlif səviyyələrdə idarə subyektləri arasında münaqişələr

553) Sual: Qarşılıqlı sosial münasibət subyektləri arasında olan münaqişənin mühüm şərtləri:

- A) tərəflərdə bir-birlərinə qarşı yönəlmış fikir və mülahizələrin mövcudluğu, aralarında qarşidurma vəziyyətinin yaranması
- B) Hər birində bir-birinə zidd maraqların olması və onları reallaşdırmaq üçün şəraitin olmaması
- C) tərəflərdə bir-birlərinə qarşı yönəlmış fikir mövcudluğu və öz tələblərini açıq şəkildə bildirməsi
- D) tərəflərdə bir-birlərinə qarşı yönəlmış fikir və mülahizələrin mövcudluğu, ən az birində digəri üzərində qələbə qazanmaq istəyinin olması
- E) tərəflərin əks mövqelərdə olması və hər birinin öz mövqeyini gücləndirmək üçün fəal fəaliyyəti

554) Sual: Qruplararası münaqişənin münaqişə vəziyyətinin tipik subyektiv mahiyyətini təsvir edən əsas hadisələrə daxildir:

- A) qarşılıqlı qavramanın “simasızlaşdırılması”; qrupda qeyri-bərabər müqayisə, qrup həmrəyliyi
- B) qrupda qeyri-bərabər müqayisə, qrup atribusiyası; pertentiv şəkildəyişmə
- C) qrupda qeyri-bərabər müqayisə, qrup atribusiyası; qarşılıqlı qavramanın “simasızlaşdırılması”
- D) qarşılıqlı qavramanın “simasızlaşdırılması”; pertentiv şəkildəyişmə, qrup atribusiyası
- E) qarşılıqlı qavramanın “simasızlaşdırılması”; pertentiv şəkildəyişmə, qrup həmrəyliyi

555) Sual: Yəhudidə millətçiliyi adlanır:

- A) iudaizm
- B) sionizm**
- C) impressionizm
- D) abolisionizm
- E) daosizm

556) Sual: Hansı ölkədə millətin formalaşmasında dini amil əsas rol oynamışdır:

- A) Israildə
- B) Fransada
- C) Almaniyada
- D) ABŞ-da
- E) Yaponiyada

557) Sual:N.Berdyayev millətçiliyin iki növünü göstərir: 1. yaradıcı 2. birləşdirici 3. sakinləşdirici 4. dağdırıcı

- A) 1,2
- B) 1,3
- C) 1,4
- D) 2,3
- E) 3,4

558) Sual:Toynbiyə görə diaspora: 1. Ona olan ehtiyac aradan qalxdığı zaman yox olacaq 2. Ona ehtiyac olmadığı təqdirdə möhkəmlənəcək 3. diaspora yerli əhalinin çoxunu idarə edən, yad hakim azlığa çevriləcək 4. dövlətlərin diasporaya ehtiyacı olmayacaq 5. assimilyasiyaya uğrayacaq

- A) 1,3,5
- B) 1,2,5
- C) 1,4,5
- D) 2,3,5
- E) 3,4,5

559) Sual:Birobican Rusiya tərkibində hansı xalqın muxtar mahalıdır:

- A) Tatar
- B) Başqırd
- C) Yəhudи
- D) Çukça
- E) Qaqauz

560) Sual:Ksenofobiya hansı ölkələrdə təzahür edir:

- A) Yeni yaranan
- B) Daxili dezinteqrasiya yaşayan
- C) Müstəmləkələrdə
- D) Çoxmillətli
- E) Təkmillətli

561) Sual:Millətçiliyin tədqiqi başlamışdır:

- A) Millətin formallaşması ilə
- B) Milli dövlətin yaranması ilə
- C) Hər millətin unikallığının təsdiqi ilə
- D) Faşizmin yaranması ilə
- E) Diasporanın yaranması ilə

562) Sual: Milli dövlət :

- A) Beynəlxalq münasibətlərdə müstəqil çıxış edən homogen və sosial mədəni qrup
- B) BMT-nin tam rəsmi üzvü olan dövlət
- C) De-yure tanınan dövlət
- D) Yalnız bir millətdən təşkil olunan dövlət
- E) Milli maraqlarını təmin edə bilən dövlət

563) Sual: Parçala və hökm sür prinsipi ilk dəfə tətbiq olunub:

- A) Roma imperiyasında
- B) SSRİ-də
- C) Rusiyada
- D) Britaniya imperiyasında
- E) Bizansda

564) Sual: I dünya müharibəsi ərəfəsində əsl xristian mərkəzi olan Üçüncü Roma imperiyası yaratmaq kimi dini-siyasi ambisiyası olan dövlət:

- A) İtaliya
- B) Fransa
- C) Rusiya
- D) Almaniya
- E) Avstriya-Macaristan

565) Sual: Rusiya Federasiyasında Yəhudü Muxtar Mahalı hansıdır:

- A) Tuva
- B) Birobican
- C) Yamalo-Nenetsk
- D) Kabarda-Balkar
- E) Həştərxan

566) Sual: Ekstremist adlanır:

- A) Dindən siyasi məqsədlə istifadə edənlər
- B) Millətçi ideyalara əsaslananlar
- C) Radikal müxalifət
- D) Qeyri-qanuni mübarizə vasitələrindən istifadə edənlər
- E) Mühafizəkar siyasi qüvvələr

567) Sual: Kommunist ideologiyasının mahiyyəti:

- A) Bütün sərvətlərin dövlət mülkiyyətinə keçməsi və əməyə görə bölgü aparılması
- B) Burjuaziya ilə fəhlə sinfi arasında sülhə nail olmaq
- C) Öz xalqı üçün Yer üzündə cənnət yaratmaq
- D) Torpağın kəndlilərə verilməsi
- E) Ölkədə savadsızlığın ləğvinə nail olmaq

568) Sual: İkinci dünya müharibəsindən sonra Böyük Britaniyanın ABŞ-la münasibətləri necə adlanırdı:

- A) Xüsusi münasibətlər
- B) Tərəfdəşlıq münasibətləri
- C) Dostluq münasibətləri
- D) Xeyirxah münasibətlər
- E) Müttəfiqlik münasibətləri

569) Sual: Bunlardan hansı milli münaqişələrə aid deyil:

- A) Kosovo
- B) Gürcü-abxaz
- C) Dnestryanı)Moldova
- D) Koreya böhranı**
- E) Darfur

570) Sual:Ksenofobiyaya aid deyil:

- A) tarixi böhran şəraiti
- B) cəmiyyətin daxili dezinteqrasiyası
- C) gələcək qarşısında qorxu
- D) öz milli mənliyini itirmək qorxusu
- E) gəlmələrə loyal münasibət**

571) Sual:Lobbyçilik ən çox hansı xalqlarda yüksək inkişaf etmişdir:

- A) müstəqil xalqlarda
- B) müstəmləkə xalqlarında
- C) tarixən güclü dövlətə malik xalqlarda
- D) tarixən uzun müddət ərzində dövləti olmayan xalqlarda**
- E) din birliyi olmayan xalqlarda

572) Sual:Millətçiliyin öyrənilməsi başlandı:

- A) Gerder tərəfindən hər bir xalqın unikallığının vurğulanması ilə
- B) ibtidai icma dövründə
- C) sinifli cəmiyyətə keçid dövründə
- D) ilk orta əsrlərdə
- E) «Soyuq müharibə»dən sonra

573) Sual:Cənubi Afrika Respublikasında zənci əhaliyə qarşı irgi ayrı-seçkilik siyasəti rejimi:

- A) sionizm
- B) normanizm
- C) aparteid**
- D) abolitionizm
- E) puritanizm

574) Sual:XX əsrin sonlarında ABŞ-da zəncilərin hüquqları uğrunda mübarizə aparan cərəyan:

- A) sosial darvinizm
- B) ariçilik
- C) nasional-sosializm
- D) abolitionizm**
- E) panamerikanizm

575) Sual:Şəxsiyyətdaxili münaqişənin təzahür formaları:

- A) nevrasteniya, eyforiya, regressiya, proyektləşdirmə, nomadizm, preorientasiya
- B) kompromis, qulluq, preorientasiya, sublimasiya, ideallaşdırma, sıxışdırıb çıxarma
- C) nevrasteniya, eyforiya, regressiya, proyektləşdirmə, nomadizm, rasionallaşdırma**

- D) nevrasteniya, eyforiya, sublimasiya, ideallaşdırma, nomadizm, rasionallaşdırma
E) nevrasteniya, eyforiya, ideallaşdırma, proyektləşdirmə, rasionallaşdırma, sıxışdırıb çıxarma

576) Sual:Beynəlxalq siyasi münaqişə anlayışı

- A) dövlətlər arasında bütün səviyyələrdə və müxtəlif dərəcədə mövcud ola biləcək münasibətlər
B) dövlətlər arasında ziddiyətlərin kəskini
C) dövlətlər arasında kompromissin əldə edilməsi
D) dövlətlərin sülh danışıqlarının aparılması
E) dövlətlərin daxilində siyasi sistemlərin dağılması

577) Sual:Münaqişədən sonrakı dövrün mərhələləri

- A) opponentlərin münasibətlərinin qismən nomallaşması, onların münasibətlərinin tam normallaşması
B) opponentlərin mübarizəsinin dayandırılması
C) münaqişə aparan tərəflərin barışı
D) incidentin başlanması
E) tarazlaşdırılmış qarşıdurma

578) Sual:Münaqişə obyekti

- A) münaqişənin konkret səbəbi, motivləri və hərəkətverici qüvvələri
B) mübahisəli obyektin tutulub saxlanması
C) sosial şəraitə uyğunlaşan şəxs
D) sosial münaqişələrin nizama salınması prosesi
E) qrup üzvlərinin davranışları prosesi

579) Sual:Münaqişənin başa çatması zamanı artıq olan şərt

- A) münaqişənin müvəqqəti dayandırılması
B) konflikt qarşıdurmadan problemin həll olunmasına keçid
C) incidentin dayandırılması
D) konflikt şəraitin dəyişdirilməsi
E) qarşı duran tərəflərin bir-birinə güzəşt edilməsi

580) Sual:Münaqişənin strukturu

- A) münaqişənin sabit elementlərinin bütöv sistem təşkil edən məcmusu
B) münaqişənin sadə formasından mürəkkəb formasına keçidi
C) münaqişədə doğrulmuş ziddiyətlər
D) münaqişə subyektləri arasında münasibətlərin aydınlaşdırılması
E) münaqişədə iki tərəfin qabiliyyəti

581) Sual:Münaqişə zamanı eskalasiya

- A) opponentlərin mübarizəsinin kəskin intensifikasiyası
B) mövcud vəziyyətdən aydın ifadə olunmamış narazılıq
C) müəyyən məqsədləri əldə edilməsi
D) həyatda bütün baş verənlərin xarici səbəbinin tapılması
E) təsbit olunmuş psixoloji yönəliş

582) Sual:Aktor

- A) fəal subyekt
- B) formal təşkilat
- C) beynəlxalq iştirakçı
- D) hökumət qrupu
- E) qanunverici orqan

583) Sual:Münaqişə zamanı tarazlaşdırılmış qarşidurma

- A) tərəflər bir-birinə qarşı durmaqdə davam edirlər, lakin münaqişənin inteqrasiyiyi aşağı düşür
- B) opponentlərin münasibətlərinin qismən pormallaşması
- C) opponentlərin münasibətlərinin tam normallaşması
- D) münaqişəli qarşidurma probleminin axtarışı
- E) zaman-zaman münasibətlərin dayandırılması

584) Sual:Konsepsus sözünün mahiyyəti

- A) sosial münaqişlərin nizama salınmasının problemin birgə həllinə yönəlmış metodu
- B) sosial şəraitə uyğunlaşma
- C) müxtəlif yayındırıcı obyektin
- D) mübahisəli obyektin tutulub saxlanması
- E) münaqişələrin konkret səbəbini, hərəktərəfici qüvvələri

585) Sual:İnsident

- A) münaqişədə tərəflərin bilavasitə toqquşmasının başlanması üçün formal vasitə (bəhanə)
- B) mübarizənin aparılması normaları
- C) bir-birinə qarşı yönəldilmiş hərəkət
- D) münaqişədə yaranmış ziddiyyətlərin aradan qaldırılması
- E) mübahisəli obyektin tutulub saxlanması

586) Sual:Münaqişənin dinamikasının mərhələləri

- A) münaqişəqabağı vəziyyət (latent dövr), obyektiv problemlə vəziyyətin yaranması
- B) münaqişədə tərəflər rəylərinin verilməsi
- C) qarşiduran tərəflərin ziddiyyətli çıxışları
- D) münaqişə aparan tərəflərin mübarizəsi
- E) münaqişədən sonrakı stadiya

587) Sual:Münaqişənin tanınması üçün hansı şərt vacib deyil

- A) münaqişə başlananda təkcə şifahi sözlərdən istifadə
- B) birinci iştirakçı ikinciyyə qarşı ziyanverici hərəkət edir (fiziki, mənəvi, kütləvi-informasiya vasitələrin istifadəsi)
- C) ikinci iştirakçı (rəqib) dərk edir ki, onun maraqlarına qarşı hərəkət yönəldilib
- D) bununla əlaqəli o özü də birinci iştirakçıyla qarşı hərəkat keçir
- E) iki tərəfin bir-birinə qarşı hərəkatı zamanı münaqişəni başlamaq olar

588) Sual:Zaman münaqişələrinin mahiyyəti

- A) münaqişənin müddəti, başlanması və sonu
- B) münaqişənin xarakterini göstərir
- C) münaqişədə tərəflərin rəyini öyrənir
- D) münaqişədə baş verən ərazini müəyyən edir
- E) münaqişədə kompromiss əldə etməyə çalışır

589) Sual:Məkan sərhədlərini müəyyən edən şərait

- A) münaqişənin baş verdiyi ərazi (yer)
- B) münaqişədən asılı olan tərəflər
- C) münaqişə zamanı yaranan qarşıdurma
- D) münaqişədə əldə olunan kompromiss
- E) münaqişəyə qoşulan dövlətlər

590) Sual:Münaqişənin sərhədlərini müəyyən etmək üçün üç aspekt

- A) məkan, zaman, daxili sistem
- B) daxili, gizli, məxfi
- C) daxili, zaman, məxfi
- D) məkan, gizli, daxili
- E) daxili sistemli, gizli, məxfi

591) Sual:Münaqişəli davranış

- A) mübahisəli obyektin tutulub saxlanması, yaxud rəqibin öz məqsədlərindən imtina etməyə və ya onları dəyişdirməyə vadə edilməsi məqsədilə qarşı tərəfə yönəldilmiş hərəkətlə
- B) birgə problemlərin həllinin ən yaxşı variantının tapılması
- C) münaqişənin konkret səbəbi
- D) sosial şəraitə uyğunlaşma
- E) sosial münaqişənin nizama salınması

592) Sual:Münaqişənin funksiyaları

- A) informativ, kommunikativ, siqnalverici
- B) stereopip, məsləhətverici
- C) informasion, təbliğatçı
- D) proplematik, informatik
- E) təbliğatçı, siqnalverici

593) Sual:Münaqişə zamanı mübahisə

- A) birgə problemlərin həllinin ən yaxşı variantının tapılması ilə bağlı fikir ayrılıqları
- B) münaqişənin konkret səbəbi
- C) qrup üzvlərinin davranışı
- D) münaqişə zamanı tərəflərin toqquşması
- E) münaqişənin sadə formalarından biri

594) Sual:Münaqişənin genezisi

- A) münaqişənin yaranış, təşəkkül anı və sonrakı inkişaf prosesi
- B) münaqişənin yaranması üçün real əsaslar

- C) münaqişənin səbəbləri
- D) münaqişənin sadə formalarından daha mürəkkəb formalara tədrici
- E) mübahisəli şəxsin tutulun saxlanması

595) Sual:Münaqişə zamanı iqtisəş

- A) mövcud vəziyyətdən aydın ifadə olunmamış narazılıq
- B) münaqişə zamanı xarici səbəbləri tapmağa meyl göstərmək
- C) davranış növü
- D) mübarizə metodu
- E) kompromiss variantı

596) Sual:Münaqişəqabağı stadiya

- A) münaqişə aparan tərəflərin öz gücünü qiymətləndirilməsi
- B) münaqişənin yaranması üçün əsas səbəb
- C) incidentin baş verməsi
- D) münaqişəyə digər tərəflərin qoşulması
- E) münaqişənin başlaması

597) Sual:Münaqişənin başa çatması prosesini tezləşdirən məsləhətlərdən düzgün olmayanı

- A) tərəflər mübarizəni dayandırmamalıdırular
- B) danışqlar zamanı prioritet mənalı sualların müzakirəsinə verilməlidir
- C) tərəflər psixoloji və sosial gərginliyin götürülməsinə çalışmalıdırular
- D) tərəflər bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər
- E) danışqlar iştirakçıları konflikt şəraitinin məxfi hissəsini açıq hissəyə

598) Sual:Kəskin konfliktin sürdürüyü müddət

- A) qısamüddətli, dağdırıcı qüvvəyə malikdir
- B) uzun müddətli
- C) tərəflərin barışığını gözləyir
- D) üçüncü tərəfin qarışmasından sonra başa çatır
- E) kompromiss əldə olunur

599) Sual:Kəskin sosial münaqişə üçün xarakterik olan hal

- A) açıq qarşıdurma
- B) gizli qarşıdurma
- C) tərəflərin ziddiyətli qarşıdurması
- D) münasibətlərin aydınlaşdırılması
- E) münaqişələrin elan edilməsi

600) Sual:Beynəlxalq münaqişənin mərhələləri

- A) uyğunsuzluğun dərk edilməsi, gərginliyin artması, hərbi güc işlətmədən təzyiq, müharibə
- B) inqilab, vətəndaş müharibəsi, siyasi rejimin dağılması
- C) böhran, inqilab, müharibə, incident
- D) vətəndaş müharibəsi, hərbi güc işlətmədən təzyiq
- E) incident, inqilab, siyasi rejimin dağılması

